


# PEYĞƏMBƏRLƏRİMİZ DEYİR Kİ...



الله  
رسور  
محمد

Harun Yəhya



## MÜƏLLİF HAQQINDA

Harun Yəhya imzasından istifadə edən müəllif 1956-cı il-də Ankarada anadan olmuşdur. Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində və İstanbul Universitetinin fəlsəfə bölümündə təhsil almışdır.

1980-ci illərdən bu günə qədər imani, elmi və siyasi mövzularda xeyli əsər yazıb. Müəllifin üzərində çalışdığı əsas mövzular elm adı altında təqdim edilən 2 müasir mif olan darvinizm və materializmin puç edilməsidir. Müəllifin bəzi əsərləri 40-dan artıq dilə tərcümə edilmiş və həmin ölkələrdə nəşr edilmişdir. Harun Yəhyanın əsərləri yaş, irq, milliyyət ayrışækiliyi salmadan bütün insanlara səslənir. Müsəlmanlara olduğu qədər, müsəlman olmayanlara da xıtab edir. Bu kitabların əsas məqsədi oxucunu Allahın varlığı və təkliyi kimi mövzular haqqında fikirləşməyə həvəsləndirərək oxucunun görüşünü açmaq, inamsız sistemlərin batıl görüşlərini və çürük quruluşlarını ortaya çıxarmaqdır.



بسم الله الرحمن الرحيم



## MÜƏLLİF VƏ ONUN ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya imzasından istifadə edən müəllif 1956-ci ildə Ankarada anadan olub. Orta məktəbi Ankarada oxuyub. Sonra İstanbulda Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində və İstanbul Universitetinin fəlsəfə bölümündə təhsil alıb. 80-ci illərdən bu günə qədər imani, elmi və siyasi mövzularda xeyli əsər yazıb. Bununla yanaşı müəllifin təkamülçülərin (darwinistlərin) saxtakarlığını, onların iddialarının heç bir elmi həqiqətə əsaslanmadığını göstərən, habelə darvinizmin qanlı ideologiyalarla şübhəli əlaqələrini üzə çıxaran bir çox mühüm əsərləri var.

Müəllifin bu imzası inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət əlaməti olaraq seçilib: onları yad etmək məqsədilə Harun və Yəhya adlarından istifadə edilib. Rəsulullahın möhürüün müəllif tərəfindən kitabların üz qabığına vurulmasının simvolik mənası isə onların içindəkilərlə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın sonuncu Kitabı və sonuncu sözü, Peyğəmbərimizin isə peyğəmbərlərin sonucusu olmasının rəmziidir. Müəllif bütün yazılarında Quranı və Rəsulullahın sünnesini rəhbər tutur. Bununla da inkarçı düşüncə sistemlərinin bütün əsas iddialarını bir-bir puça çıxarmağı və dinə qarşı yönələn etirazları tamamilə susduracaq sonuncu sözü söyləməyi hədəf seçir. Çox böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niyyətinə bir dua kimi istifadə edilib.

Müəllifin əsərlərindəki əsas məqsəd Quranı bütün dünyada təbliğ etmək, bununla insanları Allahın varlığı, birliliyi və axırət kimi əsas iman məsələləri barədə dərindən düşünməyə sövq etmək, inkarçı sistemlərin çürük əsaslarını və batıl tətbiqatlarını hər kəsə göstərməkdir.

Harun Yəhyanın əsərləri Hindistandan ABŞ-a, Böyük Britaniyadan İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstanaya və MDB ölkələrinə qədər dünyanın əksər ölkələrində maraqla qarşılanır və birnəfəsə oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnak, uyğur, İndoneziya, malay, benqal, bolqar, yapon, Çin, Azərbaycan kimi dillərə tərcümə edilən bu əsərlər geniş oxucu kütləsi tərəfindən maraqla izlənir.

Dünyanın dörd bir tərəfində böyük rezonans doğuran bu diqqətəlayiq əsərlər insanların çoxunun iman gətirməsinə, əksər adamların da öz imanını kamilləşdirməsinə səbəb olur. Bu kitabları oxuyan və incələyən hər kəs onlardakı hikməti, habelə yiğcam, dolğun, asan başa düşülen

səmimi üslubu, həyati həqiqətlərin elmi-məntiqi izahını dərhal görür. Bu əsərlər hər bir kəsə tez bir zamanda təsir etmək, tam nəticə vermək, etirazlara yer qoymamaq və dəllillərin elmiliyi kimi xüsusiyətlərə malikdir. Bu əsərləri oxuyan və onların üzərində ciddi düşünən adamların materialist fəlsəfəni, ateizmi, başqa batıl fikir və fəlsəfələri müdafiə etməsi daha əsla mümkün deyil. Bəziləri müdafiə etsələr belə bunu yalnız inadkarlıq üzündən edəcəklər, çünki onların fikirlərinin əsasları çürəkdür.

Dövrümüzdəki bütün inkarçı cəreyanlar Harun Yəhyanın külliyyatında elmi düşüncə nöqtəyi-nəzərindən möglub ediliblər. Şübhə yoxdur ki, bu xüsusiyətlər Quranın hikmətindən və onun ifadə etdiyi fikirlərin gözəlliklərindən qaynaqlanır.

Müəllifin özü isə bu əsərlərinə görə lovğalanmış, əksinə, Allahın hidayətinə vasitəçi olmağa niyyət edir. Bundan başqa bu əsərlər nəşr edilərkən heç bir maddi qazanc güdülmür.

Bu həqiqətlər nəzərə alınmalıdır. O zaman məlum olar ki, insanları onlara görmədiyini görməkdə kömək edən, onların hidayətə gəlməsinə səbəb olan belə əsərlərin oxunmasına həvəsləndirməyin özü də çox mühüm xidmətdir. Bu dəyərli əsərləri tanıtmaq əvəzinə insanların zehnini qarışdırı, fikirlərinin qarışmasına səbəb olan, şübhə və tərəddüdləri aradan qaldırmağa, imanı xilas etməyə bir təsiri olmadığı təcrübədən keçirilən kitabları yaymaq yalnız və yalnız əmək və vaxt itkisi demək olacaq. İmanı xilas etməkdən daha çox müəllifin ədəbi gücünü göstərməyə yönəlmüş kitablarda bu təsirin olmayacağı aydınlaşdır. Bu mövzu ilə bağlı şübhəsi olanlar varsa, onlar Harun Yəhyanın əsərlərinin yeganə məqsədinin dinsizliyi aradan qaldırmaqdan və Quran əxlaqını yaymaqdan ibarət olduğunu, bu xidmətdəki təsir gücünün, müvəffəqiyyət və səmimiyyətin aydın görünüşünü oxucuların ümumi qənaətindən anlaya bilər. Bunu qəti şəkildə yeqinləşdirmək və anlamaq lazımdır ki, dünyadakı zülm və iğtişaşların, müsəlmanların çəkdiyi əziyyətlərin əsas səbəbi dinsizliyin ideya hakimiyyətidir.

Bunlardan qurtulmağın yolu isə dinsizliyin ideya cəhətdən möglub edilməsi, imanı həqiqətlərin ortaya çıxarılması və Quran əxlaqının insanların dərk edib mənimsəyə biləcəyi şəkildə çatdırılmasıdır. Dünyani hər gün daha çox zülmə, iğtişaş və fəsadlara məruz qoymaq istəyənlərin niyyətini nəzərə alsaq bəlli olar ki, bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə yerinə yetirilməsi çox vacibdir. Əks təqdirdə çox gec ola bilər. Bu əhəmiyyətli xidmətdə çox böyük bir vəzifəni öz üzərinə götürmiş Harun Yəhyanın külliyyatı Allahın icazəsi ilə XXI əsrə insanları Quranda bildirilən əmin-amanlığa və barışa, doğruluq və ədalətə, gözəllik və xoşbəxtliyə aparmaqdə bir vasitə olacaq.

## OXUCUYA

Bu kitabda və digər çalışmalarımızda təkamül nəzəriyyəsinin özünü doğrultmamasına və puç olmasına aid fikirlərə geniş yer ayırmışımızın əsas səbəbi adıçəkilən nəzəriyyənin əslində din əleyhinə düşüncə və təlimlərdən ibarət olmasıdır. Yaradılışı və bilavasitə Allahın varlığını inkar edən darvinizm 140 ildir ki, bir çox insanların öz imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olur. Buna görə də bu nəzəriyyənin aldadıcı olduğunu sübuta yetirmək və diqqətə çatdırmaq çox mühüm imanı vəzifədir. Bunu insanlara çatdırmaq isə daha vacibdir.

Bəzi oxucularımızın bəlkə də təkcə bir kitabımız oxumağa fürsəti olacaq. Buna görə də hər bir kitabımda bu mövzuya qısa da olsa yer ayırmayı məqsədə uyğun bilirik.

Nəzərə çatdırılması lazımlı olan digər bir məsələ də bu kitabların içindəkilərlə əlaqədardır. Yazıçının bütün kitablarında imanı mövzular Quran ayələri işığında izah olunur, insanlar Allahın ayələrini öyrənməyə və onlara uyğun yaşamağa dəvət edilirlər. Allahın ayələri ilə bağlı bütün məsələlər isə oxucunun şüurunda heç bir şübhə və ya sual yaratmayacaq şəkildə açıqlanır.

Bu izahatda istifadə edilən səmimi, sadə və axıcı üslub kitabların 7 yaşdan 70 yaşa qədər hər kəs tərəfindən rahat başa düşülməsini təmin edir. Belə təsirli və dəlil-sübutlu izahat sayesində kitablar bərnəfəsə oxunur. Hətta dini rədd etmək fikrində qəti olanlar da bu kitablarda göstərilən həqiqətlərdən təsirlənir və deyilənlərin doğruluğunu inkar edə bilmir. Bu kitabı və müəllifin digər əsərlərini həm təklikdə, həm də qarşılıqlı söhbət, polemika şəraitində rahat oxumaq mümkündür. Bu kitablardan istifadə etmək isteyən bir qrup oxucunun onları birlikdə oxuması mövzu ilə bağlı fikir və təcrübəsinə də bir-biri ilə bölməsi səbəbindən yararlı olacaq.

Bununla belə sadəcə olaraq Allah rızası üçün yazılan bu kitabların tanınmasına və oxunmasına kömək etmək də böyük xidmətdir. Çünkü müəllifin bütün kitablarında oxucuya müsbət təsir bağışlayan məsələləri sübut etmək üsulu çox güclüdür. Həmçinin dini izah etmək isteyənlərin əlindəki ən təsirli üsullardan biri də bu kitabları hamının oxumasını təşviq etmək, buna çalışmaqdır.

Müəllifin digər əsərlərinin üz qabığının şəkillərinin kitabların son hissəsinə əlavə edilməsinin də mühüm səbəbləri var. Kitabı əlinə alan hər bir adam yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri özündə toplayan və oxumaqdan xoşlandığını ümidi etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə malik olan çoxlu əsərlərin olduğunu görəcək. Eyni zamanda həm dini, həm də siyasi mövzularda istifadə edəcəyi mənbələrin mövcudluğuna şahid olacaq.

Başqa kitablarda rast gəldiyimiz şəxsi fikirlərə, müəllif qənaətlərinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəddəslərə qarşı lazımlı olan ədəb və hörmətə diqqət yetirməyən üslublara, ümidsizliyə aparan şübhəli yazırlara və digər çatışmazlıqlara bu əsərlərdə rast gələ bilməzsiniz.

**Harun Yəhya**

# **PEYĞƏMBƏRLƏRİMİZ DEYİR Kİ...**

**“Biz peyğəmbərlərin xəbərlərindən ürəyini  
möhkəmləndirəcək nə varsa, sənə nağıl edirik.**

**Bu sənə haqq, möminlərə isə moizə və  
öyünd-nəsihət olaraq gəlmışdır!”**

**(“Hud” surəsi, 120)**

**Çevirən:  
Leyla Quliyeva**

**Bu kitabda istifadə edilən ayələr  
Vasim Məmmədəliyevin və Ziya Bünyadovun  
birgə hazırladıqları Qurani-Kərimin Azərbaycan  
dilindəki tərcüməsindən götürülmüşdür**

**Bütün irad və təkliflərinizi**

**[elshadmiri@yahoo.com](mailto:elshadmiri@yahoo.com)**

**mailinə yaza bilərsiniz**

**Müəllif ..... Harun Yəhya  
Çevirən ..... Leyla Quliyeva  
Hazırlayan ..... Elşad Miri  
Korrektə ..... Şəlalə Arifqızı**

# İÇİNDƏKİLƏR

Giriş .....	8
Hz.Nuh .....	11
Hz.Hud .....	23
Hz.Saleh .....	28
Hz.İbrahim .....	33
Hz.Lut .....	48
Hz.Yəqub .....	53
Hz.Yusif .....	55
Hz.Şueyb .....	61
Hz.Loğman .....	68
Hz.Musa .....	71
Hz.Harun .....	83
Hz.Davud .....	85
Hz.Süleyman .....	88
Hz.İsa .....	92
Hz.Məhəmməd .....	96
Nəticə .....	123
Təkamül Yalani .....	124

## GİRİŞ

İndiyə qədər gəlib getmiş bütün ümmətlərə onları Allahın doğru yoluna çağırın peyğəmbərlər göndərilmişdir. Rəsullar insanlara Allahın varlığını və birliyini bildirən, onlara Allahın dinini təbliğ edən, Allahın onlardan istədiklərini, başqa sözlə, etmələri və çəkinmələri lazımlı olan şeyləri bildirən, onları cəhənnəm əzabı barədə xəbərdar edən və cənnətlə müjdələyən insanlardır.

Peyğəmbərlərin həyatı və mübarizəsi ağıllı və öyündə alan möminlər üçün ibrətlərlə doludur. Quranda peyğəmbərlərin təbliğ etdiyi mövzular, istifadə etdikləri inandırma üsulları və bir çox başqa xüsusiyyətləri müraciətə şəkildə bildirilir:

**“Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün,  
sözsüz ki, ibrətlər vardır...” (“Yusif” surəsi, 111).**

Möminlər peyğəmbərlər arasında heç bir fərq qoymadan onların Quranda bildirən xarakter və davranışını, üstün əxlaqını özlərinə örnek etməli, onların öyündə və tövsiyələrinə böyük əhəmiyyət verməlidir. Çünkü Allah bu seçilmiş qulları haqqındakı hekayətləri cəmiyyətlərə tarixi məlumat olsun deyə yox, möminlər öyündə alıb düşünsünlər, bu üstün insanlardan nümunə götürsünlər deyə Quranda bildirir.

Quranda peyğəmbərlər və onların əməllərində möminlər üçün örnekler və dərslər var. Bu, Quranda xüsusi şəkildə bildirilən bir məsələdir. Məsələn, Hz. İbrahimdə və ona inanancılarda möminlər üçün gözəl örneklerin olması ayədə bildirilmiş, sonra da onların nümunəvi davranışları göstərilmişdir:

**“İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl  
örnekdir. O zaman onlar öz qövmünə belə demişdilər:**

**“Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman götirməyincə bi-**

**zımlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahimin öz atasına: “Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!” - deməsi istisnadır. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır. Ey Rəbbimiz! Bizi kafirlərin əlinə salma! Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən!” And olsun ki, onlar sizin üçün, Allaha və axırət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim üz döndərsə bunun zərəri ancaq onun özünə olar. Allah möhtac deyildir; O, tərifə layiqdir!” (“Mumtəhinə” surəsi, 4-6).**

Eynilə digər peygəmbərlər də möminlər üçün hər cəhətdən nümunə götürülməli olan Allahın xüsusi və seçilmiş qullarıdır. İman gətirənlər peygəmbərlərin heç birinə fərq qoymur, onların hamısına vəhy olunana iman gətirirlər. Bu, Allahın bir əmridir və Onun bütün əmrləri kimi bunun da üzərində ciddi dayanmaq lazımdır:

**“Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peygəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini diğərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”” (“Bəqərə” surəsi, 136).**

Bütün peygəmbərlər insanları haqq dinə və ən doğru yola çağırıblar. Bu çağırış onların ümmətinə aid olduğu kimi bizə də aiddir. Hamisinin dəvət etdiyi əsas imani və əxlaqi həqiqətlər, göstərdikləri üstün xarakterik xüsusiyyətlər hər dövr üçün, xüsusilə bizim üçün də qəbul edilməsi və örnək götürülməsi vacib olan məsələdir.

Allah da bu hikmətə əsasən onların dəvət etdikləri həqiqətləri və sahib olduqları üstün əxlaqi xüsusiyyətləri Quran-da bizlərə bir çox cəhətdən əsaslı və müfəssəl bir şəkildə bildirmişdir. Və Peyğəmbərinin (s.ə.v.) timsalında bütün möminlərə doğru yola tabe olmağı əmr etmişdir:

**“Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyünd-nəsihətdir”” (“Ənam” surəsi, 89-90).**

Elə isə möminlərin vəzifəsi Quranda peyğəmbərlərin qisələrini diqqətlə oxuyub onların göstərdiyi doğru yola, etdikləri öyünd və xəbərdarlıqlara ciddi şəkildə riyət etməyə çalışmaqdır. Bu kitabın məqsədi də möminlərin bu cəhdinə yardımçı olmaqdır.

## HZ.NUH

Hz.Nuh Quranın bir çox ayəsində haqqında təriflə bəhs edilmiş bir peyğəmbərdir:

**“Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsil! Həqiqətən, o çox şükr edən bir bəndə idi!” (“İsra” surəsi, 3).**

**“Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik. Sonradan gələnlər içərisində onun üçün yaxşı ad qoyduq. “Bütün aləmlər içərisində Nuha salam olsun!”” (“Səffat” surəsi, 75-79).**

**“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsinə aləmlər üzərində seçilmiş etdi” (“Ali-İmran” surəsi, 33).**

**“Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!” - deyə öz tayfasına peyğəmbər göndərdik” (“Nuh” surəsi, 1).**

Allah Hz.Nuhu öz qövmünə elçi kimi göndərmişdi. Qövmündən yolunu azib inkarçılığa düşənlər Hz.Nuhu və ona tabe olanları haqq yolundan döndərmək üçün onlara tələlər qurmuş, müxtəlif böhtanlar atmış, onlara istehza etmişdilər. Etdiklərinin əvəzində isə Allah bu qövmü dünya həyatında böyük bir tufanla cəzalandırmışdı.

**Hz.Nuh qövmünə etibarlı bir elçi olduğunu  
bəyan etmişdi**

Qəlbində Allah qorxusu olmayan insanlar bir-birinə həqiqi mənada inanıb etibar etməzlər. Çünkü belə insanlardan təşkil olunmuş bir cəmiyyətdə insanın özünə ən yaxın bildiyi

adamdan belə hər an bir pislik görmə ehtimalı var. Hər kəs bir-biri ilə son dərəcə ehtiyatla və təmkinlə davranır, izahat verməməyə çalışır. Bu səbəblə insanların ən çox istədiyi və dəyər verdiyi şey etibar edə biləcəkləri əsl dostlara sahib olmaqdır.

Peyğəmbərlər isə Allah qorxusuna görə son dərəcə etibarlı bir xarakterə sahibdir. İnsanların elçilərin etibarlı olmasının fərqi nə varması çox əhəmiyyətlidir və buna görə elçilər təbliğat apararkən özlərinin bu xüsusiyyətlərini xüsusilə vurğulayırlar:

**“Nuh tayfası peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!” (“Şuəra” surəsi, 105-108).**

Liderlik həvəsi, mala-mülkə hərislik, etibar gözləmək kimi məsələlər insanların başqalarına inanmaq və etibar etmək məsələsində tərəddüd keçirməsinə səbəb olur. Hətta insanların hər hansı bir mənfəət güdmədən yaxşılıq etməyəcəkləri hesab olunur. Peyğəmbərlər isə əvəzi Allahdan gözləyir, insanlardan heç bir istəklərinin olmadığını da xüsusilə vurğularılar. Hz.Nuh öz qövmünə belə demişdir:

**“Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi-nə aiddir!” (“Şuəra” surəsi, 109).**

**“Əgər siz üz çevirsəniz, bilin ki mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”” (“Yunus” surəsi, 72).**

### **Hz.Nuh qövmünü yalnız**

#### **Allaha ibadət etməyə çağırılmışdır**

Hz.Nuh qövmünü içində olduğu batıl inanclardan əl çəkərək Allaha ibadət etməyə dəvət etmişdi. Allahdan başqa ibadətə layiq Tanrı olmadığını, əgər dünyada ikən bunu anlamazlarsa, qarşıda əzabla qarşılaşacaqlarını xatırlatmışdı. Bu şəkildə onlara xəbərdarlıq edib qorxutmuş və iman gətirmələri üçün müxtəlif cür açıqlama və izahatlar vermişdi. Bununla bağlı bəzi ayələr belədir:

**“Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrıınız yoxdur. Məgər qorxmursunuz?”” (“Muminun” surəsi, 23).**

**“Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”” (“Hud” surəsi, 25-26).**

### **Hz.Nuh qövmünü Allaha yönəlməyə və**

#### **Ondan bağışlanma diləməyə dəvət etmişdi**

Hz.Nuh qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladandan sonra onları Allahdan bağışlanma diləməyə dəvət etmiş, Allaha yönəlmələrinin əvəzində Allahın onlara verəcəyi nemətləri bu şəkildə müjdələmişdi:

**“Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünkü O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!”” (“Nuh” surəsi, 10-12).**

Allah Quranın bir çox ayələrində iman edənlərə gözəl bir həyat vəd etmişdir. Bu səbəblə peyğəmbərlər öz qövmlərini Allaha yönəlməyə dəvət edərkən Allahın onlara nemətlər verəcəyini də bildirmişdilər. Digər tərəfdən isə Allahın verdiyi nemətləri sadalayaraq insanların bunları anlamasını, Allahın onlar üzərindəki lütf və mərhəmətini görməsini təmin etməyə çalışmışdılar. Hz.Nuh qövmünə belə xitab etmişdi:

**“Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz?**

**Halbuki O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşti də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi ki, onun geniş yollarında gəzəsiniz!”” (“Nuh” surəsi, 13-20).**

İman gətirənlərin etməsi vacib olan iş də peyğəmbərlər kimi Allahın nemətlərini xatırlayaraq Ona şükər etmək və ətraflarındakı insanları şükər edənlərdən olmağa çağırmaqdır.

### **Hz.Nuh ona atılan iftiralara qövmünə**

### **Allahı xatırladaraq ən ağıllı cavablar vermişdi**

Tarix boyu Allahın göndərdiyi bütün elçilərə bir-birinə oxşayan iftiralar atılmışdır. Bu, Allahın hər dövrdə yaşayan elçilərinin qarşılaşdığı dəyişilməz bir qanundur.

Hz.Nuhun qövmü də öz peyğəmbərinə itaət etmək məsələsində müqavimət göstərmiş və özlərinə məxsus tərzdə onu qorxutmaq üçün bir çox iftiralar atmışdılar. Bunlardan biri də “çaşmış və azmış” iftirasıdır:

**“Tayfasının başçıları ona: “Biz səni açıq- aydın azmış görürük! - deyə cavab verdilər” (“Əraf” surəsi, 60).**

Allahın elçilərinin ən qabarlı xüsusiyyətlərindən biri də onların hər yerdə səbrli və qərarlı olmaqdır, üstün əxlaqları-

nı qorumaqda davam etməsidir. Onlar qarşılaşdıqları çətinlik və iftiralar sırasında daim müdrik və təmkinli bir davranış göstərmişlər. Bu iftiraya qarşı Hz.Nuhun cavabı bütün möminlər üçün örnəkdir:

“Nuh dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyünd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm!” (“Əraf” surəsi, 61-62).

Hz.Nuh onu yalançılıqda günahlandırınlara isə belə cavab vermişdi:

“Nuh tayfasının kafir əyan-əşrafi dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!” Nuh dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!” (“Hud” surəsi, 27-29).

### *Hz.Nuh iman gətirmək üçün möcüzə gözləyənlərin qeyri-səmimiliyinə diqqət çəkmişdir*

Tarix boyu inkar edənlər onlara gələn elçilərə tabe olma-  
maq üçün bir çox bəhanələr irəli sürmüslər. Peyğəmbərlərin  
var-dövlət cəhətdən onlardan üstün olmasını və ya möcüzə-

lər göstərməsinin vacibliyini irəli sürmiş, hətta onların insan deyil, məlek olmasının lazım gəldiyini iddia etmişdilər. Hz.Nuh buna oxşar istəklərə belə cavab vermişdi:

**“Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. Onda, şübhəsiz ki, zalimlərdən olaram!”” (“Hud” surəsi, 31).**

Allahın göndərdiyi elçilərin mal-dövlət və pul cəhətdən üstün olmasını, möcüzələr göstərməsini gözləmək inkarçıların klassik bir xüsusiyətidir. Elçilərin üstün olduqları cəhət təqvididir. Bu insanlar həyatlarının hər anında və hər davranışlarında Allaha yönəldikləri, təslimiyyət və təvəkkül göstərdikləri, səbərlərində heç bir zaman qüsura yol vermədikləri üçün üstündürlər. Allah mal-dövləti, mövqeyi, pulu, elmi və dünyaya aid olan hər şeyi bir çox insana verə bilər. Ancaq bunlar bir üstünlük ölçüsü deyil, yalnız imtahan vasitəsidir. Bu cür dünyəvi dəyərləri Allah yanında bir üstünlük əlaməti kimi qiymətləndirmək isəancaq dindən uzaq yaşayan insanlara xas olan xüsusiyətdir:

**“Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmışdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” - demişdilər.**

Peyğəmbərləri də belə cavab vermişdilər: **“Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir**

vaxta qədər möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adı bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Açıq-aşkar bir dəlil gətirin!” Peyğəmbərləri onlara cavab verərək demişdilər: “Biz də sizin kimi adı bir insanıq, lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!” (“İbrahim” surəsi, 9-11).

### *Hz.Nuh təbliğ üçün hər yolu sınaqdan keçirmişdir*

Hz.Nuh da digər peyğəmbərlər kimi qövmünün iman etməsi üçün hər cür yolu sınaqdan keçirmiştir. Onları açıq dinə dəvət etdiyi kimi onlara fərqli yollarla da yanaşmağa çalışmış, ancaq bütün cəhdlərinə baxmayaraq onun qövmü inkar etməkdə və azğınlıqda inadla davam etmişdi. Hz.Nuh qövmünün ona inad etməsini belə bildirmiştir:

**“O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tixadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim””** (“Nuh” surəsi, 5-9).

Hz.Nuhun bu sözlərindən bəlli olur ki, peyğəmbərlər də yanmadan insanları Allahın yoluna çağırmış, müxtəlif üsullardan istifadə edərək insanların vicdanını oyatmağa çalışmışdılar. İnsanlardan nə cür reaksiya gəlirsə gəlsin qərarlı davranış-

maq, Allahın “yaxşılığı əmr edib pislikdən çəkindirmək” əmri mütləq surətdə yerinə yetirmək peyğəmbərlər kimi əməlisələh möminlərin də üzərinə düşən mühüm bir məsuliyyətdir:

**“İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir”** (“Ali-İmrən” surəsi, 104).

**“Onlar Allaha tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!”** (“Tövbə” surəsi, 112).

### **Hz.Nuhun qövmünə qarşı qərarlı rəftarı**

Yer üzərində var olan hər şeyin sahibinin Allah olduğunu, Allah istəməsə kimşənin özünə bir zərər və ya fayda verməyə gücünün çatmayacağını bilən peyğəmbərlər öz qövmlərinin onlara hədə-qorxu gəlməsindən heç bir zaman çəkinməmişlər. Onlar qarşılaşdıqları hər cür çətinlikdə Allaha arxalanıb güvənmişlər. Hz.Nuh da inkarçıların öndə gələnlərinə qarşı qəhrəmancasına mübarizə aparmış, onların iftira və hücumlarından əsla çəkinməyəcəyini belə vurğulamışdı:

**“Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyünd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şərikləriniz-lə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin”** (“Yunus” surəsi, 71).

Möminlər də peyğəmbərlərdən nümunə götürərək çətin-

liklər qarşısında səbr edir, düşmənlərinə qarşı əsla qorxaqlıq və zəiflik göstərmirlər. Allahın köməyinin hər an yanlarında olduğunu və mütləq qələbənin hər zaman iman gətirənlərə aid olduğunu bilirlər. Çünkü buna zəmanət verilmişdir:

**“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!”** (“Ali-İmrən” surəsi, 139).

**“...Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!”** (“Nisa” surəsi, 41).

### *Həz. Nuh öz qövmünə böyük bir əzab barədə xəbərdarlıq etmişdi*

Bəzi qövmlər onlara göndərilən peyğəmbərlərə qarşı çıxdıqları və peyğəmbərlərlə və iman edənlərlə mübarizə apardıqları üçün Allahın göndərdiyi müxtəlif əzablarla həlak edilmişdir. Peyğəmbərlər isə bu əzablar gəlməmişdən əvvəl qövmlərini xəbərdar etmiş və onları Allahi yoluna çağırmışdır. Hz.Nuh qövmünü bu şəkildə xəbərdar etmişdi:

**“Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatim! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrıınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabin-dan qorxuram!””** (“Əraf” surəsi, 59).

### *Həz. Nuhun möminlərə istehza edən qövmünə cavabı*

Allah Quranın bir çox ayəsində möminləri ələ salan insanlardan bəhs edir. Ancaq Allah tarix boyu möminlərə istehza edən insanları sonuncular hələ dünyada ikən onlara istehza ediləcək hala salmışdır. Bu insanların axırətdə görəcəyi təhqir isə daha böyük olacaq. Allah Quranda bu insanlar cəhənnəmdə əzab çəkərkən möminlərin də cənnətdən onları seyr edib güləcəklərini bildirmişdir (“Mütəffifin” surəsi, 34).

Hz.Nuhun qövmü də onu və möminləri ələ salmışdı. Hz.Nuhun bununla bağlı öz qövmünə verdiyi cavab isə bu şəkildədir:

**“...Nuh onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyaçağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”” (“Hud” surəsi, 38-39).**

**Hz.Nuh qövmü inkarçılıqda inadla davam etdiyi üçün Allahdan kömək istəmişdir**

İndiyə qədərki ayələrdən də gördükümüz kimi, Hz.Nuh həyatı boyu qövmünü xəbərdar edib qorxutmuş, onları Allahın əzabından qorunmağa çağırmışdı. Ancaq bütün bunlara baxmayaraq onun azğın qövmü inkar etməkdə inad edinçə Allaha belə dua etmişdi:

**“Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünkü sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər” (“Nuh” surəsi, 26-27).**

Peyğəmbərlərdən nümunə götürən möminlərin bunları etməsi lazımdır: dini hər cür imkandan istifadə edərək, sözlə və ya yazılı şəkildə izah edib Allahın varlığının hər cür dəllərini onlara göstərmək, bundan başqa hesab gününün, cənətin və cəhənnəmin yaxınlığını təbliğ etmək...

Ancaq bütün bunlara baxmayaraq inkar etməkdə inadla davam edən insanlar olarsa, möminlər bu insanları cəzalandırması üçün də Allaha dua edərlər. Və onlar Allahın dünyada və axırətdə sonsuz bir ədalətlə əvəz verəcəyini bilirlər.

## **Hz.Nuhun oğlunun kafirlardən olması**

Allah inkar etmələri, istehzaları və hücumları ilə əzabə tam layiq olan qövmün üzərinə böyük bir bəla göndərmiş və Hz.Nuhu yalan hesab edənlər həlak olmuşdular. Hz.Nuhla birlikdə olan möminlər isə gəmiyə minib əzabdan xilas olmuşdular. Həlak olanlar arasında Hz.Nuhun oğlu da vardı. Atasının peyğəmbər olması da onu əzabdan qurtarmamışdı.

Bu gün bəzi insanlar özləri dindar olmasa da ailədə olan böyüklərinin, yaxınlarının dindarlığı ilə fəxr edirlər. Onların “atam hacıdır”, “babam böyük bir alimdir” kimi sözləri tez-tez eşidilir. Lakin axırətdə insan yalnız öz etdiklərinə və öz üzərinə düşən vəzifəyə görə məsuliyyət daşıyacaq. Yaxınlarının üstünlükleri, dindarlığı ona heç bir fayda verməyəcək. Bu hal Quranda belə bildirilir:

**“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!” - deyildi” (“Təhrim” surəsi, 10).**

Hz.Nuh oğluna kafirlardən olmaması üçün son ana qədər xəbərdarlıq etmiş, lakin onun xəbərdarlığı heç bir nəticə verməmişdi:

**“Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlardən olma!” Belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni su-dan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bil-məz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (“Hud” surəsi, 42-43).**

### **Hz.Nuh möminlər üçün də dua etmişdir**

Hz.Nuh inkarçıların həlak olması üçün dua etdiyi kimi möminlərin günahlarının bağışlanması üçün də dua etmişdir:

**“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin ki-  
mi daxil olan kimsəni və bütün mömin kişiləri və qa-  
dınları bağışla. Zalimlərin isə ancaq və ancaq həlakını  
artır!”” (“Nuh” surəsi, 28).**

Peyğəmbərin bu duası da bütün möminlərin nümunə götürəcəyi və tətbiq etməsi lazıım gələn bir davranışdır. Allaha iman götirən insanlar bir-birinin yeganə dostları və yardımçılarıdır. Buna görə onların bir-birinin axırətinə yönəlik dua etməsi də bir iman əlamətidir.

## HZ.HUD

Allah-Təala Hz.Hudu Ad qövmünə peyğəmbər kimi göndəmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, apardığı təbliğatın əvəzində heç bir qarşılıq gözləmədiyini bildirdikdən sonra insanları Allahan qorxub çəkinməyə çağırmışdı.

Hz.Hud qövmünə təbliğ edərkən əvvəlki peyğəmbərlər kimi ona da müxtəlif iftiralar atılmışdı. Məsələn, qövmü Hz.Hudun “ağıldankəm” olduğunu iddia etmişdi. Hz.Hud ona belə çirkin iftira atan qövmünə əxlaqi üstünlüğünün bir göstəricisi olan son dərəcə kamil və şəfqətli bir üslubla cavab vermişdi:

**“*Hud dedi: “Ey camaatım! Mən heç də səfəh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm” (“Əraf” surəsi, 67-68).***

***Hz.Hud qövmünə etdiyi təbliğ üçün heç bir əvəz gözləmədiyini söyləmişdir***

**“*Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?” (“Hud” surəsi, 51).***

**“*Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 127).***

Bura qədər bildirlən bütün peyğəmbərlərin həyatından gördükümüz kimi, ömür boyu insanlara dini təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək mühüm bir mömin xüsusiyyəti.

yətidir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə bərabər olursa olsun, insanları Allahın bəyəndiyi əxlaqa çağırmağa, onlara hər an daha da yaxınlaşan hesab gününü xatırlatmağa cavabdehdir. Buna görə də heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyi və Allahın ondan razı olmasını istəyər.

***Qövmünü Allaha qulluq etməyə çağırarkən onlara  
acı bir əzab barədə xəbərdarlıq etmişdir***

Digər peyğəmbərlər kimi Hz.Hud da öz qövmünə yalnız Allaha qulluq etməyi tövsiyə etmiş, əks təqdirdə onların əzabla qarşılaşacağından qorxduğunu söyləmişdi:

**“Ad qövmünün qardaşını xatırla! Bir zaman o Əhqaf-da yaşayan qövmünə -ondan əvvəl və sonra da peyğəmbərlər gəlib getmişdilər- belə demişdi: “Allahdan başqasına ibadət etməyin! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”” (“Əhqaf” surəsi, 21).**

Bundan başqa, onlara dünya həyatında dəyər verdikləri şeylərin müvəqqəti olduğunu da xatırlatmışdı. Hz.Hudun bu mövzuda öz qövmünə etdiyi təbliğ ayədə belə bildirilir:

**“Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz!” (“Şuəra” surəsi, 128-129).**

Bundan sonra da qövmünə Allahdan qorxmağın, Onun əmr etdiklərini yerinə yetirməyin, insanlara zoraklıq etməməyin vacibliyini xatırlatmışdı. Və əgər belə edərlərsə, bunlara görə də əzaba düçər olacaqlarını söyləyərək onlara xəbərdarlıq etmişdi:

**“Və yaxaladıqda da zalimlər kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çəşmələr verdi! Mən böyük günün**

**sizə üz verəcək əzabından qorxuram!”” (“Şuəra” surəsi, 130-135).**

**Həz. Hud qövmünə Allahın onlara verdiyi nemətləri xatırlatmışdır**

Allahın insanlara verdiyi nemətlər “Nəhl” surəsinin 18-ci ayəsində bildirildiyi kimi, “bir ümumiləşdirmə edilərək” belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insanlar bu nemətləri ona verənin Allah olduğunu və bunlar üçün Allaha şükr etməyin vacibliyini ağlına belə gətirmir. Allahın istədiyi anda bunları onlardan geri alacağını da düşünməzlər. Bu na görə də peyğəmbərlər getdikləri qövmlərə Allaha yönəlmələrinin, sahib olduqları hər şeyin Allahdan bir nemət olduğunu bilmələrinin və bunun üçün Ona şükr etmələrinin vacibliyini xatırlatmışlar. Hz.Hud da öz qövmünə Allahın verdiyi nemətləri xatırlatmış, onları Allahdan qorxub çəkinməyə çağırmışdı:

**“Yoxsa sizi qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsınız? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!”” (“Əraf” surəsi, 69).**

Bundan başqa, Hz.Hud qövmünü Allahdan bağışlanma diləməyə də dəvət etmişdi. Və əgər Allaha sığınib tövbə edərlərsə, bunun əvəzində Allah onlara verdiyi nemətlərini artıracağına xəbər vermişdi:

**“Ey camaatim! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış gəndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Gündənahkar olaraq üz çevirməyin!”” (“Hud” surəsi, 52).**

## **Hz.Hud öz qövmünü cahillərdən olmamaq barədə xəbərdar etmişdir**

Qurandakı anlayışlardan biri olan “cahil” anlayışı özünün ayələrdə istifadə edildiyi mənası ilə dini bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni məsələn, bir insan yüksək ali təhsil ala bilər, amma o, əgər Allahı tanımırsa, Allahın kitabını bilmirsə və onu tətbiq etmirsə, həmin şəxs Qurana görə, cahildir. İnsan bəzi məlumatlara sahib olsa da kim olduğunu, nədən yaradıldığını düşünmürsə, onu Yaradənə tanımırsa və buna görə Allahın ondan istədiklərini yerinə yetirmirsə, həmin şəxs cahillər arasındadır.

Bu insanlardan soruşanda çox zaman dinə tabe olduqlarını söyləyirlər. Halbuki onların nəzərdə tutduğu din babalarından gördüyü cahil bir dindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.

Allahın Quran qissələrində də bildirildiyi kimi, tarix boyu peyğəmbərlər belə cahil cəmiyyətlərə haqq dini izah etmişlər. Ancaq bu cəmiyyətlərin çoxu həqiqəti vicdanlı şəkildə gördükleri halda yaşadıqları cəhalət səbəbilə təkəbbür göstərmişlər. Onlara edilən bütün xəbərdarlıqlara da baxmayaraq aralarından çox az bir qismi istisna olmaqla öz batıl dinlərini müdafiə etməkdə davam etmişlər.

Hz.Hudun qövmü də öyrəşdikləri cahil sistemdən imtina edib peyğəmbərə qulaq asmağı rədd etmişdi. Bu səbəblə Hz.Hud öz qövmünə onun düşdüyü halın aşkar bir cəhalət olduğunu belə xatırlatmışdı:

**“Demişdi: “Ancaq Allah bilir. Mən sizə yalnız mənim-lə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olducunuza görürəm!”” (“Əhqaf” surəsi, 23).**

**Hz.Hud qövmünün inkarçılarına  
onlardan qorxmadığını və Allaha  
təvəkkül etdiyini bildirmişdir**

Bütün çağrışlarına baxmayaraq qövmü Hz.Huda qarşı çıxmış və bu elçinin onları çağırıldığı yola tabe olmağı qəbul etməmişdi. Tarix boyu bütün inkarçılar kimi onlar da öz peyğəmbərindən möcüzə istədiklərini, əks təqdirdə iman gətirməyəcəklərini söyləmişdilər:

**“Onlar da dedilər: “Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!” (“Hud” surəsi, 53).**

Bunun əvəzində Hz.Hud onların Allaha şərik qoşmasından uzaq olduğunu və onun üçün quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:

**“...Belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!” (“Hud” surəsi, 54-55).**

Hz.Hud Allahın bir peyğəmbəri olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə ona atılan iftiraların boşça çıxacağına əmin bir tərzdə Allaha olan inam və etibarını belə dilə gətirmişdir:

**“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” (“Hud” surəsi, 56).**

## HZ.SALEH

Allah-Təala Hz.Salehi Səmud qövmünə peyğəmbər göndərmişdi. Quranda Hz.Salehin peyğəmbər kimi gəldiyi qövmə yalnız Allaha qulluq etməyin vacibliyini söylədiyi xəbər verilmişdir:

**“Biz Səmud tayfasına - Allaha ibadət edin deyə - qardaşları Salehi göndərdik. Saleh öz tayfasının yanına gələn kimi onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar”** (“Nəml” surəsi, 45).

Bütün peyğəmbərlər kimi Hz.Saleh də öncə qövmünə etibarlı bir peyğəmbər olduğunu təbliğ etmiş və qövmünü Allahdan qorxub çəkinməyə çağırmışdı:

**“Səmud tayfası da peyğəmbərləri təkzib etdi. O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itəət edin!”** (“Şuəra” surəsi, 141-144).

Hz.Saleh də bu insanları Allahın dininə çağırarkən onlardan heç bir əvəz gözləmədiyini söyləmişdi.

**Hz.Saleh qövmünə Allahın böyüklüyünü izah edib onları bağışlanma diləməyə dəvət etmişdir**

Allahın rəsulları öz qövmlərinə etdikləri təbliğ zamanı Allahın varlığının dəlillərinə diqqəti cəlb etmiş, Allahın yaratdığı qüsursuz tarazlıqları, sistemləri, canlılardakı üstün xüsusiyyətləri insanlara xatırlatmışdır.

Hz.Saleh də yaradılış dəlillərini izah edərək qövmünü Allahı xatırlamağa təşviq edən elçilərdən biridir. Qövmünən Allahın sonsuz elmini, sonsuz ağlını və sonsuz böyüklüyünü dərk etməsi üçün ona insanın ilk yaradılışını xatırlatmışdı:

“Səmud qövmünə də qardaşları Salehi peyğəmbər gəndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrıınız yoxdur. O sizni yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!”” (“Hud” surəsi, 61).

**Hz.Saleh qövmünüü Allahın elçisi olaraq ona itaət etməyə çağırılmışdır**

Hz.Saleh qövmünə sahib olduqları nemətlərin həqiqi sahibi olan Allahdan qorxub çəkinməyin, yer üzündə fitnə-fəsad törətməməyin və ona itaət etməyin vacibliyini xatırlatmışdı. Əgər bunu etməsələr, Allahın onları yaşadıqları yerdə təhlükəsizlik içində saxlamayacağını bu sözləri ilə təbliğ etmişdi:

“Məgər siz elə burada onların içində arxayılıyla qala-caqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çıçəkli xurmaliqlar içində! Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Artıq Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!” (“Şuəra” surəsi, 146-152).

Allah-Təala peyğəmbərləri insanları haqq dinə dəvət etmək və yer üzündə nizam-intizam yaratmaq üçün göndərmişdir. Hz.Salehin yuxarıdakı xəbərdarlıqları da bu vəzifəni yerinə yetirməyə yönələn bir çağırışdır.

**Hz.Saleh qövmünə Allahın nemətlərini xatırlamağın və fitnə-fəsad törətməməyin vacibliyini söyləmişdir**

“Səmud tayfasına da qardaşları Salehi peyğəmbər gəndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Si-

zin Ondan başqa heç bir tanrıınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında ot lasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzabadüçər olarsınız!

Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəlttiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın, Allahın nemətlərini yada salın, yer üzündə dolaşib fit-nə-fəsad törətməyin!”” (“Əraf” surəsi, 73-74).

### *Həz.Saleh qövmünə Allaha üsyan etməyin ümidsiz nəticəsini xatırlatmışdır*

Ancaq Səmud qövmü Hz.Salehə itaət etməmiş və “Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübəhə içindəyik” (“Hud” surəsi, 62) deyərək qarşı çıxmışdı. Bunun üzərinə Hz.Saleh qövmünə Allaha qarşı çıxacağı zaman ona kömək edə biləcək heç bir varlığın olmadığını təbliğ etmişdi:

**“Saleh onlara belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əkər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!” (“Hud” surəsi, 63).**

Əlbəttə, Allaha üsyan edən insanları Allahın qəzəbindən qoruya biləcək heç bir güc yoxdur. Və Hz.Salehin yuxarıda ki sözləri ilə bildirdiyi kimi, Allaha üsyan edən bir insana uyan adam da mütləq bir ziyana uğrayacaq.

## **Hz.Saleh qövmünə əzabdan çəkinmələri barədə öyüd vermişdir**

Peygəmbərlərin gətirdiyi haqq din inkarçıların mənafeyinə zidd olduğu üçün bu insanlar peyğəmbərlərə iman gətirmək istəməmişdilər. Peygəmbərlərin onlara Allahı və axırəti xatırlatmasından son dərəcə böyük bir narahatlıq hiss etmişdilər. Bu, tarix boyu bütün inkarçı qövmlərdə tez-tez rast gəldiyimiz xüsusiyətdir. Əlbəttə, eyni vəziyyət Allahanın qorxmayan Səmud qövmündə də olmuşdu. Bu insanlar Hz.Salehin onlara verdiyi bütün öyüd-nəsihətdən üz çevirmişdi. Hz.Salehin bu barədə qövmünə xitabı belədir:

**“Saleh onlardan üz döndərib belə dedi: “Ey camaatim!  
Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”” (“Əraf” surəsi, 79).**

Hz.Saleh qövmünü haqq yola yönəldə bilmək üçün ciddi mübarizə aparmış, ancaq qövmü inadkarlıq edərək inkarda israr etmişdi. Allah bu qövmü ona bir diş dəvə göndərməklə sınamış və onlara dəvəni incitməməyi əmr etmişdi. Bu əmrə uymadıqları təqdirdə onlara böyük bir əzab gələcəyini də bildirmişdi. Allahanın əmrinə qarşı çıxan qövm ona göndərilən dəvəni öldürmüş və beləliklə, Allaha qarşı çıxan bir qövm kimini böyük bir əzabla həlak edilmişdi. Bununla bağlı olan ayələrdən bəziləri belədir:

**“Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o gүnün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət, qüvvət sahibidir! O zülm edənləri qorxunc bir səs büründü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdır. Bilin ki, Səmud**

**tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!” (“Hud” surəsi, 66-68).**

Bu nümunədən də gördüyüümüz kimi, Allahın peyğəmbərləri göndərildikləri cəmiyyətin insanlarına Allahın dinin təbliğ etmiş, dünyanın bir imtahan yeri olduğunu xatırlatmış və ancaq Allahın əmrlərini yerinə yetirən insanların əzabdan qurtula biləcəklərini söyləmişdilər. Əgər inkar etməkdə israrla davam etsələr, Allahın onlara mütləq bir əzab göndərəcəyini bildirmişdilər.

Ancaq peyğəmbərlərin bu böyük cəhdləri yalnız Allaha iman gətirən az bir qrupa təsir etmiş, insanların çoxu öyündən alımağa səy göstərməmişdi. Amma əlbəttə, bu israrlı inkarçılığın nəticəsində də itkiyə məruz qalan özləri olmuş, əzabla qarşılaşmışdılardı. Axırtdə isə bundan daha böyük cəza ilə qarşılaşacaqlar.

## **HZ. İBRAHİM**

**“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimini dəst tutmuşdur!” (“Nisa” surəsi, 125).**

Hz.İbrahim Allahın “dəst etdiyi” bir peyğəmbərdir. Allah-Teala bir çox ayədə Hz.İbrahimin üstün əxlaqından bəhs edir. Möminlərə gözəl əxlaqı ilə nümunə olan Hz.İbrahim Allah'a ürəkdən yönələn, yumşaq xasiyyətli, Allah'a qarşı həssas, cəsur, sözündə doğru bir insandır. Allah bir ayədə Hz.İbrahimin əxlaqını belə tərif edir:

**“Həqiqətən, İbrahim Allah'a müti, batıldən haqqə tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axırətdə də salehlərdəndir!” (“Nəhl” surəsi, 120-122).**

Allahın üstün əxlaqı ilə bəhs etdiyi Hz.İbrahim özlərinin düzəldiyi bütülərə tapınan və tapınma məsələsində son dərəcə qərarlı və inadkar olan bir qövmə göndərilmişdi. Və onun vəzifəsi qövmünü yalnız Allah'a qulluq etməyə çağırmaq idi. Amma qövmünün insanları haqq dinin onların dünyəvi mən-fəətləri ilə zidd olduğunu düşündüyü üçün onu qəbul etmək istəməmiş, Hz.İbrahimə bir tələq quraraq onu öldürməyə çalışmışdır. Ancaq Allah Hz.İbrahimə qurulan tələni pozmuş, onu zalim qövmünün əlindən xilas etmişdi:

**“Belə dedilər: “Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!” Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox**

**ziyana uğratdıq. Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq. Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kim-sələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhyy etdik. Onlar yalnız Bizə ibadət edirdilər” (“Ənbiya” surəsi, 68-73).**

Bu qissədən də gördükümüz kimi, Allah Hz.İbrahimin səmimiyyətinin əvəzində qövmünün ona zülm etməsinə mane olmuşdur. Bundan sonra ona tələ qurmaq istəyən qövmünə əzab vermiş, onları süquta uğratmışdır. Hz.İbrahimini və yanındakı möminləri daha yaxşı bir yerə yerləşdirərək onlara bolluq, müxtəlif nemətlər vermiş, üzərlərindəki rəhmətini göstərmişdir.

**Hz.İbrahim səmimi bir düşüncə ilə  
Allaha yönəlmış və qövmünə  
müşriklardən olmadığını söyləmişdir**

Hz.İbrahim müşrik bir qövmün içində yaşasa da özü Allahın bir və tek Tanrı olduğunu vicdanla düşünərək dərk etmişdi. Və yalnız Allaha iman gətirmiş və Ona yönəlmışdı. Quranda Hz.İbrahimin Allaha qəti şəkildə iman gətirməsinin necə baş verdiyini bildirən ayələr bu şəkildədir:

**“Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı büründükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” - dedi. Ulduz batdıqda isə: “Mən batanları sevmirəm” - söylədi. Sonra doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” - dedi. Ay batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım” - söylədi. Daha sonra do-**

**ğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” - dedi. Günəş batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!” (“Ənam” surəsi, 75-78).**

Əlbəttə, Hz.İbrahimlə bağlı olan bu qıssədə möminlər üçün əhəmiyyət kəsb edən bir dərs var. Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. İnsanın gözünün gördüyü hər yerdə yaradılışın saysız dəlili var. Vicdanlı bir insan heç bir şey bilməsə də, ona heç bir şey izah edilməsə də bir neçə dəqiqəlik səmimi bir düşüncə ilə düşünsə, kainatın bir Yaradıcısının olduğunu asanlıqla görə bilər. Və Allahın gücünü, böyüküyünü, hər şeyə hakim olduğunu anlaya bilər. Elə bu səbəbdən vicdanla düşünən Hz.İbrahim ona bəlkə də heç izah edilmədiyi halda səmimi bir düşüncə nəticəsində Allahın varlığını və ucalığını görmüşdür. Və qövmünə onların şirk qoşduğu saxta tanrılardan qopub ayrıldığını belə xəbər vermişdir:

**“Mən, həqiqətən, batıldən haqqə tapınaraq üzümü göyləri və yeri yaradana əvirdim. Mən şərik qoşanlardan deyiləm” (“Ənam” surəsi, 79).**

### *Hz.İbrahim qövmünü Allaha qulluq etməyə çağırılmışdır*

Daha irəlidəki fəsillərdə də görəcəyimiz kimi, peyğəmbərlər göndərildikləri qövmü Allahın yoluna salmaq üçün hər yolu sınaqdan keçirirlər. Qövmlərinə çox müxtəlif örnəklərlə təbliğ edən peyğəmbərlər eyni mövzunu bir-birindən fərqli nümunələrlə başa salır, Allahın bəyəndiyi əxlaqı müfəssəl şəkildə izah edir, insanları haqsız davranışlardan uzaqlaşdırır, bu davranışların çirkinliyini və buna görə məruz qalacaqları itkini bildirir, hər yoldan istifadə edərək bu insanlara doğrnu göstərməyə və onların vicdanını oyatmağa çalışırlar.

Hz.İbrahim də öncə qövmünü doğru yola çağırmış və onlara bütlərdən əl çəkməyin və Allaha yönəlməyin vacibliyi ni söyləmişdir. Quranın bir çox ayəsində Hz.İbrahimin atasına və qövmünə bu barədə etdiyi təbliğ bildirilir. Hz.İbrahim bütlərə tapınan bu insanları bir olan Allaha qulluq etməyə, Ondan qorxub çəkinməyə belə dəvət etmişdir:

**“İbrahimi də yad et! Bir zaman o öz tayfasına belə demişdi: “Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?! Siz Allahı qo-yubancaq bütlərə ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi vermə-yə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükr edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!””**  
**(“Ənkəbut” surəsi, 16-17).**

Ayələrdən də göründüyü kimi, Hz.İbrahim inkarçı qövmünə Allahın gücünü, üstünlüğünü müxtəlif nümunələrlə bildirmiştir. Onların bu həqiqəti qavraya bilməsi üçün müqayisələr aparmış, onlara hər şeyi verənin Allah olduğunu xatırlatmış, onları Allahın hüzuruna qaytarılacaqları barədə xəbərdar etmişdi. Hz.İbrahim bütün qövmü kimi yaxınlarını da bu barədə xəbərdar etmişdi. Atası Azərə yanlışlıq içində olduğunu belə bildirmiştir:

**“Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarımı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!””**  
**(“Ənam” surəsi, 74).**

### **Hz.İbrahim öz qövmünə şeytana uymamaq barədə xəbərdarlıq etmişdir**

İnsanın ən böyük düşməni şeytandır. Allah ilk insan olan Hz.Adəmi yaradanda şeytana Hz.Adəmə səcdə etməyi əmr

etmişdir. Ancaq şeytan təkəbbür göstərərək Allahın əmrinə qarşı çıxmışdır. Bunun əvəzində Allah şeytanı lənətləmiş və cənnətdən qovmuşdur. Şeytan cənnətdən qovulduqdan sonra insanları doğru yoldan azdırmaq məqsədilə qiyamətə qədər Allahın ona izn verməsini istəmişdir. Şeytanın məqsədi özünün cənnətdən qovulmasına səbəb kimi gördüyü insanları Allahın razı olacağı haqq yoldan uzaqlaşdırmaq və beləcə onların da cəhənnəmə getməsinə səbəb olmaqdır.

Bu səbəblə şeytan Hz. Adəmdən bəri yaradılmış bütün insanlara cürbəcür oyunlarla yaxınlaşaraq onları azdırmağa çalışır. Şeytanın yalnız Allaha qətiyyətlə iman gətirən və təvəkkül edən insanlara təsiri olmaz, belə ki, Allah Quranda bu insanların sayının az olacağını bildirmiştir. Elə bu səbəblə Hz. İbrahim Allahın yolundan uzaqlaşan atasına və qövmünə şeytana uymamaq və ona tabe olmaq barədə xəbərdarlıq etmiş və belə demişdir:

**“Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmışdır. Ardımcı gəl ki, səni doğru yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhməna çox ası olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olaşan!” (“Məryəm” surəsi, 43-45).**

### **Hz. İbrahim qövmünə bir-birini tanrıya çevirməməyi və Allaha şərik qoşmamağı tövsiyə etmişdir**

Müşrik cəmiyyətlərin ən qabarık xüsusiyətlərindən biri onların Allahdan başqa digər varlıqlara Allahdan daha çox inanması və bu varlıqlardan daha çox qorxmasıdır. Bu insanların inandığı varlıqlar yalnız taxtadan və daşdan düzəldilən heykəllərlə bitmir.

Bir insanın başqa bir insanı Allahdan çox sevməsi, Allahdan çox ona qiymət verməsi, Allahın rızası yerinə onun razılığını üstün tutması və ya Allahdan çox o insandan qorxması da bir müşrik xüsusiyyətidir. Həmçinin Hz.İbrahimin qövmündə də bir çox varlıqları Allahdan çox sevən, onlara Allahdan da çox dəyər verən insanlar vardı. Halbuki qiyamət günü bu insanlar Allahdan başqa bir gücün olmadığını anlayacaq, Allahdan daha çox dəyər verdikləri varlıqların isə əslində heç dəyər verilməyə layiq olmadığını, onların da Allahın gücü qarşısında aciz qullar olduqlarını görəcəkdir. Bu səbəblə Hz.İbrahim öz qövmünə Allahdan başqa digər varlıqları ilahiləşdirməyin yolverilməzliyini, əks halda bu tanrılarla qiyamət günü lənətlənib cəhənnəmə atlacaqlarını xatırlatmışdır:

**“Dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!”” (“Ənkəbut” surəsi, 25).**

### **Hz.İbrahim insanlara Allahın böyüklüyünü və gücünü təbliğ etmişdir**

Hz.İbrahim qövmünə Allahın varlığını və böyüklüyünü dərk etməsi üçün müxtəlif nümunələr vermişdir. Məsələn, yalnız zəngin olduğu üçün təkəbbür göstərən və ona sahib olduqlarını verənin Allah olduğunu unudan bir nəfər Hz.İbrahimlə Allah barədə mübahisə etmişdir. Hz.İbrahim bu adama həm öz acizliyini, həm də Allahın gücünü izah etmək üçün belə bir cavab vermişdir:

“Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür” - dediyi zaman, o: “Mən də həm dirildir, həm də öldürürəm” - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!” (“Bəqərə” surəsi, 258).

Göründüyü kimi, Hz.İbrahimin bu hikmətli və ağıllı izahatı qarşısında inkarçı adamin deməyə bir sözü qalmamışdır. Möminlər də Hz.İbrahimdən nümunə götürməli və dini təbliğ edərkən hər zaman Allahın böyüklüyünü, sonsuz qüdrətinin vurğulamalı, inkarçıların məntiqsizliyini onlara izah etməlidir.

### *Həz.İbrahim güvəniləcək yeganə gücün Allah olduğunu təbliğ etmişdir*

Hz.İbrahimin ixləşli və səmimi təbliğinə baxmayaraq onun bütlərinə ibadət etməkdə israrla davam edən qövmü həm onu doğru yoldan ayırmaq, həm də onlara etdiyi təbliğə mane olmaq üçün Hz.İbrahimplə mübahisə etmişdi. O zaman Hz.İbrahim qövmünə yalnız Allahdan qorxduğunu, əsl təhlükəsizliyin və qurtuluşun Allaha təslim olmaqdə olduğunu təbliğ etmişdir:

“...Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyünd-nəsihət qəbul etmirsiniz? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadiğiniz halda,

**mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam?  
Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa  
daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdır-  
mayanlar əmin-amalıqdadırlar. Haqq yola yönəlmış-  
lər də onlardır!” (“Ənam” surəsi, 80-82).**

Yer üzərində olan hər şeyin sahibi Allahdır. Allahın izni olmadan bir kimsə kiməsə nə bir yaxşılıq edə, nə də bir zərər verə bilər. İnsanın kömək umaraq istinad edib güvəndiyi güclər ancaq Allah icazə verərsə, bir yarar gətirə bilər. Həqiqi bir qurtuluş və təhlükəsizlik üçün insanın özünü Allaha təslim etməsi lazımdır. Allah Quranda ona yönələn qullarını qoruyacağını bildirir. Elə buna görə də Hz.İbrahim kimi bütün möminlərin də Allaha iman gətirən insanların təhlükəsizlik içində olacağını bilməsi və insanlara da bu həqiqəti izah etməsi vacibdir.

### **Hz.İbrahim atasının düşmənciliyi qarşısında ən gözəl şəkildə münasibət göstərmmişdir**

Hər cür təbliğata baxmayaraq atası Hz.İbrahimə qarşı çıxmış və onunla düşmən kimi rəftar edərək belə demişdir:

**“...Ya İbrahim! Sən mənim tapındığım tanrlardan üz-mü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqa-laq edəcəyəm. Bir müddət məndən uzaq ol!” (“Mər-yəm” surəsi, 46).**

Ancaq təmkini heç vaxt pozmayan Hz.İbrahim atasının hədələyici rəftarına qarşı son dərəcə hörmətlə və ağıllı bir cavab vermişdir. Hz.İbrahimin cavabı belədir:

**“İbrahim belə cavab verdi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və**

**öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım” (“Məryəm” surəsi, 47-48).**

**Hz.İbrahim qövmünə onun sitayış etdiyi bütlərin həqiqi bir tanrı ola bilməyəcəyini təbliğ etmişdir**

Hz.İbrahim qövmünə onun sitayış etdiyi tanrılarını müstəqil bir güclərinin ola bilməyəcəyini, tək Tanrının Allah olduğunu başa salmaq üçün ona bütlər barədə müxtəlif suallar vermişdir. Bu təbliğ üsulu inanmayanların sisteminin çürük-lüyünə özlərinin də şahid olması baxımından çox əhəmiyyətlidir. Bunun sayəsində Hz.İbrahim öz sistemlərinin nə qədər xarab olduğunu qövmünün üzvlərinin şəxsən özlərinə şifahi olaraq qəbul etdirmişdi. Hz.İbrahimin öz qövmü ilə olan söhbətlərindən biri belədir:

**“O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?” Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqdə davam edirik!” - deyə cavab vermişdilər. İbrahim demişdi: “Onları çağırınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?” Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!” - deyə cavab vermişdilər. İbrahim demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüz mü? - Sizin və ulu babalarınızın?” (“Şuəra” surəsi, 70-76).**

Allah Quranda hər insanın etdiyi səhvi bildiyini, yəni hər nəfsin bəhanə gətirərək düşünmək istəməsə belə əslində ona aydın olduğunu, onun üçün əsl doğrunun və ya yalanın nə olduğunu bildiyini söyləmişdir. Allahdan başqa varlıqlara inanan, onlardan kömək və yardım uman bir insan da əslində vicdanı ilə düşünsə, onların bir fayda verməyəcəyini o an anlayar. Allaha şərik qoşduğu varlıqların dua etdiyi zaman onu

eşitmədiyini, ona bir zərər və ya fayda vermək imkanına məlik olmadığını o an dərk edər. Ancaq müxtəlif subyektiv səbəblərlə yenə də bu həqiqətləri düşünməyə istəməyə bilər. Lakin bu, çox aydın olan bir həqiqətdir.

Həz. İbrahim isə öz sualları ilə qövmünün insanların sita-yış etdiyi varlıqlar üzərində düşünmələrinə və nə dərəcədə səhv bir yolda olduqlarını başa salmağa çalışmışdır.

Yenə Həz. İbrahim qövmünə sitayış etdiyi bütlərdən əl çək-mək barədə xəbərdarlıq etmiş, onlara bütlərin əslində müstə-qil gücləri olmayan “rəmzi bir heykəl” və “özlərinin düzəlt-diyi saxta tanrılar” olduğunu xatırlatmışdır. Həz. İbrahimin qöv-münə sitayış etdiyi saxta tanrılarından əl çəkərək həqiqi Tan-rı olan Allaha yönəlməsinin vacibliyini bildirən ayələrdən bəziləri belədir:

**“İbrahim atasına və tayfasına: “Sizin tapınıb durduğunu-nuz bu heykəllər nədir?” - dediyi zaman. Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” - deyə cavab vermişdilər. İbrahim onlara: “And olsun ki, siz də, ata-larınız da açıq-aşkar azmısınız!” - demişdi. Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən?” - deyə so-ruşduqda belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylə-rin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!” (“Ənbiya” surəsi, 52-56). “Dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəni iba-dət edirsiniz? Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”” (“Səffat” surəsi, 95-96).**

**Həz. İbrahim bütün varlıqların Allahın nəzarətində-  
olduğunu və bütün hadisələrin Allahın izni ilə baş-  
verdiyini bildirmişdir**

Yuxarıdakı ayələrdən də göründüyü kimi, bir çox inkarçı

qövmlər kimi Hz.İbrahimin qövmü də əslində doğru olduğunu düşündükləri üçün deyil, ata-babalarından bu cür gördük-ləri üçün bütlərə sitayış edirdilər. Yəni bu batıl sistem keçmişdə yaşayan insanlardan onlara qalan pis bir miras idi. Hz.İbrahim də onlara davam etdikləri bu sistemin son dərəcə yanlış və özlərinə zərər verən bir sistem olduğunu bütün təfərrüatı ilə izah etmişdi. Və onlara sitayış etdikləri bütlərin heç bir gücünün olmadığını xatırlatmış, hər şeyin Allahın nəzarətində olduğunu təbliğ etmişdi. Hz.İbrahimin yuxarıdakı ayələrdə bildirilən söhbətinin ardı belədir:

**“Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (“Şuəra” surəsi, 77-82).**

### **Hz.İbrahim ağıllı üsullarla insanların vicdanını oyatmışdır**

Hər cür çağırışına baxmayaraq qövmü bütlərə sitayış məsələsində inadkarlıq etdiyi halda Hz.İbrahim onları düşünmə-yə məcbur edəcək və beləliklə də vicdanlarını oyadacaq yeni səylərini həyata keçirmişdir. Bunun üçün qövmünүn bütlərin yanından uzaqlaşmasını gözləmiş və onlar gedəndən sonra bütün bütləri sindirib dağıtmışdı. Ancaq bunu edərkən qövmünүn insanların nə dərəcədə böyük bir ağılsızlıq etdiklərini onların özünə göstərmək üçün ən böyük bütü sindirmişdir. Qövmü “**Tanrılarımızı sənmi bu günə saldın?**” (“Ənbibiya” surəsi, 62) deyə soruşduğu zaman isə onlara belə cavab vermişdir:

**“Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” - deyə cavab verdi” (“Ənbiya” surəsi, 63).**

Hz.İbrahimin qövmünü başa salmaq üçün istifadə etdiyi taktikadan sonra qövmünün insanları vicdanları ilə düşünüb böyük bir xəta içində olduqlarını anlamışdır. Ancaq vicdanlarının qəbul etdiyi həqiqət mənfəətləri, adət-ənənələri və ictimai quruluşları ilə ziddiyət təşkil etdiyi üçün bu insanlar açıq-aydın gördükleri həqiqəti inkar etmişdilər. Bu barədəki ayələr belədir:

**“Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalimlərsiniz” - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq: “Axı sən bilirsən ki, bunlar danışmırlar!” - dedilər. İbrahim dedi: “Elə isə Allahı qo-yub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?” Belə dedilər: “Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!” Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyan uğratdıq” (“Ənbiya” surəsi, 64-70).**

### **Hz.İbrahim ən çətin vəziyyətdə belə Allaha olan inamı və təslimiyyəti ilə möminlərə örnək olmuşdur**

Hz.İbrahim qövmü ilə təkbaşına apardığı cəsur və ağıllı mübarizə ilə möminlər üçün gözəl bir örnək olmuşdur. Qövmü tərəfindən o da atılmaqla hədələndiyi, ona müxtəlif tələ-lər qurulduğu belə bir çətin anda da Allaha olan təvəkkül və təslimiyyətində nöqsanlırlara yol verməyən Hz.İbrahimin qövmünə verdiyi cavab belə olmuşdur:

**“Dedi: “Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”” (“Saffat” surəsi, 99).**

Hz.İbrahimin bu sözləri bütün möminlərə mühüm bir həqiqəti xatırladır. Bütün insanları yaradan Allahdır. Və bütün insanlar Onun təsbit etdiyi bir zamanda ölüb yenə Allaha qayıdacaqlar. “Şübhəsiz, mən Rəbbimə gedəcəyəm” deyən Hz.İbrahim də bu sözü ilə ölümün Allaha dönüş olduğunu bütün qövmünə xatırlatmışdır. O halda müsəlmanlar da qarşılaşdıqları hər hadisədə Allaha olan sarsılmaz inamlarını dilə gətirməli və insanları da buna dəvət etməlidirlər.

**Allah Hz.İbrahimini və yanındakı möminləri  
inanınlara gözəl bir örnək olaraq göstərmişdir**

Hz.İbrahim həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə örnək olmuşdur. Allah iman gətirənlər üçün Ona “səmimi bir qəlblə təslim olan” Hz.İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl örnəklər olduğunu bildirmişdir:

**“İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ə davət və nifrət olacaqdır!” Ancaq İbrahimin öz atasına: “Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!” - deməsi istisnadır. “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır”” (“Mumtəhinə” surəsi, 4).**

## *Quranda Hz. İbrahimin üstünə xəlaqı və seçilmiş insan olması haqqında ayələr*

“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxs dən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimini dost tutmuşdur!” (“Nisa” surəsi, 125).

“...Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi” (“Tövbə” surəsi, 114).

“İbrahim nə yəhudü, nə də xacpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi” (“Ali-İmran” surəsi, 67).

“Həqiqətən, İbrahim Allaha müti, batıldən haqqaya tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axırətdə də salehlərdəndir!” (“Nəhl” surəsi, 120-122).

“Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi” (“Saffat” surəsi, 83-84).

“Kitabda İbrahimini də yad et. Həqiqətən, o, büsbütün doğrudanışan kimsə - bir peyğəmbər idi” (“Məryəm” surəsi, 41).

“Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi” (“Hud” surəsi, 75).

“Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (“Saffat” surəsi, 108-111).

“Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: “Əmrəmə təslim ol!” - dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” - deyə cavab vermişdi” (“Bəqərə” surəsi, 130-131).

“Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik” (“Ənbiya” surəsi, 51).

## HZ.LUT

**“Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qo-vuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi” (“Ənbiya” surəsi, 74-75).**

Quranda bəhs edilən ən azğın qövmlərdən biri Hz.Lutun qövmüdür. Bu qövm ayələrdə də bildirildiyi kimi, bir çox cinsi əxlaqsızlıqlar içində olan, yol kəsən və təcavüzkarlıq edən bir qövmdür.

**“Lutu da yad et! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətənmi siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz?” Tayfasının cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” - de-məkdən ibarət oldu” (“Ənkəbut” surəsi, 28-29).**

**“Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfa-sına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsınız, Siz, doğrudan da, həddi aşmiş bir tayfasınız!”” (“Əraf” surəsi, 80-81). “Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsınız? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsınız? Siz həddi aşan bir camaat-sınız!”” (“Şüəra” surəsi, 165-166).**

**“Lut o zaman öz tayfasına demişdi: “Gözünüz görə-gö-rə çirkin işləmi məşğul olursunuz? Siz qadınları qoru-yub şəhvətlə erkəklərin yanınamı gedirsiniz? Həqiqə-tən, siz cahil bir tayfasınız!”” (“Nəml” surəsi, 54-55).**

Hz.Lut hər cəhətdən böyük bir azğınlıq və əxlaqsızlıq gir-dabında olan qövmünü Allah üçün yaşamağa və gözəl əxlaq-lı olmağa çağırmasıdır. Üsyankar rəftarından və çirkin əməllə-rindən əl çəkmək istəməyən qövm isə Hz.Luta inadla qarşı çıxmışdı. Ancaq qövmünün israrlı inkarına baxmayaraq Allahın bütün peygəmbərləri kimi Hz.Lut da qövmünü hida-yət yoluna yönəltmək üçün ciddi səy göstərmış, bu azğın in-sanların hücumlarından və atdığı iftiralardan çəkinmədən on-ları Allahın yoluna çağırılmışdı.

Allahın yuxarıdakı ayələrində də bildirildiyi kimi, Hz.Lut qövmünə etdikləri çirkinlikləri izah etmiş və onları Allahın bəyəndiyi təmiz bir həyata çağırılmışdır. Ancaq tarix boyu bir çox inkarçı qövm kimi Hz.Lutun qövmü də öz peygəmbəri-nə itaət etməmiş və onu doğru yoldan ayırmaq üçün müxtə-lif iftiralar atmağa çalışmışdı.

Böyük bir azğınlıq içində olan Lut qövmü Hz.Lutu yurd-larından qovub çıxarmaqla hədələmiş, peygəmbərin və yanın-dakı möminlərin maddi və mənəvi təmizliyinə istehza etmiş-di. Hz.Lut onları dəfələrlə haqq yoluna çağırduğu halda onun bu çağırışına cavab verməyən və inadla inkar edən qövmünə reaksiyasını belə dilə gətirmişdir:

**“Lut dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!” (“Şuəra” surəsi, 168).**

Bu ayədən də göründüyü kimi, Hz.Lut öz qövmünün bü-tün inadkarlığına və azğınlığına baxmayaraq Allahın əmrləri-nə uymuş, insanları da buna dəvət etmiş və bunda qəti bir qərarlılıq göstərmişdir. Allahın razı olmayıacağı hər cür dav-ranışdan özünü də razı olmadığını və buna mane olmaq üçün səy göstərəcəyini dilə gətirmiştir.

### **Hz.Lut qövmünüü Allahdan qorxub çəkinməyə çağırılmışdır**

Hz.Lut da qövmünə öncə Allahın göndərdiyi etibarlı bir peyğəmbər olduğunu və apardığı təbliğatın əvəzində heç bir şey istəmədiyini bildirərək onları Allahdan qorxub çəkinməyə dəvət etmişdir:

**“O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itat edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbi-nə aiddir!” (“Şuəra” surəsi, 161-164).**

İnsanın Allahın bəyəndiyi əxlaqı tam yerinə yetirə bilməsi üçün sözün əsl mənasında bir Allah qorxusuna sahib olması lazımdır. Əgər bir insan Allahdan qorxursa, Allahın bəyənmədiyi bir əxlaqı bilə-bilə özündə saxlamaz. Nisbətən etdiyi səhv bir davranış varsa da doğrunu öyrəndiyi anda xətalı davranışını düzəldər. Allahın razı olacağı bir həyat yaşayar və həm dünyada, həm də axırətdə gözəl bir həyat uma bilər. Bu səbəblə Hz.Lut kimi bütün elçilər öz qövmlərinə Allahdan qorxmalarının lazımlılığı barədə xəbərdarlıq etmişlər.

### **Hz.Lut qövmünüü ağlı başında davranışması və etdiyi əməllərə görə utanması barədə xəbərdar etmişdir**

Lut qövmünün inkarçılıqda inad etməsinin əvəzində Allah onlara göndərəcəyi əzabı Hz.Luta xəbər vermələri üçün mələklər göndərmişdir. Gələn mələkləri insan zənn edən qövm qaçaraq Hz.Lutun yanına gəlmışdır. Hz.Lutla qövmü arasında olan söhbət belədir:

**“Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” -**

**dedi. Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər göründülər. Lut onlara dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?” Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”” (“Hud” surəsi, 77-79).**

Göründüyü kimi, Allah qorxusunu bilməyən Lut qövmü öz azığın istəklərini açıq şəkildə dilə gətirə biləcək qədər utancaqlıq hissini itirmiş insanlardan ibarət idi. Əlbəttə, bu, dinsizliyin təbii bir nəticəsidir. Bu azığın hərəkət müasir dövrün dindən uzaq cəmiyyətlərində də olduqca yayılmış və yaddan çıxarılmamış bir nizamdır. Çünkü gözəl əxlaqi, doğrunu və yalanı insana öyrədən dindir. Ürəyində Allah qorxusu olmayan və dindən uzaq yaşayan insanların vicdanı isə kor olur. Belə insanların həya və utancaqlıq kimi üstün əxlaqi xüsusiyətləri ya çox məhduddur, ya da heç yoxdur. Qövmünün etdiyi bir çirkin təklifin dinsizliyin gətirdiyi bir nəticə olduğunu bilən Hz.Lut da qövmünə Allahdan qorxmağın və onu yadların yanında xəcil etməməyin lazımlılığını söyləmişdir.

Hz.Luta elçilər gəldiyi zaman qövmü ilə arasında söhbətləri bildirən ayələrdən bəziləri belədir:

**“Şəhər əhli bir-birini müştuluqlayıb gəldi. Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! Allahdan qorxun və məni xar etməyin! Onlar: “Məgər biz sənə adamları qadağan etmədikmi?” - deyə soruşdular. Lut dedi: “Bunlar mənim qızlarımdır. Əgər istədiyinizi edəcəksinizsə (buyurun, onlarla evlənin)!” Canına and olsun ki, onlar məstlikləri içində sərgərdan**

**vəziyyətdə durub qaldılar. Şəfəq doğanda o dəhşətli səs onları büründü. Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdır! Bunda möminlər üçün, sözsüz ki, bir ibrət dərsi vardır!” (“Hicr” surəsi, 67-77).**

Göründüyü kimi, Hz.Lutun çağırışlarına məhəl qoymayan, azğın əxlaqından əl çəkməyən bir qövm hələ dünya həyatında ikən şiddetli bir əzabla qarşılaşmışdır. Bu, onların yalnız dünya həyatında aldığı cəzadır, axırətdə görəcəkləri əzab isə daha şiddetli olacaqdır.

## HZ.YƏQUB

**“Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimim, İshaqı və Yəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!” (“Sad” surəsi, 45-47).**

Hz.Yəqub Hz.İbrahimin soyundandır. Allah Hz.İbrahimim və oğullarını qövmlərini xeyirə çağırın və hidayətə yönəldən bir başçı etmişdir. Və bunu Quranda belə bildirmiştir:

**“Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhyy etdik. Onlar yalnız Bizə ibadət edirdilər” (“Ənbibiya” surəsi, 73).**

### *Hz.Yəqub oğullarına haqq dinə itaət etməyi və salehlərdən olmağı vəsiyyət etmişdir*

Quranda Hz.Yəqubun apardığı təbliğatdan bəhs edən ayələr “Bəqərə” surəsində yer alır. Allah Hz.Yəqubun oğullarına vəsiyyətini belə bildirir:

**“İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”” (“Bəqərə” surəsi, 132).**

Müsəlman kimi can vermək Allahdan qorxan insanların ən mühüm dualarından biridir. Çünkü bir insan həyatı boyu saleh əməllər etdiyi halda sonradan niyyətini pozub imanından döñərsə, bütün əməlləri boş gedəcək və cəhənnəm əzabına la-yiq olacaqdır. Hz.Yəqub oğullarına “müsləman kimi can verin” deyərkən onlara bu mövzuda xəbərdarlıq etmiş və səmi-mi niyyətlərini və qərarlarını əsla pozmadan imanlarını qoru-

malarını tövsiyə etmişdir. Atalarının vəsiyyətinə uyan oğullar Allaha ibadət edəcəklərini və Ona təslim olduqlarını belə di-lə gətirmişlər:

**“Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - deyə oğlanlarından soruşturduğu zaman, onlar: “Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq” - dedilər” (“Bə-qərə” surəsi, 133).**

**Hz. Yəqub oğullarına təvəkkül etməyi nəsihət etmişdir**

**“Dedi: “Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şəylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül et-sinlər!” Onlar ataları əmr etdiyi kimi daxil olduqda Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyindəki bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!” (“Yusif” surəsi, 67-68).**

Hz. Yəqub oğullarına şəhərə girərkən tədbirli olmayı nəsihət edərkən çox mühüm bir həqiqəti də xatırladaraq tədbirə deyil, Allaha güvənməyin vacibliyini vurgulamışdır. Çünkü Allah istəməsə, insan özünə zərər və ya fayda vermək gücünə sahib deyil. Başına gələn heç bir şeyin qarşısını ala bilməz, heç bir xeyirə də qovuşa bilməz. Mömin Allah rızasını axtardığı üçün lazımlı olan bütün tədbirləri görər. Amma nəticənin Allahın izni ilə olduğunu qəti olaraq bilir, yalnız Ona güvənib durur.

## HZ.YUSİF

**“...O, həqiqətən, Bizim sadıq bəndələrimizdəndir!”**  
("Yusif" surəsi, 24).

**“...Ona sözləri yozmağı öyrətdik. Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bilməz! Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!”** ("Yusif" surəsi, 21-22).

Quranın 12-ci surəsi olan "Yusif" surəsi 111 ayədir və haradasa bütövlükdə Hz.Yusifdən bəhs edilir. Hz.Yusif kiçik yaşlarından etibarən Allahın müxtəlif hadisələrlə imtahan etdiyi, son dərəcə səbrli, ixlaklı, yanındakı insanlara tez-tez Allahın varlığını və üstünlüğünü bildirən bir peyğəmbərdir. Təvəkkülü, Allaha qəlbən bağlılığı, sədaqəti, hadisələr qarşısında təmkinli davranışması bütün möminlər üçün çox gözəl bir örnəkdir.

Allah Hz.Yusifə hələ uşaq ikən göstərdiyi bir yuxu ilə gələcəkdə ona böyük bir elm və nemətlər verəcəyini müjdələmişdir. Hz.Yusif gördüyü bu yuxunu atası Hz.Yəquba danışmış, o da yuxunu belə yozmuşdur:

**“Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”. Dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünkü Şeytan insanın açıq-aşkar düşmənidir. Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!””**  
("Yusif" surəsi, 4-6).

## **Həz. Yusif Allahın rızasının hər şeydən yacib olduğunu bildirmiştir**

Hz.Yusif çox kiçik yaşda olarkən atası onu çox sevdiyi üçün qardaşları onu qışqarırdı. Ondan qurtulmaq üçün onu bir quyunun içində atmışdır. Hz.Yusifi quyunun içində saxlayan qardaşları atalarına “**Yusifi qurd yedi**” (“Yusif” surəsi, 17) deyərək yalan söyləmişdilər. Sonra bir karvan Hz.Yusifi tapmış və onu Əziz adlı bir misirliyə satmışdı. Hz.Yusif uzun illər bu adamın evində qalmış, ancaq yetkinlik yaşına çatanda Əzizin arvadı onu zina etməyə məcbur etmişdi. Fəqət Allahdan qorxan Hz.Yusif belə bir şeyə qol qoymamış və qadına Allahı xatırladaraq belə cavab vermişdi:

**“Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi  
və kapıları bağlayaraq: “Di gəlsənə!” - dedi. Yusif isə:  
“Mən Allaha sığınram. Axi o mənim ağamdır. O mənə  
yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!”  
- deyə cavab verdi”** (“Yusif” surəsi, 23).

Məqsədinə nail olmayan qadın isə Hz.Yusifə iftira atmışdır. Şahidlərin sözlərinə və gətirilən dəlillərə görə, Hz.Yusifin günahkar olmaması təsdiqlənsə də o, bir müddət sonra zindana atılmışdır. Hər zaman Allahın onu sınadığını bilərk Rəbbimizi ən çox razı edəcəyi davranışını seçən Hz.Yusif bu hadisədə də zindanda olmanın özü üçün daha münasib olduğunu belə dilə gətirmiştir:

**“Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunla-  
rin məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiy-  
ləsini məndən dəf etməsən, mən onlara meyl edər və  
cahillərdən olaram””** (“Yusif” surəsi, 33).

Bu hadisədən də gördüyüümüz kimi, Allaha qətiyyətlə iman gətirən bir adam qarşısına çıxan heç bir hadisədə təmkinini itirməməli, Allaha təvəkkül etməli və mütləq gözəl bir

nəticə ilə qarşılaşacağını unutmamalıdır. Çünkü Allah səmimi qullarına dünyada və axirətdə yardım edəcəyini bildirmişdir. Həmçinin Hz.Yusifin həyatı Quranda bu mövzu ilə bağlı verilən mühüm bir örnəkdir.

**Hz. Yusif həbsxana yoldaşlarına hər şeyi verənin  
Allah olduğunu xatırlatmışdır**

Hz.Yusiflə birlikdə zindana atılan iki cavan oğlan da vardı. Bunlar Hz.Yusifə gördükleri yuxunu danışmış və bu yuxuların nə məna verdiyini öyrənmək istəmişdilər. Hz.Yusif zindan yoldaşlarına bütün peyğəmbərlər kimi öncə Allahın varlığını izah etmiş, sahib olduğu elmin həqiqi sahibinin Allah olduğunu söyləmişdi:

**“Yusif belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmiş-  
dən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu,  
Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha  
inanmayan və axirəti də inkar eləyən bir tayfanın dini-  
ni tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və  
Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha  
şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara  
bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr  
etməz!” (“Yusif” surəsi, 37-38).**

Hz.Yusifin bu xatırlatması diqqəti möminlərin əsla unutmamalı olduğu bir həqiqətə cəlb edir. İnsanın sahib olduğu bütün maddi və mənəvi xüsusiyyətləri Allah verir. Və Allah istədiyi anda bir insana verdiklərini geri almağa və yaxud qat-qat artığını verməyə qadirdir. O halda insanların bunu əsla unutmaması, sahib olduqları heç bir xüsusiyyətlə öyünməməsi son dərəcə mühümdür.

**Hz.Yusif zindan yoldaşlarına tək Tanrıının Allah olduğunu, yalnız Ona qulluq etməyin vacib olduğunu təbliğ etmişdir**

Hz.Yusif daha sonra söhbətinə davam etmiş və Allahdan başqa tanrı olmadığını bildirib yoldaşlarını Allaha qulluq etməyə çağırmışdır:

**“Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar da-ha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunu-nuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazıl etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuş-dur. Doğru din budur, lakin insanların əksəriyyəti bil-məz!” (“Yusif” surəsi, 39-40).**

Diqqət etsək, Hz.Yusif Allaha şərik qoşan zindan yoldaş-larının suallarına dərhal cavab verməmişdi. Öncə onları imana çağırmış və şirk qoşmamalarını nəsihət etmişdir. İman sa-hibi olmayan bir insan düşdüyü pis vəziyyətin fərqiñə varma-dığından özü üçün nəyin birinci olduğuna qərar verə bilməz, ikinci dərəcəli məsələlərlə kifayətlənər. Bu halda qarşısında-ki insanı tanımaq və ona faydalı olan öyündü vermək mömi-nin borcudur. Bütün insanlara fayda gətirən əsas amil iman-dır. Hz.Yusif də ilk öncə imanı izah etmişdir.

Hz.Yusifin yaşadığı mühit və şərtlər nə qədər çətin olur-sa olsun o, öz rəftarında və Allahın hökmlərini yerinə yetir-məkdə ən kiçik bir dəyişiklik belə etməmişdir. Hz.Yusif həbsxana mühitində belə təbliğ vəzifəsini icra etməkdə davam etmişdir. Hz.Yusifin bu davranışsı müsəlmanlar üçün çox gözəl bir örnəkdir.

## **Hz. Yusif nəfsin insana pisliyi əmr etdiyini demişdir**

Baş verən hadisələr nəticəsində zindana atılmasına səbəb olan qadın öz əməlini etiraf etmiş, Hz.Yusifin günahsızlığı ortaya çıxmışdır. Hz.Yusif isə günahsızlığı ortaya çıxdıqdan sonra ilk önce nəfsini təmizə çıxarmağa heç bir zaman cəhd göstərmədiyini vurgulamışdır:

**“Yusif dedi: “Bu ona görədir ki, o olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələri-nə yol vermədiyini bilsin!**

**Mən özümü təmizə çıxartmırıam. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”” (“Yusif” surəsi, 52-53).**

Hz.Yusifin nəfsini müdafiə etmək istəməməsinin səbəbini anlamaq üçün “nəfs” sözünün izahı üzərində durmaq lazımdır. Nəfsi insanın içində olan “pisliyi əmr edən güc” kimi izah edə bilərik. Nəfsin istəkləri Allahın rızasına uyğun olan davranışla ziddiyət təşkil edirsə, möminlər heç bir zaman nəfslərinə tabe olmaz, hər hansı bir məsələdə Allahın rızasını qazanmağa çalışırlar. Hz.Yusif də nəfsin bu cəhətini biliyi üçün onu müdafiə etməyin xətalı olacağını söyləmişdir.

## **Hz. Yusif ona verdiyi nemətlər üçün Allaha sükr etmişdir**

Hz.Yusif günahsızlığı ortaya çıxdıqdan sonra etibarlı bir adam kimi ölkənin xəzinələrinin başçısı təyin edilmişdir. Bundan sonra ailəsini də yanına aparmışdır. Və onlara da Allaha olan təvəkkülünü, etibarını, hər şeyin Onun nəzarətində olduğunu heç bir zaman unutmadığını bildirmişdir:

**“Ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı ona təzim edib əyildilər. Yusif dedi: “Atacan! Bu əvvəl gör-düyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünkü məni zindandan qurtardı. Şeytan mənimlə qardaşlarımın arasını vurduq-dan sonra sizi çöldən gətirdi. Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hik-mət sahibidir!”” (“Yusif” surəsi, 100).**

Yaşadığı hər sıxıntıda Allaha təvəkkül edən, nemətə qo-vuşanda da eyni şəkildə Rəbbimizə yönələn Hz.Yusif Allaha belə dua etmişdir:

**“Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yara-dan! Sən dünyada da, axırətdə də mənim ixtiyar sahi-bimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”” (“Yusif” surəsi, 101).**

Göründüyü kimi, Quranda Hz.Yusifin uşaqlığından etiba-rən yaşadığı müxtəlif hadisələrdəki hərəkətləri və davranışları haqqında məlumatlar verilmişdir. Bu məlumatlar bizə Allahın bir peyğəmbəri olan Hz.Yusifin üstün əxlaqını, Allaha olan imanını, təslimiyyətini, sədaqətini açıq göstərir. Qarşılaşlığı şərtlər nə olursa olsun peyğəmbərin üstün əxlaqında və təs-limiyyətində ən kiçik bir dəyişiklik də olmamış, bütün həya-tı boyu ətrafindakı insanlara Allahın varlığını və sonsuz qüd-rətini izah etmişdir.

Hz.Yusif peyğəmbər olsa da onun müsəlman ölməyi və salehlər arasında yer almağı istəməsi də üzərində ciddi düşü-nülməsi lazımlı gələn bir mövzudur. Heç kimin mömin kimi ölməyə və cənnətə getməyə zəmanəti yoxdur. Möminlər bu-nu bilərək Allahdan qorxar və Hz.Yusif kimi müsəlman kimi ölmək üçün dua edərlər.

## HZ.ŞUEYB

Allah Hz.Şueybi Mədyənə peyğəmbər göndərmişdi. Qu-randa bu qövmün də digər qövmlər kimi Allaha iman gətirmədiyi və yer üzündə fitnə-fəsad törətdiyi bildirilmişdir. Hz.Şueyb Allahı inkar etdiklərinə görə böyük bir əzabla məhv olan bu qövmü son ana qədər tövbə etməyə və Allaha qulluq etməyə çağırmışdır.

Allahdan qorxmayan insanların sahib olduğu pis əxlaq onların həyatının hər anında ortaya çıxır. Bura qədər haqqında bəhs etdiyimiz qövmlərə diqqət etsək görərik ki, Allahdan qorxmayan bu insanlar çirkin azgınlıqlar edən, yol kəsən, başqalarının haqqına təcavüz edən, utanc hissini itirmiş, öz mənfiətlərindən və dünyəvi maraqlarından başqa heç bir şəyi düşünməyən insanlardır. Bu pis əxlaqlı davranış və xüsusiyyətlərin hamısı bugünkü cəmiyyətlərdə son dərəcə geniş yayıldığı üçün Allahın peyğəmbərlərinin öz qövmlərinə verdiyi öyüdlərin hamısı bütün dünyada olan insanlara eynilə şamil edilə bilər. İnsanların bu xatırlatmalardan öyündə olması bu gün də lazımdır.

Məsələn, Hz.Şueybin qövmünün ən mühüm xüsusiyyətlərindən biri onun ticarətdə hiyləyə əl atan bir qövm olmasıdır. Hz.Şueyb öz qövmünü bu barədə xəbərdar etmiş və bu əmri yerinə yetirməyin onlar üçün daha xeyirli olacağını belə xatırlatmışdır:

**“...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrıınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir!” (“Əraf” surəsi, 85).**

Mədyən xalqının bu pis xüsusiyyəti bugünkü dindən uzaq cəmiyyətlərdə tez-tez görünən, hətta bəzən təbii qarşılanan xüsusiyyətlərdəndir. Bu səbəblə Hz.Şueybin öz qövmünə etdiyi çağırışların hər biri bu gün yaşayan insanlara da şamil edilə bilər. Bu gün də insanlar ticarət edərkən heç bir əskiltmə etməməli, dürüst bir davranış göstərməli, yer üzündə nizam-intizamı qorunmalı, fitnə-fəsaddan uzaq durmalıdır. Əks təqdirdə keçmişdə yaşayan qövmlərin başına gələn fəlakətlərin bənzəri ilə qarşılaşmaqdan çəkinməlidirlər. Möminlərin vəzifəsi də yaşadıqları cəmiyyətləri Allahın peyğəmbərlərindən nümunə götürərək bu mövzuda xəbərdar etməkdir.

**Hz.Şueyb etibarlı bir elçi olduğunu və Allahanın  
qorxub çəkinməyin vacibliyini təbliğ etmişdir**

“O zaman ki, Şüeyb onlara dedi: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahanın qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 177-180).

**Qövmünə halal qazancın haram yolla  
qazanılanlardan daha çox xeyirli  
olduğunu təbliğ etmişdir**

Hz.Şueyb öz qövmünə belə müraciət etmişdir:

“Ey qövmüm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!”” (“Hud” surəsi, 85-86).

İnsan Allahın haram etdiyi yollardan dünyada bir var-dövlət əldə edə bilər. Ancaq bu yolla qazanılan pul və mal sahibinə heç vaxt fayda verməz. Əksinə, bu adam qazandıqları ilə heç bir zaman xoşbəxt və rahat ola bilməz, əlindəkilərin bərəkəti gedər və onlardan istədiyi kimi faydalana bilməz. Amma bundan daha önəmlisi odur ki, Allahın rizasına əhəmiyyət vermədən harama girən və bu yolla qazanc əldə edən adam bu əməlini ölüñə qədər davam etdiridi halda əməlinin əvəzini axırətdə də əbədi bir cəhənnəm əzabı ilə alır. Allahın halal bildiyi yollarla əldə edilən qazanc isə hər zaman xeyir gətirir. Çünkü Allahın insanlara göstərdiyi yol ən doğru və ən faydalı olandır. Buna görə də Allahın dininə uyğun şəkildə yaşayanlar və qazancı halal yolla əldə edənlər bunun faydasını və bərəkətini həmişə görərlər. Allah dünyada və axırətdə iman edənlərə qorxub-çəkinmələrinin əvəzin-də qat-qat artıq nemət verir. Allah bir ayəsində halal qazanca haram qazanc arasındaki fərqi belə bildirir:

**“Sərvətinizin xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə isə belə deyildir. Bunu edənlər qat-qat artırırlardır!”**  
("Rum" surəsi, 39).

***Ona itaət etməyən qövmünə məqsədinin yalnız onları islah etmək olduğunu söyləmişdir***

“Onlar dedilər: “Ey Şueyb! Atalarımızın tapındığı büt-ləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hə-rəkət etməkdən vaz keçməyimizi sənə namazının əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”” ("Hud" surəsi, 87).

Bütün peyğəmbərlər kimi vəzifəsinin yalnız təbliğ etmək olduğunu, ancaq təbliğ etdiyi adamlara Allahın hidayət verəcəyini bilən Hz.Şueyb bu sözlər qarşısında qövmünə belə cavab vermişdir:

**“Belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl bir ruzi versə necə? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!” (“Hud” surəsi, 88).**

Hz.Şueyb elçisi olduğunu bir daha xatırlatmışdır. Və gətirdiyi dinin hökmələrinin Allahın hökməleri olduğunu vurgulayaraq yeganə məqsədinin onları doğru yola çağırmaq olduğunu söylemişdir. Həmçinin Hz.Şueyb öz vəzifəsini haqq ilə yerinə yetirən bir peyğəmbər olaraq uğur qazanmasını da yalnız Allahın istəyi ilə gerçəkləşəcəyini bilir. Qövmünə də bunu xatırladaraq hər şeyin Allahın diləməsi ilə olduğunu təbliğ etmişdir.

### **Hz.Şueyb də qövmünü əzab barədə xəbərdar etmişdir**

Hz.Şueyb haqqında bura qədər bəhs etdiyimiz digər peyğəmbərlər kimi qövmünə onlara verilən nemətləri xatırlatmış və bunlar üçün Allaha şükür etmələrini əmr etmişdir. Bundan başqa, əgər Allahın əmrlərinə qarşı çıxsalar, onlara başlarına bir əzab gələcəyinə dair xəbərdarlıq etmişdir:

**“Mədyən əhlinə də qardaşları Şueybi peyğəmbər gəndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrıınız yoxdur. Ölçünü və çəkini**

**əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm.  
Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram!” (“Hud” surəsi, 84).**

Bundan başqa, Hz.Şueyb bu insanlara keçmişdə yaşayan qövmlərin inkarçılıqları nəticəsində necə bir cəza gördüklərini də xatırlatmışdır. O qövmlərin də peyğəmbərlərinə qarşı çıxdıqları üçün Allahın əzabı ilə qarşılaşdıqlarını vurgulayaraq qövmünün belə bir xətaya düşməməsi üçün onları xəbərdar edib qorxutmuşdur:

**“Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! Rəbbinizdən bağışlanmanızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir!” (“Hud” surəsi, 89-90).**

### *Hz.Şueyb qövmünün zülm və zoraklığını üzüntə vurmus, Allaha olan bağlılığını və qəti qərarlılığını vurgulamışdır*

“Şueyb tayfasının özlərinə sığışdırmayan əyanları: “Ey Şueyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. Şueyb belə cavab verdi: “Dininizə nifrət etdiyim halda beləmi bizi bu işə məcbur edəcəksiniz?” (“Əraf” surəsi, 88).

Tarix boyunca Allahın bütün elçiləri inkarçı qövmləri tərəfindən oxşar hücumlara məruz qalmışlar. Bu qövmlər peyğəmbərləri və yanlarındakı möminləri Allahın dininə uyduqları üçün günahlandırmış, onların öz batıl dinlərinə dönməsi üçün səy göstermiş, hətta onlara zor tətbiq edərək bunu həyata keçirməyə çalışmışdılar. Mədyən xalqının məşhur inkar-

çıları da Hz.Şueybi və onunla birlikdə olanları dinlərindən döndərmək istəmiş, onlara tabe olmayacaqları təqdirdə onları yurdlarından çıxarmaqla hədələmişdilər. Hz.Şueyb bu hədə-qorxuya belə cavab vermişdir:

**“Allah bizi sizin dininizdən xilas etdiķdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dənə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Biziñlə tayfamız arasında ədalətlə hökm et! Axı Sən hökm verənlərin ən yaxşısan!”” (“Əraf” surəsi, 89).**

Allahın rəsulunun buradakı sözləri qəti qərarlılığın aşkar bir göstəricisidir. Hamiya nümunə olan bu qərarlılıq bütün möminlərdə də olması vacib olan xüsusiyyətdir. Çünkü Allaha iman edən insan Hz.Şueybin söylədiyi kimi, Allahın “elm baxımından hər şeyi əhatə etdiyi”ni bilir. Onun istəyi olmadan heç kimsənin özünə bir zərər verə bilməyəcəyinə və ya heç kimsədən bir fayda götürməyəcəyinə qətiyyətlə inanır. Buna görə də ona qarşı son dərəcə təvəkküllü bir davranış göstərir. Və ən önəmli olanı da budur ki, mömin insan Allahın əmrlərini yerinə yetirməkdə ən kiçik bir güzəştə də getməz.

### **Hz.Şueyb qövmünə əsl qorxub çəkinmək lazımlı gələn varlığın Allah olduğunu təbliğ etmişdir**

Müşrik qövmlərin ən qabarıq xüsusiyyətlərindən biri də bu insanların başqa insanlardan və ya varlıqlardan Allahdan qorxduqlarından da çox qorxması, bunları Allahdan da çox sevməsi və ya bu varlıqların rızasını Allahın rızasından üstün tutmasıdır. Hz.Şueybin qövmü də Allahın böyüklüğünü qiy-mətləndirməyən insanlardan ibarət idi. Bu insanların

Allahdan qorxuları yox idi, amma insanlardan çəkinirdilər. Həmçinin Hz.Şueybi öldürmək istədiklərini, ancaq onun ətrafında olan yaxınlarından çəkindiklərini söyləmişdilər:

**“Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasayıdı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!”” (“Hud” surəsi, 91).**

Halbuki mütləq güc sahibi olan yalnız Allahdır. Qorxula-  
caq tək varlıq da Allahdır. Hər varlıq və hər hadisə Allahın  
elmi və nəzarəti altındadır. Hz.Şueyb da qövmünün bu hədə-  
qorxusuna qarşı Allahın hər şeydən üstün olduğunu belə xa-  
tırlatmışdır:

**“Dedi: “Ey qövmüm! Məgər mənim əşirətim sizə  
Allahdan da əzizdir ki, Onu unudub saymırınız? Həqiqətən,  
Rəbbim nə etdiklərinizi biləndir! Ey qövmüm!  
Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedi-  
ci əzabın kimə gələcəyini və kimin yalançı oldu-  
ğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə  
birlikdə gözləyirəm!”” (“Hud” surəsi, 92-93).**

Allahın elçisini və ayələrini inkar etməkdə israrla davam  
edən bütün qövmlər kimi Mədyən xalqının da hələ dünyada  
ikən aldığı əvəzi Allah belə bildirmişdir:

**“Əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla,  
Şueybi və onunla birlikdə iman gətirənləri xilas etdik.  
O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz  
evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşa-  
mamışdilar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü  
kimi uzaq oldu!”” (“Hud” surəsi, 94-95).**

## HZ. LOĞMAN

**“Həqiqətən, Loğmana: “Allaha şükr et!” - deyə hikmət verdik. Kim şükr etsə, özü üçün şükr edər. Kim nankor olsa, bilsin ki Allah onun şükrünə möhtac deyildir. Şükrə layiqdir!” (“Loğman” surəsi, 12).**

Quranda Hz.Loğmanın ona hikmət verilmiş bir peyğəmbər olduğu bildirilir. Onun oğluna verdiyi öyüdlərin bir hissəsi Quranda da xəbər verilmişdir. Bu öyüdlər möminlərin diqqət verməsi vacib olan əsas məsələləri əhatə edir. Buna görə də bizim üçün çox əhəmiyyətlidir.

### *Hz.Loğman Allaha şərik qoşmaqdan çəkinməyi tövsiyə etmişdir*

Allah Ona şərik qoşmağın əsla bağışlamayacağı bir günah olduğunu “Nisa” surəsinin 48-ci və 116-cı ayələrində bildirmişdir. Hz.Loğman da oğluna öyünd verərkən önce şirkdən çəkinməsini, şirkin çox böyük zülm olduğunu söyləmişdir:

**“Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsi-hət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!””** (“Loğman” surəsi, 13).

### *Hz.Loğman Allahın hər şeydən xəbərdar olduğunu, on kiçik bir əməlin belə əvvəl-axır insanın qarşısına çıxarılaçığını bildirmişdir*

“Dedi: “Oğlum bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah bütün incə işləri biləndir, xəbərdardır!” (“Loğman” surəsi, 16).

*Həz. Loğman Allahın əmrlərini yerinə yetirməyi, səbrli və bunlarda qərarlı olmağı tövsiyə etmişdir*  
“Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir!” (“Loğman” surəsi, 17).

*Həz. Loğman hər davranışda təkəbbürlənməkdən çəkinməyi tövsiyə etmişdir*

“Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvəzinət gözlə və səsini qaldırma. Çünkü ən çirkin səs uzunqulaq səsidir!” (“Loğman” surəsi, 18-19).

Hz. Loğman oğluna öyüd verərkən ona təkəbbürə qapılma-maq barədə xəbərdarlıq etmişdir. Çünkü bütün güc və qüvvət Allaha məxsusdur. Ağlın, elmin həqiqi sahibi də Odur. Hər şeydə Allaha möhtac olan insan kimi aciz bir varlığın - özündə bir güc və üstünlük varmış kimi - təkəbbür göstərməsi, yerişi ilə, danişığı ilə təkəbbürlü bir davranış sərgiləməsi son dərəcə pis bir əxlaqi xüsusiyətdir. Belə edən bir adam təkəbbür göstərdikcə Allah qarşısında daha da günahkar olacaq və aşağıdakı ayənin əhatə dairəsinə girəcəkdir:

“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görəsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır” (“Əraf” surəsi, 146).

Təkəbbür göstərən və lovğalanan insanlar hər bir şeydə öz aqlına güvənirlər. Bu adamların öz prinsip və rəyləri hər şeyin önündə gəlir. Onlara təbliğ edən adam bir peyğəmbər belə olsa ona qarşı çıxır, hörmətsizlik edirlər. Həmçinin Quran-da qövmlərin peyğəmbərlərlə danışan başbilənlərinin ortaq xüsusiyyətinin təkəbbürlülük olduğu bildirilmişdir.

Hz.Loğman insanlara və ya oğluna təkəbbürlülük barədə öyündə verərkən bu iki cəhəti xüsusilə vurğulamışdır: səs tonu və yeriş forması. Burada diqqəti cəlb edən məqam Allahın Hz.Loğmanın ağızından bir hökmünü bildirməsidir.

## HZ.MUSA

Quranda Hz.Musadan bir çox ayədə bəhs edilir. Onun qarşılaştığı hadisələr, qövmünə etdiyi təbliğ, sahib olduğu üstün əxlaq, Allaha olan iman və təslimiyyəti, səmimiyyəti bir çox ayədə möminlərə bildirilmişdir. Hz.Musa ilə bağlı ayələri oxuyan möminlərin vəzifəsi də Allahın bir çox cəhətdən üstün etdiyi bu rəsulundan nümunə götürmək, onun öz dövründə ətrafindakı insanlara tövsiyə etdiklərini həyata keçirməyə çalışmaqdır.

### **Hz.Musa Firona Allahın elçisi olduğunu və ona tabe olarsa, hidayət tapacağını bildirmiştir**

Hz.Musa ilk olaraq Allahın əmri ilə qövmünün başında olan Firona təbliğ etmişdir. Firon o dövrdə özünün tanrı olduğunu elan etmiş son dərəcə azğın bir insan idi. Və xalqı da sahib olduğu gücə görə ona bütövlükdə boyun əymış vəziyyətdə idi. Allah Hz.Musaya Fironun yanına gedib onu haqq yola çağırmasını və belə söyləməsini bildirmiştir:

**“Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən də-lillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun! Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndə-rənləri əzab gözləyir!”” (“Taha” surəsi, 47-48).**

Başqa bir ayədə Allah Hz.Musaya verdiyi əmri belə bildirmiştir:

**“Fironun yanına get. Çünkü o, çox azmişdir. Və de: “Təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf gəti-rimmi ki, qorxasan?”” (“Naziat” surəsi, 17-19).**

Allahın vəhyi ilə Hz.Musa qardaşı Hz.Harunla Fironun yanına getmiş, Allahın əmr etdiklərini Firona təbliğ etmiş və belə demişdir:

**“Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfin-dən göndərilmiş bir peyğəmbərəm! Mən Allah barəsin-də yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbiniz-dən bir möcüzə ilə gəlmışəm. İndi İsrail oğullarını mə-nimlə bərabər göndər!””** (“Əraf” surəsi, 104-105).

**Hz.Musa Firona Allahın hər şeyi yaratdığını və hər şeyin Onun nəzarətində olduğunu bildirmiştir**

Hz.Musa Allahın əmri ilə Fironun yanına getdiyi zaman aralarında belə bir söhbət olmuşdur:

**“Firon: “Elədə Rəbbiniz kimdir, ya Musa?” - deyə so-ruşdu. Musa belə cavab verdi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” Firon soruşdu: “Bəs əvvəlki nəsillərin həli necədir?” Musa belə cavab verdi: “Onlara dair bilik yalnız Rəb-bimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta et-məz və unutmaz!””** (“Taha” surəsi, 49-52).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz.Musa Allahın varlığını bildirdiyi müddətdə ona verilən suallara son dərəcə hikmətli cavablar vermişdir. Öncə hər şeyin Yaradıcısının Allah olduğunu söyləyərək, sonra da Allahın üstün si-fətlərini bildirərək qarşısındakı adama Allahın varlığını və böyüklüyünü təbliğ etmişdir.

**Hz.Musa Allahın hər şeyin Rəbbi olduğunu təbliğ etmişdir**

Hz.Musa Firona qarşı Allahın sonsuz gücünü belə təbliğ etmişdir:

**“Firon dedi: “Aləmlərin Rəbbi kimdir?” Musa: “Əgər yəqin inanacaqsınızsa, bilin ki O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” - deyə cavab verdi. Firon ətrafındakılara: “Eştidinizmi?” - dedi. Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”” (“Şuəra” surəsi, 23-26).**

**“Əgər ağıllı-başlı düşünə bilirsinizsə, anlayın ki, O şərqiñ, qərbin və onların ikisinin arasında olan hər şeyin Rəbbidir” (“Şuəra” surəsi, 28).**

*Hz.Musa Allaha qarşı yalan uyduran Firona və  
sehrbazlarına Allahın əzabını xatırlatmış və onları  
qorxutmuşdur*

Hz.Musanın onu haqq dininə dəvət etməsi, Allahın tək Tanrı olduğunu bildirməsi üzündən Firon bütün inkarçılar kimi zoraklığa əl atmağa başlamışdır. Firon Hz.Musani hədələyərək ondan başqa tanrı qəbul edəcəyi halda onu həbs edəcəyini söyləmişdir. Bu barədə Hz.Musa ilə Firon arasında keçən söhbətlər bu şəkildədir:

**“Firon: “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” - dedi. Musa dedi: “Əgər sənə bir şey gətirsəm necə?”” (“Şuəra” surəsi, 29-30).**

Hz.Musanın göstərdiyi möcüzəyə qarşı Firon yenə də inadkarlıqla inkar etmiş və onu bu dəfə sehrbazlıqda günahlandırmışdır. Sonra da sehrbazları çağırıb əgər Hz.Musaya üstün gələrlərse, onları mükafatlaşdıracağını vəd etmişdir. Təyin olunan vaxtda Hz.Musa ilə sehrbazlar qarşı-qarşıya gəlmişdilər. Hz.Musa ilk öncə sehrbazlarla danışmış və onlara əməlləri üzündən Allahın əzabı ilə qarşılaşacaqları barədə xəbərdarlıq etmişdir:

**“Musa onlara dedi: “Vay sizin haliniza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan naümid olar”” (“Taha” surəsi, 61).**

**Hz.Musa sehrbazlara Allahın onların sehrini  
puça çıxaracağını xəbər vermişdir**

Digər peyğəmbərlərin həyatından da göründüyü kimi, Allah iman gətirən insanları hər zaman qoruyacağını, inkarçıların onlara heç bir zaman zərər verə bilməyəcəyini müjdələmişdir. Sehrbazlarla görüş zamanı gələndə Hz.Musa Allahı inkar edənlərin möminlərə qarşı etdiklərinin sonunculara zərər verməyəcəyini belə bildirmişdir:

**“...Sizin etdiyiniz hər şey sehirdir. Allah, sözsüz ki, onu batıl edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!  
Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!” (“Yunus” surəsi, 81-82).**

Buna baxmayaraq sehrbazlar əməllərində inadkarlıq edərək Hz.Musaya qarşı mübarizə aparmış və əllərindən gələni əsirgəməmişdilər. Bu barədə olan ayələr belədir:

**“Musa onlara dedi: “Nə atacaqsınız, atın!” Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!” - dedilər” (“Şuəra” surəsi, 43-44).**

Bunun üzərinə Allah Hz.Musaya belə vəhy etmişdir:  
**“Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəldikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”” (“Taha” surəsi, 69).**

Həqiqətən də Hz.Musa əsasını buraxanda Allahın vədi həyata keçmişdir:

**“Bundan sonra Musa da əsasını yerə atdı. Əsa dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. Sehrbazlar səcdəyə qapandılar. Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə!” (“Şuəra” surəsi, 45-47).**

**Firon Hz.Musani ölümlə hədələyərkən o,  
Allaha güvəndiyini söyləmişdir**

Əlbəttə, mövcud nizam-intizamın pozulması Fironun öz maraqlarına zidd olduğu üçün onun xoşuna gəlməmişdir. Şəxsi mənfəətlərini itirməmək üçün Hz.Musani öldürmək istəmiş və “**Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırınsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram**” (“Mumin” surəsi, 26) demişdir.

Fironun onu ölümlə hədələməsinə qarşı Hz.Musa digər peyğəmbərlərdə də gördüyüümüz kimi, qəti qərarlılıq göstərmış və belə cavab vermişdir:

**“Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!””** (“Mumin” surəsi, 27).

**Hz.Musa Firona və ətrafindakılara zülmkarların  
əsla qurtula bilməyəcəyini xəbər vermişdir**

Firon və ətrafindakılar Allahın Hz.Musaya verdiyi möcüzələri bir seyr kimi qəbul etmişdilər. Hz.Musa ona sehrbaz iftirası atan və “biz keçmiş əcdadlarımızdan bunu eşitmədik” deyən bu kəslərə “...Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axırət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalimlər nicat tapmazlar!” (“Qəsəs” surəsi, 37) deyərək cavab vermişdir.

Allah Quranda vicdanları qəbul etdiyi halda qürur və təkəbbürləri üzündən Allahın ayələrini görməməzliyə vuran insanların varlığını bildirmişdir. Firon da bu insanların ən azınlarından biridir. Hz.Musa ona açıq-aydın dəlillər gətirdiyi halda o, bunları görməzliyə vurmuşdur.

**Hətta Fironun tərəfdarları başlarına fəlakət gələn zaman Hz.Musadan özləri üçün Allaha dua etməsini istəmiş və istəkləri həyata keçərsə, iman gətirəcəklərini söyləmişdilər (“Əraf” surəsi, 130-135).**

Hz.Musa boş bir qürur və təkəbbür nəticəsində həqiqətləri qulaqardına vuran Fironu əzaba qarşı belə xəbərdar etmişdir:

**“Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş: Musa onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan” - demişdi. Musa da ona: “Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!” - deyə cavab vermişdi” (“İsra” surəsi, 101-102).**

#### **Hz.Musa qövmünə səbri və təvəkkül etməyi tövsiyə etmişdir**

Hz.Musa Fironun iftira və hücumlarına qarşı möminlərə səbrli olmağın vacibliyini söyləmiş və Allahın iman gətirənləri inkarçılar qarşısında mütləq uğura çatdıracağını müjdələmişdir:

**“Dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” Musa onlara belə cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi**

**yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”” (“Əraf” surəsi, 129).**

Yenə başqa bir ayədə Hz.Musanın öz qövmünə təvəkkülü olmalarını tövsiyə etdiyi belə bildirilmişdir:  
**“Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!”” (“Yunus” surəsi, 84).**

Hz.Musanın tövsiyə etdiyi şəkildə bir çətinliklə qarşılaşdıığı zaman səbrli və təvəkküllü davranışmaq, bu etibarlı ruh hələ sayesində ağıllı qərarlar qəbul etmək, müləyim davranışlar göstərmək möminlərə həmişə uğur qazandırır.

### **Hz.Musa öz təvəkkülü ilə qövmünə nümunə olmuşdur**

Hz.Musa ona tabe olan möminlərlə birlikdə Allahın əmri ilə Fironun qövmündən ayrılmışdır. Firon da ordusu ilə birlikdə onları izləmişdir. Dəniz kənarına gəldikləri zaman Hz.Musanın yanındakılar qaçacaq yerləri olmadığını düşünmüş və buna görə “...artıq yaxalandıq...” (“Şuəra” surəsi, 61) demişdilər. Ancaq Hz.Musa bu vəziyyətdə də təvəkkülü ilə örnek olmuşdur. Yanındakı adamlarla Allahın onlara mütləq yardım edəcəyini bildirmişdir:

**“Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”” (“Şuəra” surəsi, 62).**

Hz.Musanın çətinlik qarşısında göstərdiyi bu davranış əlbəttə ki, bütün müsəlmanlara mühüm bir yol göstərir. Bir insan nə qədər çətin şərtlərlə qarşılaşsa da hər şeyin Allahın nəzarətində olduğunu və Onun dilədiyi şəkildə baş verdiyini unutmamalıdır.

Həmçinin bu dərin imanın əvəzində Allah Hz.Musaya əsası ilə dənizə vurmasını əmr etmişdir. Dəniz ortadan iki yerə

ayrılında insanlar karşı tərəfə keçmişdilər. Firon da orduşunu ilə birlikdə onları izləmək istəmiş, ancaq onlar dənizi keçərkən su yüksəlmiş və hamısı boğulmuşdur. Əlbəttə, bu hadisə Allahın möminlərə olan köməyinin açıq bir nümunəsidir. Hz.Musa Allahdan başqa tanrıya ibadət edən qövmünə Allahın onlara verdiyi nemətləri xatırladaraq qövmünü cahillik etməməsi barədə xəbərdar etmişdir.

İsrailoğulları Hz.Musa ilə birlikdə dənizi keçdikdən sonra bütlərə ibadət edən bir qövmlə rastlaşmışdır. Bu səbəblə də qövmü Hz.Musaya “sən də bizə bir tanrı düzəlt” deyərək nə cür yanlış bir imana sahib olduğunu göstərmişdilər.

Hz.Musa qövmünə Allahdan başqa tanrılarla sitayış edənlərin düşdüyü vəziyyəti bildirmiş və nankorluq etməmələri üçün Allahın onlara verdiyi nemətləri xatırlatmışdır:

**“...Musa belə cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”** Musa yenə dedi: **“Allah sizi bütün insanlardan üstün tutduğu halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”** Yادınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi” (“Əraf” surəsi, 138-141).

Allah insanlara saymaqla bitməyəcək qədər çox nemət vermişdir. İnsanın düşünə bilməsi, danışa bilməsi, görə bilməsi, ətrafindakı gözəlliklər, dünyanın tam onun ehtiyacına uyğun olaraq yaradılması və saymaqla qurtarmayan minlərlə, milyonlarla nemət... Bu nemətlərə şükər etmək möminlər üçün bir ibadətdir. Bunları düşünüb Allahın öz üzərindəki rəhmətini görə bilən insanın Rəbbimizə olan bağlılığı artar. Belə bir

adam ona bu nemətləri bəxş edən Allaha qarşı əsla nankorluq edə bilməz. Buna görə də peyğəmbərlər öz qövmlərinə Allahın nemətlərini xatırlatmış və Allahın əmr etdiyi kimi, bu nemətləri yada salmasının vacibliyini bildirmişdir. Hz.Musa da qövmünə Allahın onlara verdiyi nemətləri xatırlamasının vacibliyini söyləmişdir:

**“Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləm-lərdən heç birinə vermədiyini sizə verdi” (“Maidə” surəsi, 20).**

### **Hz.Musa Allahın verdiyi nemətlərə nankorluq edən qövmünü xəbərdar etmişdir**

Allah İsrailoğullarını Fironun zülmündən qurtardıqdan sonra onlara maddi və mənəvi yönəldən bir çox nemətlər vermişdir. Quranda onlara verilən nemətlər belə bildirilmişdir:

**“Üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” - deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. Xatırlayın ki, sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun. Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin səbabını artıracağıq”, - demişik” (“Bəqərə” surəsi, 57-58). “Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” - dedik. Ondan on iki çeşmə fışqırıldı, hər kəs öz çeşməsini tanıdı. Sonra onlara: “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz**

**həddinizi aşaraq fəsad törətməyin!” - söylədik” (“Bə-qərə” surəsi, 60).**

Ancaq qövmü nankorluq etmiş, Hz.Musaya bir növ yeməyə qane olmayacaqlarını, buna görə Hz.Musanın Allaha yalvararaq onlar üçün paxla, sarımsaq, mərci və soğan istəməsini söyləmişdir. Hz.Musa qövmünün bu nankor davranışına qarşı belə demişdir:

**“...Musa da cavabında: “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? O halda şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” - demişdi. Onlara zəlilik, miskinlik damgası vuruldu və Allahın qəzəbinə düçər oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların ası olduqlarına və həddi aşdıqlarına görə idi” (“Bəqərə” surəsi, 61).**

Hz.Musa ilə bağlı olan bu ayədən də gördüyüümüz kimi, Allahın elçiləri insanlara daim əllərindəki nemətlərə şükr etmələrini, nankorluq edərlərsə, bunun nəticəsində əzabla karşılaşacaqlarını xatırlatmışdır. Əlbəttə, onların bu xəbərdarlığı hər dövrə aiddir. Allah Rəzzaqdır (ruzi verəndir), insanlara saysız nemətlər verərək bunların əvəzində də onların şükr etməsini əmr edir. Əks hərəkət edənlər isə keçmişdə olan nankor qövmlərin başına gələnlərin bir bənzəri ilə karşılaşmaqdan çəkinməlidir. Hz.Musa doğru yoldan azan qövmünə Allahın vəd və əzabını xatırlatmış, onları dərhal tövbə etməyə çağırılmışdır.

Hz.Musa Allahın əmri ilə Tur dağına getmək üçün qövmündən bir müddət ayrılmış, bu zaman yerinə Hz.Harunu qoymuşdur. Ancaq Hz.Musanın yoxluğu zamanı zəiflik göstərən xalqı öz aralarındaki Samiri adlanan bir adama uymuş və özünə bir buzov heykəli düzəldərək ona sitayış etməyə

başlamışdı. Bu səbəbdən Hz.Musa qövmünə qayıtmış və bünülları xatırlatmışdır:

**“...Dedi: “Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsa uzun bir müddət keçdi? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”” (“Taha” surəsi, 86).**

Hz.Musa bu xatırlatmalardan sonra qövmünü təkrarən tövbə etməyə dəvət etmişdir. Etdikləri xətanı onlara izah etmiş, tövbə edərlərsə, bunun onlara daha çox xeyirli olacağını bildirmiştir:

**“O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayış etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradığınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır” (“Bəqərə” surəsi, 54).**

**Hz.Musa qövmünü şirk azgınlığına düşməyə məcbur edən Samirini və onun bütünü alçaldıb rəzil etmiş, Allahı ucałmışdır**

**“Musa dedi: “Çıx get burdan. Həyatın boyu: “Bir kəs mənə toxunmasın!” - deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vaxt gözləyir. İndi tapınıb durduğun tanrına bax. Biz onu yandıracaq, sonra da dənizə atacağıq!” (“Taha” surəsi, 97).**

Yuxarıdakı ayədən də göründüyü kimi, Hz.Musa insanları azdırmağa çalışan bir adama qarşı kəskin bir tədbir görmüşdür. Samirinin bir daha başqa insanları azdırmasına izn verməyərək onu yaşadığı yerdən uzaqlaşdırılmışdır. Və düzəltdiyi bütü yandırıb məhv etmiş, sonra da dənizə atmışdır.

Hz.Musanın bu rəftarı bu tipli məsələlərdə necə tədbir görmək lazımlı olduğuna da işarə edir. Bundan başqa, ona dünyada və axırətdə qarşılaşacağı əzabı da xəbər vermişdir. Bundan sonra Hz.Musa Allahın tək Tanrı olduğunu xatırlatmışdır:

**“Sizin tanrıınızancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!”**  
**(“Taha” surəsi, 98).**

## HZ.HARUN

Allah Hz.Musaya Fironun yanın gedib onu təbliğ etməsini söylədiyi zaman Hz.Musa Allahdan bir köməkçi istəmişdir. Allah ona Hz.Harunu köməkçi göndərmişdir. Hz.Harun Hz.Musanın öz qövmünə qarşı apardığı mübarizə zamanı ona dəstək olmuşdur. Allah Hz.Musanı ona tabe olanlarla birlikdə Fironun adamlarından xilas etdiğindən sonra Hz.Musa bir müddət qövmündən ayrılmış və ayrınlarkən də yerinə qardaşı Hz.Harunu qoymuşdur. Ancaq Hz.Musa onlardan ayrıldıqdan sonra qövmü Samiri adlı adamın rəhbərliyi ilə bir buzov heykeli düzəldib ona sitayış etməyə başlamışdır.

*Qövmünü azğınlıqdan xilas etmək üçün  
Hz.Harun qövmünə həqiqi Tanrıının Allah  
olduğunu xatırlatmışdır*

“Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!”” (“Taha” surəsi, 90).

Ancaq qövmü Hz.Musa gələnə qədər buzova sitayış edəcəklərini söyləyərək inadla inkar etmişdi:

“Onlar: “Musa qayıdıb yanımıza gələnə qədər bu buzova sitayış etməkdən əl çəkməyəcəyik!” - deyə cavab vermişdilər” (“Taha” surəsi, 91).

Hz.Musa Tur dağında olarkən Allah ona qövmünün halını xəbər vermişdir. Bu səbəbdən qövmünə geri qayıdan Hz.Musa ilə Hz.Harun arasındakı səhbətlər bu şəkildədir:

“Musa qəzəbli və kədərli halda tayfasının yanına döñərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?”

Musa qəzəbindən lövhələrini yerə atdı, qardaşının başından yapışib özünə tərəf çəkməyə başladı. Harun dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevinirmə! Məni zalimlərlə bərabər tutma!” Musa dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisi-sən!”” (“Əraf” surəsi, 150-151).

## HZ. DAVUD

Allahın kitab verdiyi peyğəmbərlərdən biri də Hz.Davuddur. Hz.Davud həyatının hər anında, qarşılaşlığı bütün hadisələrdə Allahu zikr edən, Ondan istəyən, kömək diləyən, bir ayədə bildirildiyi kimi, “hər rəftar və davranışında Allaha yönələn” bir peyğəmbər idi. Hz.Davud Allahın mülk, hikmət və natiqlik məharəti verərək insanların çoxundan üstün etdiyi bir qul idi. Allah Quranda Hz.Davuda həm maddi, həm də mənəvi cəhətdən böyük bir güc verdiyini bildirmişdir. Belə ki, Hz.Davudla birlikdə zikr etmələri üçün dağları və daşları ona boyun əydirmışdır (“Ənbəyi” surəsi, 79). Bunlardan aydın olur ki, Hz.Davud çox az insanın sahib ola biləcəyi elmlərə sahib idi.

Allah bir çox cəhətdən üstünlük verdiyi Hz.Davudu yer üzərində bir xəlifə etdiyini bir ayədə belə bildirmiştir:

**“Ya Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!”** (“Sad” surəsi, 26).

**Hz.Davud insanlara bir-birinin haqqına təcavüz etməməyi əmr etmişdir**

Allahın güc və bəsirət verdiyi Hz.Davud bütün peyğəmbərlər kimi qövmünü Allaha iman gətirməyə dəvət etmişdir. Allah Hz.Davudun ədalətini, həqiqəti əsas tutaraq hökm etməsini möminlərə nümunə göstərmişdir. Hz.Davudun aralarından hökm etməyə cəhd edən iki iddiaçı haqqındakı ədalətli hərəkəti möminlərə bir nümunədir:

**“Sənə dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar məbədə divardan aşib gəlmişdilər. Onlar Davudun yanına gəldikdə onlardan qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama və bizə doğru yolu göstər!” “Bu mənim qardaşimdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: “Onu mənə ver!” - dedi və mübahisədə məni məğlub etdi”” (“Sad” surəsi, 21-23).**

Hz.Davudun yanına gələn bu iddiaçılara cavabı belə olmuşdur:

**“Dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğru dan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da çox azdırılar...”” (“Sad” surəsi, 24).**

Hz.Davud da digər peyğəmbərlər kimi insanları Allahın əmri ilə yaşamağa çağırmışdır. Yuxarıdakı ayə bunun bir nümunəsidir. Hz.Davud yanına gələn iddiaçılara bir-birinin haqqına təcavüz etməməyi tövsiyə etdikdən sonra onlara bunun ancaq həqiqətən iman gətirən bəndələrinin yaşadığı bir əxlaq olduğunu xatırlatmışdır.

Eyni ayənin davamında hər davranışında Allaha yönələn Hz.Davudun burada verdiyi qərardan sonra da Allaha yönəliyi bu şəkildə bildirilmişdir:

**“...Davud Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanması dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və**

**onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır” (“Sad” surəsi, 24-25).**

Allahın onu hər hadisədə sınadığını, etdiyi hər işdə Onun rızasını qazanmaq lazım olduğunu bilən və üstün əxlaq sahibi olan Hz.Davudun bu davranışını möminlər üçün gözəl bir örnəkdir. İman gətirən hər insan Quranda göstərilmiş bu nümunəvi davranışdan iibrət almalı, etdiyi hər şeyə Allahın şahid olduğunu, hesab günü isə bütün əməllərinə görə sorğuya çəkiləcəyini unutmamalıdır.

### ***Quranın Hz.Davudla bağlı digər ayətləri***

**“Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünkü o, daim Allaha sığınan bir kim-sə idi” (“Sad” surəsi, 17).**

**“Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik” (“Sad” surəsi, 20).**

**“Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır” (“Sad” surəsi, 25).**

**“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”” (“Nəml” surəsi, 15).**

**“Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla birlikdə Allahı təqdis edib şəninə təriflər deyin!” - deyə bı-yurduq və dəmiri onun üçün yumşaldıq” (“Səba” surəsi, 10).**

## HZ.SÜLEYMAN

**“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi. Onun rızasını qazanmaq diləyərdi” (“Sad” surəsi, 30).**

**“Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdib gələcəyi yer də gözəl olacaqdır” (“Sad” surəsi, 40).**

**“Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik...” (“Ənbiya” surəsi, 79).**

Hz.Süleyman varisi olduğu Hz.Davud kimi Allahın ona verdiyi maddi və mənəvi nemətlərlə üstün edilmiş bir peyğəmbərdir. Allah yolunda sərf etmək üçün dünyada heç kim-səyə nəsib olmayan bir var-dövlətə sahib olmayı istəmiş və Allah onun bu duasını qəbul etmişdir. Fırtına şəklində əsən külək, ərimiş mis mədəni, cinlər onun əmrinə verilmişdir. Allahın Hz.Süleymana verdiyi nemətləri bildirdiyi ayələrdən bəziləri belədir:

**“Süleymana da küləyi ram etdik. O səhərdən günorta-ya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əri-rib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxır-disa, ona cəhənnəm odunun əzabından daddırardıq. Onun üçün nə istəsə - məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz ey Davud ailəsi! Allaha şükranlıqla itaət edin! Bəndələrimdən şükr edəni azdır!” (“Səba” surəsi, 12-13).**

Sahib olduğu hər şeyin Allahın ona verdiyi bir nemət olduğunu bilən Hz.Süleyman bunları Allahın rızasını qazanmaq məqsədi ilə istədiyini belə ifadə etmişdir:

**“Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: “Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevi-rəm. Nəhayət, qeyb olub gizləndi. Dedi: “Onları mənə qaytarın!” Onların qıçlarını və boyunlarını sığallamağa başladı” (“Sad” surəsi, 31-33).**

Hz.Süleymanın bu sözləri bütün müsləmanlar üçün bir örnəkdir. İman gətirən hər insan yer üzündəki hər şeyin tək sahibinin Allah olduğunu və sahib olduqlarını ona Allahın bir nemət olaraq verdiyini bilir. Buna görə gördüyü hər gözəllik qarşısında Hz.Süleyman kimi Allahı zikr edir, Ona şürə edir. Amma dünyada gördükərinin müvəqqəti bir nemət olduğunu, bunların ən yaxşısının ona əbədi davam edəcək axırət həyatında veriləcəyini də əsla unutmur.

### **Hz.Süleyman Səba qövmünü Allaha iman gətirməyə dəvət etmişdir**

Quranda Hz.Süleymanın günəşə sitayış edən Səba qövmünün qadın hökmdarına təbliğ edərkən istifadə etdiyi metodlar bildirilmişdir. Hz.Süleymana tabe olan Hüdhüd quşu bu qövm haqqında xəbər gətirdiyi zaman Hz.Süleyman ilk oncə bir məktub göndərərək onları haqq dinə çağırmışdır.

Hz.Süleyman göndərdiyi məktubda bu qövmü Allaha iman gətirməyə və ona təslim olmağa dəvət etmişdir. Məktubu alan Səba məlikəsi Allaha çağırən məktubun məzmununu qövmünün başbilənlərinə bu şəkildə açıqlamışdır:

**“Dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi. O məktub Süleymandandır və o “bismilla-hir-rəhmanir-rəhim”lədir. “Mənə qarşı təkəbbür göstərməyin və yanımı müti olaraq gəlin! (Bəlqis) dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyi-ləm!” Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət**

**sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!”” (“Nəml” surəsi, 29-33).**

Hz.Süleymanın gücü və qətiyyəti məktubda işlədilən ifadədən də asanlıqla başa düşülür. Səba qövmünün başçıları dərk etdilər ki, əgər Hz.Süleymanın əmrinə qarşı çıxsalar, böyük ziyana uğrayacaqlar. Ancaq öncə ona bir hədiyyə göndərərək Hz.Süleymanı sınamaq istəmişdilər.

### **Hz.Süleyman Allahın ona verdiklərinin onlardan gələn hər seydən daha xeyirli olduğunu bildirmişdir**

Güç və şərəf sahibi olan Hz.Süleyman Səba məlikəsinin göndərdiyi hədiyyələri qəbul etməmiş, bu məsələdə son dərəcə qətiyyətli bir davranış göstərmışdır:

**“...Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz” (“Nəml” surəsi, 36).**

Hz.Süleyman bu sözləri ilə Allahın rızasını heç bir dünyəvi mənfəətə dəyişmədiyini göstərmışdır. Hz.Süleymanın heç bir şeyə tamah salmayan bu davranışının mühüm bir üstünlükdür. Və möminlərin nümunə götürəcəyi gözəl bir iman xüsusiyyətidir.

### **Hz.Süleyman insanları Allahın dininə yönəltmək üçün fərqli metodlardan istifadə etmişdir**

Hz.Süleyman Səba xalqının müsəlman olmasını istəmişdir. Sarayına gələcək qadın hökmdara Allahın ona verdiyi gücү göstərmək və bununla Səba qövmünün hidayət yoluna gəlməsinə vasitə olmaq üçün fərqli bir üsuldan istifadə etmişdir. Hz.Süleyman köməkçilərindən Səba məlikəsinin taxtını ona gətirmələrini istəmişdir:

**“Dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə yanımıza gəl-məmiş hansınız onun taxtını mənə gətirə bilər?”” (“Nəml” surəsi, 38).**

Bu barədə Hz.Süleymana verilən cavab belə olmuşdur:  
**“Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpmında gətirərəm!...” (“Nəml” surəsi, 40).**

Və Hz.Süleyman bir anda taxtı yanında görmüşdür. Sahib olduğu hər şeyi Allahın onu sınamaq üçün verdiyini bilən Hz.Süleyman taxtı görəndə bunun Allahdan bir sınaq olaraq yaradıldığını belə bildirmişdir:

**“...Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor ola-cağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, bilsin ki həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (“Nəml” surəsi, 40).**

Səba məlikəsi ora gələrkən gördüyü möcüzədən və Hz.Süleymanın sarayının əzəmətindən təsirlənərək tövbə etmiş və imana gəlmişdir. Hz.Süleymanla onun arasındaki söhbətlər Quranda belə bildirilir:

**“Dedi: “Taxtını tanınmaz hala salın, görək onu tanıya-caq, ya yox?!” (Bəlqis) gəldikdə ona: “Taxtin bu cür-dürmü?” -deyildi. O da: “Sanki odur!” - deyə cavab verdi. “Bizə ondan daha öncə elm verilmiş və biz müti olmuşuq!” Ona Allahdan başqasına ibadət etməyi qada-ğan etdi. Ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördikdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: “Bu bühlurdan tikilmiş bir saraydır!” - dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmiş-dim. Mən artıq Süleyman sayəsində aləmlərin Rəbbi olan Allaha təslim oldum!”” (“Nəml” surəsi, 41-44).**

Hz.Süleymanın Səba qövmünə etdiyi təbliğdən başa düşül-düyü kimi, peyğəmbərlər sahib olduqları bütün güc və im-kanlarından insanların bir olan Allaha iman gətirməsinə vasi-tə olmaq məqsədilə istifadə etmişlər.

## HZ.İSA

“Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik” (“Maidə” surəsi, 46).

Hz.İsa Allahın kitab verdiyi peyğəmbərlərdən biridir. Hz.İsa atasız dünyaya gəlmışdır. Bu, onun həyatındaki möcüzələrdən biridir. Doğumundan etibarən bütün həyatı boyu bir çox möcüzələr verilən Hz.İsanın yaradılışı Quranda bu şəkildə bildirilir:

“Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “Ol!” - dedi, o da oldu. Şübhəsiz ki, sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!” (“Ali-İmran” surəsi, 59-60).

*Hz.İsa hələ beşikdə ikən Allahın qulu və elçisi olduğunu bildirmiş və insanlara Allahın ona verdiyi nemətləri sayımışdır*

Hz.İsa hələ beşikdə ikən Allahın təqdiri ilə böyük bir möcüzə göstərmmiş və danışmağa başlamışdır. Hz.İsa peyğəmbərlik vəzifəsini insanlara bu şəkildə təbliğ etmişdir:

“Dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluram-sa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, ası eləmədi! Doğulduğum gün də, öləçəyim gün də, diriləcəyim gün də mənə salam olsun!” Bu, ixtilafda olduq-

**ləri Məryəm oğlu İsa haqqında haqq sözdür!” (“Məryəm” surəsi, 30-34).**

### **Hz.İsa gəlişinin məqsədini də qövmünə xəbər vermişdir**

Allahdan uzaq yaşayan cəmiyyətlərin mühüm bir xüsusiyyəti də onların bir-biri ilə yola getməməsi, ortaq bir nöqtədə birləşməməsi və tez-tez ixtilaf etməsidir. Yaşadıqları əxlaqın təməli Allah qorxusuna əsaslanmadığı üçün bu ziddiyət hər mövzuya aiddir. Allah elçilərini bu qövmlərə aralarındakı ixtilafi həll etmək və onları alternativsiz və yeganə doğru olan haqq dinə çağırmaq üçün göndərmişdir. Hz.İsa da qövmünə gəlişinin məqsədinin aralarındakı ixtilafi aradan qaldırmaq olduğunu belə bildirmiştir:

**“İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!” (“Zuxruf” surəsi, 63).**

### **Hz.İsa yanında olan həvarilərinə Allahdan qorxub çəkinməyi tövsiyə etmişdir**

Hz.İsanın həvariləri Allaha iman götirdiklərini söyləyən, peyğəmbərlərinin yanında olan adamlar idи. Ancaq daha sonra Hz.İsadan onlara bir möcüzə göstərməsini istəmişdilər. Və “**Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə göndərə bilərmi?**” (“Maidə” surəsi, 112) demişdilər. Əlbəttə, bir insanın Allaha iman etməsi üçün möcüzə görməsinə lüzum yoxdur. Çünkü Onun varlığı açıq-aydın olan bir həqiqətdir. Buna görə də Hz.İsa həvarilərin bu istəyinə belə cavab vermişdir:

**“...O: “Əgər möminsinzə, Allahdan qorxun!” - demişdi” (“Maidə” surəsi, 112).**

Ancaq həvarilər Allahdan gələcək bu möcüzəni qəlblərinin əmin olması üçün istədiklərini söyləyincə Hz.İsa da Allaha dua edərək onlara göydən bir süfrə endirilməsini istəmişdi. Bu barədə olan ayələr bu şəkildədir:

**“Həvarilər demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bi-zə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısan!””** (“Maidə” surəsi, 113-114).

**Məryəm oğlu İsa özündən sonra gələcək elçini  
qövmünə müjdələmişdir**

Bildiyimiz kimi, Hz.İsadan sonra gələn peygəmbər Hz.Məhəmməddir (s.ə.v.). Hz.Məhəmmədin (s.ə.v.) digər adı Əhməddir. Hz.İsa Əsrailogullarına özündən sonra gələcək peygəmbəri belə xəbər vermişdir:

**“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey Əsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peygəmbərlə müjdə verən Allahın elçisiyəm!” Sonra onlara aşkar möcüzələrlə gəldikdə onlar: “Bu, açıq-aydın sehirdir!” - dedilər”** (“Saf” surəsi, 6).

## **Hz.İsa qövmünüü Allahdan qorxub çəkinməyə və Ona qulluq etməyə çağırılmışdır**

Hz.İsa da Allahın bütün peygəmbərləri kimi qövmünə Allahın varlığını, Onun hər şeyin Yaradıcısı olduğunu, hər növ qüsurdan münəzzəh (xalii) və ən gözəl sifətlərin sahibi olduğunu, sonsuz qüdrət və ədalət sahibi olduğunu təbliğ etmişdir. Və digər peygəmbərlər kimi qövmünü Allahdan qorxub çəkinməyə, Ona ibadət etməyə dəvət etmişdir:

**“Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! “Budur doğru yol!?”” (“Ali-İmran” surəsi, 50-51).**

**”Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur”” (“Zuxruf” surəsi, 64).**

## **HZ.MƏHƏMMƏD**

**“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”** (“Əhzab” surəsi, 40).

Allahın yuxarıdakı ayəsində bildirdiyi kimi, Hz.Məhəmməd (s.ə.v.) sonuncu peyğəmbərdir. Qurandakı “de, de ki” ilə başlayan ayələrlə Allah Peyğəmbərinə (s.ə.v.) söylənməsi lazımlı olan sözləri bildirmiş, Hz.Məhəmməd (s.ə.v.) bu ayələrlə təbliğ etmişdir.

Hz.Məhəmməd (s.ə.v.) Allahdan qorxan və bağışlanmağı istəyənlərin ona uymasının vacibliyini belə təbliğ etmişdir:

**“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımcı gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!””** (“Ali-İmrən” surəsi, 31).

Hz.Məhəmmədin (s.ə.v.) bu çağırışı bu gün yaşayan bütün insanlara da aiddir. Allah dinini təbliğ etmələri üçün göndərdiyi elçilərinə tam itaəti əmr etmiş, bir çox ayədə elçiyyə itaətin əslində Allaha itaət olduğunu bildirmiştir. Bu səbəbdən peyğəmbərə itaət dinin ən mühüm və həyati məsələlərindən biridir. Və bu itaətin göstərilməsi də əlbəttə, peyğəmbərin təbliğ etdiyi məsələləri tam bir təslimiyyətlə tətbiq etməklə olur.

**Hz.Məhəmməd bütün peyğəmbərlər kimi heç bir əvəz istəmədiyini bildirmiştir**

Hz.Məhəmməd (s.ə.v.) digər peyğəmbərlər kimi qövmünə

öncə etdiyi təbliğin əvəzində heç bir ücrət istəmədiyini, hər əməlini Allah rızası üçün etdiyini və əvəzini Allahdan gözlədiyini bildirmişdir. Allahın Hz.Məhəmmədə (s.ə.v.) insanlardan heç bir əvəz gözləmədiyini söyləməsini əmr etdiyi ayələrdən bəziləri bu şəkildədir:

**“Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyünd-nəsihətdir””** (“Ənam” surəsi, 90).

**“De: “Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!””** (“Səba” surəsi, 47).

Başqa bir ayədə isə qövmünə heç bir mənfəət gözləmədiyini bildirən Hz.Məhəmməd (s.ə.v.) onlara əsl məqsədini bələ bildirmişdir:

**“De: “Mən sizdən buna görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm...”** (“Furqan” surəsi, 57).

**Allaha iman gətirmək üçün möcüzələr görmək  
istəyənlərin möcüzə görsələr də iman  
gətirməyəcəklərini açıqlamışdır**

Allahın varlığının dəlliləri açıq-aydın olduğu halda inkarçılar iman gətirməmək üçün bəhanələr axtarır və Allahın onlara möcüzələr göndərməsini istəyir. Hz.Məhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün onlara bir dəlil göstərməsini istəmişdilər. Ancaq bu insanların Allahdan möcüzələr istəməsinin səbəbi onları gördükəri zaman iman etmək və imanlarını sağlamlaşdırmaq deyil. Söylədikləri sadə-

cə olaraq ona təslim olmamaq üçün irəli sürdükləri bir bəhənədir. Allah Hz.Məhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:

**“Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?”” (“Ənam” surəsi, 109).**

Hər insanın Allah dərgahında müəyyən olan bir ölüm vaxtı var. O an yetişəndə Allahın mələkləri insanın canını almağa gəlirlər. Əgər imanlı bir insanın ölümüdürsə, mələklər ona salam verib onu cənnətlə müjdələyir, canını asanlıqla alırlar. İnkarcıların canı isə üzlərinə və arxalarına vurularaq alınır. Mələklər onlara təhqirəmiz bir əzaba məruz qalacaqlarını bildirirlər. İman gətirməyən insanlar gördükleri açıq-aydın həqiqətə o an təslim olurlar. Ancaq bu andan sonra insanın iman gətirməsi ona bir fayda verməz, çünki artıq ona verilən vaxt sona çatmışdır. Allah bu həqiqəti iman gətirməmək üçün bəhanə axtaran insanlara bildirmiş və Hz.Məhəmmədə (s.ə.v.) insanlara belə deməsini əmr etmişdir:

**“Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”” (“Ənam” surəsi, 158).**

## **Hz.Məhəmməd (s.ə.v.) qövmünə özünün yalnız bir insan olduğunu xatırlatmışdır**

Allahdan qorxmayan insanlar sahib olduqları qürura görə vicdanları qəbul etsə belə bir insana tabe olmaq, onun özlərindən üstün olduğunu qəbul etmək istəməzlər. Daha əvvəlki peyğəmbərlərin qövmlərində də gördüyüümüz kimi, bu tip insanlar peyğəmbərlərin qeyri-insani xüsusiyyət daşımاسının vacibliyini iddia edirlər. Hz.Məhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün bunlar kimi bir çox bəhanələri ortaya atmış, onun bazarlarda gəzən adı bir insan olduğunu söyləyərək peyğəmbər olmadığını iddia etmişdir.

Hz.Məhəmməd (s.ə.v.) də belə yanlış fikirləri olan qövmünə özünün yalnız bir insan olduğunu və nicat tapmaq istəyənin ancaq Allaha yönəlməsinin vacibliyini təbliğ etmişdir:

**“De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrıınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş gör-sün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”” (“Kəhf” surəsi, 110).**

**“De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsayıdı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!” De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!”” (“İsra” surəsi, 95-96).**

Yenə qövmünün bu fikirlərinin müqabilində Hz.Məhəmməd (s.ə.v.) onlara yalnız bir xəbərdaredici olduğunu, sadəcə olaraq Allahın əmrlərini yerinə yetirdiyini, ona tabe olanların isə hidayət tapacağıını bildirmişdi:

**“De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz döndərsəniz, bilin ki onun vəzifəsi ancaq ona tapş-**

rılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər Ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir” (“Nur” surəsi, 54).

“Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir! Və mənə Quran oxumaq buyurulmuşdur!” Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: “Mən yalnız qorxudan peyğəmbərlərdənəm!” Və de: “Həmd olsun Allaha! O Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!”” (“Nəml” surəsi, 91-93).

### *Həz.Məhəmməd (s.ə.v.) qövmünə özünü*

#### *Allaha təslim olduğunu bildirmiştir*

Hər inkarçı qövm kimi Hz.Məhəmmədin (s.ə.v.) qövmü də onunla Allah barədə mübahisə etmişdi. Hz.Məhəmməd (s.ə.v.) bu cür çirkin bir davranış göstərən qövmünə özünün Allaha təslim olduğunu təbliğ etmişdir:

“Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!” (“Bəqərə” surəsi, 139).

“Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımcı gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmış olarlar, yox, əgər üz döndərərlərsə, sənin

vəzifən ancaq təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!” (“Ali-İmran” surəsi, 20).

*Hz.Məhəmməd (s.ə.v.) qövmünə yalnız Allaha iman gətirdiyini və Ona heç kimi şərik qoşmayacağını söyləmişdir*

Hz.Məhəmməd (s.ə.v.) qövmünə Allahın tek Tanrı olduğunu dəlillərini izah etmiş və onları iman gətirməyə dəvət etmiş, əks təqdirdə əzabla qarşılaşacaqlarını xəbər vermişdir. Bu barədə ayələrdən bəziləri belədir:

“De: “Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!”” (“Yusif” surəsi, 108).

“De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!” De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!”” De: “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir siğınacaq tapa bilmərəm! Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və Onun Peyğəmbərinə ası olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”” (“Cin” surəsi, 20-23).

“De: “Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur! Mənə ilk müsəlman olmaq buyurulmuşdur!”” De: “Əgər Rəbbimə ası olsam, doğrusu, müdhiş günün əzabından qorxuram!”” De: “Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınram! Siz də Ondan başqa istədiyinizə ibadət edin!”” De: “Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailə-

lərini ziyan uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!"" ("Zumər" surəsi, 11-15).

"Yaxud öncə yaradan sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla ya-naşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"" ("Nəml" surəsi, 64).

### *Hz.Məhəmməd (s.ə.v.) inkarçılara uymayacağını bildirmiştir*

Hz.Məhəmməd (s.ə.v.) onu doğru yoldan döndərməyə çalışan, ona iftiralar ataraq öldürməklə və yurdundan qovmaqla hədələyən qövmünə onların isteyinə uymayacağını belə təbliğ etmişdir:

"De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəf-sinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təq-dirdə mən azar və doğru yola yönəlmışlardən olma-ram!" De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə isti-nad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tə-ləm-tələsik istədiyiniz məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlə-rin ən yaxşısıdır!"" ("Ənam" surəsi, 56-57).

### *Hz.Məhəmməd (s.ə.v.) qövmünə Allaha şərik qoşduqları şeylərin heç bir gücə malik olmadığını bildirmiştir*

Qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladan Hz.Məhəmməd (s.ə.v.) eyni zamanda qövmünün Allaha şərik qoşduqlarının heç bir şeyi yarada bilməyəcəyini, kimsəyə zə-rər yaxud fayda verməyə güclərinin çatmayacağını da müx-təlif şəkillərdə təbliğ etmişdir. Bu barədə olan ayələrdən bə-ziləri belədir:

“De: “Allahdan başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!”” (“İsra” surəsi, 56).

“De: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar?! Yoxsa onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey gətirin!”” (“Əhqaf” surəsi, 4).

“De: “Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda bir şərikliyi var, nə də onlardan bir köməkçisi var!”” (“Səba” surəsi, 22).

“De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allahdır!”” (“Səba” surəsi, 27).

“De: “Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zəlimlər bir-birinə ancaq yalan vəd verirlər”” (“Fatir” surəsi, 40).

### *Hə.Məhəmməd (s.ə.v.) Allahın yazdığını taleyi təvəkkül etməyi xatırlatmışdır*

Allah hər şeyi bir tale üzərində yaratmışdır. İnsan bütün həyatı boyunca Allahın müəyyən etdiyi bu taleyi yaşayır. Hz.Məhəmməd (s.ə.v.) qövmünə Allahın onlar üçün yazdığını kənar heç bir şeylə qarşılaşmayacağını, bu səbəblə hər an yaşıdlıları hadisələrdə Allaha təvəkkül edərək əcir (savab) qazanmalarını söyləmişdir:

**“De: “Allahın bizim üçün yazdığını başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!””** (“Tövbə” surəsi, 51).

***Həz.Məhəmməd (s.ə.v.) qeybin bilgisinin ancaq Allah dərgahında olduğunu bildirmiştir***

Quranda “qeyb” kəlməsi insan ağlının və elminin dərk etmədiyi, gözə görünməyən hər şeyi ifadə edir. Quranda Allahın varlıqlarından xəbər verdiyi, amma mahiyyətini həqiqi mənada bilmədiyimiz yerlər, varlıqlar, keçmişə aid məlumat və xəbərlər qeyb anlayışına daxildir. Qeyb aləmi haqqında ancaq Allah bilir və Allah ancaq istədiyi insana bu barədə məlumatı verəcəyini bildirmiştir. Hz.Məhəmməd (s.ə.v.) qeybi yalnız Allahın bildiyini bu şəkildə təbliğ etmişdir:

**“De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşi-dir! Onların Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi Öz hökmünə şərik etməz!””** (“Kəhf” surəsi, 26).

**“De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!””** (“Nəml” surəsi, 65).

**“De: “Rəbbim haqqı nazil edər. O, qeybi ən yaxşı biləndir!””** (“Səba” surəsi, 48).

***Həz.Məhəmməd (s.ə.v.) qövmünə Allahın sonsuz gücünü təbliğ etmişdir***

İnsanın yer üzündə yaşaya bilməsi üçün lazımlı hər şərti yaranan Allahdır. Yerin Günəş sistemindəki yeri, həyat

üçün lazımlı mühiti təmin edən atmosfer, Yer kürəsinin böyük bir hissəsini əhatə edən və həyat üçün zəruri olan su, Yerin hərəkəti ilə hər səhər günəşin doğması, hər axşam təkrar batması və bunlar kimi bir çox hadisə Allahın izni ilə baş verir.

Hz.Məhəmməd (s.ə.v.) qövmünə Allahdan qorxmaları üçün Onun üstün qüdrətini xatırlatmışdır:

**“De: “Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üzünüüzə uzatsayıdı, Allahdan başqa hansı tanrı sizə bir işləq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?” De: “Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üzünüüzə uzatsayıdı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüz mü?”” (“Qəsəs” surəsi, 71-72).**

Hz.Məhəmməd (s.ə.v.) axırətə inanmayanlara Allahın dünyadakı yaradılış dəllillərinə baxaraq öyüd almalarının vacibliyini bildirmiştir. Bu qüsursuz yaradılış dəllillərini görən insanların mühüm bir həqiqəti də dərk etməsi lazım gəlir. Bütün bunları yaratmağa qadir olan Allah əlbəttə ki, axırətdə bunların oxşarlarını da yaradacaqdır. Hz.Məhəmməd (s.ə.v.) bu mühüm həqiqəti qövmünə belə bildirmiştir:

**“De: “Yer üzünü gəzib məxluqatı nə cür yaratlığına baxın. Sonra da Allah axırət həyatını yaradacaqdır” (“Ənkəbut” surəsi, 20).**

Allahın hər cür qüsür və çatışmazlıqdan münəzzəh (xali) və hər şeyin Yaradıcısı olduğunu bildirmiştir.

İnsan çatışmazlıq və zəifliklərə sahib olan aciz bir varlıqdır. O, öz həyatını yalnız Allahın izni ilə davam etdirir. Halbuki hər şeyin Yaradıcısı olan Allah bütün nöqsanlardan uzaq, bütün qüsurlardan münəzzəhdır. O, heç bir şeyə ehtiyaçı olmayıandır. Hz.Məhəmməd (s.ə.v.) qövmünə bunu təbliğ

etmişdir:

**“De: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbimə edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” -deyə buyuruldu. De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”” (“Ənam” surəsi, 14-15).**

Yenə Hz.Məhəmməd (s.ə.v.) qövmünə Allahın şərīkinin, bənzərinin və tayının-bərabərinin olmadığını, Onun hər şeyin tek sahibi olduğunu belə bildirmişdir:

**“De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!” De: “Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şərīklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliquidir. O, birdir, qəhr edəndir!”” (“Rəd” surəsi, 16).**

*Allah istəmədikdən sonra kimsənin kimsəyə bir fayda və ya zərər verməyə gücünün çatmadığını təbliğ etmişdir*

Cahil cəmiyyətlərin mühüm xüsusiyyətlərindən biri bu insanların bir çoxunun Allaha iman gətirməsi, ancaq Onun böyüklüğünü və gücünü qiymətləndirə bilməməsidir. Hz.Məhəmməd (s.ə.v.) onlara “sizi kim yaratdı” deyə soruşanda “Allah” deyə cavab verən, ancaq Onu tanımayan qövmünə hər şeyin Allahın nəzarətində olduğunu və Allaha şərīk qoşmalarının onlara heç bir fayda verməyəcəyini bildirmişdir:

**“Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yarat-**

mışdır?!” - deyə soruşsan, mütləq: “Allah!” - deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”” (“Zumər” surəsi, 38).

“De: “Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər” (“Əhzab” surəsi, 17).

Allahın böyüklüğünü və Onun hər şeyin sahibi olduğunu bildikləri halda necə qəflət içində olduqlarını soruşmuşdur

Həz.Məhəmməd (s.ə.v.) Allahın varlığını bildikləri halda Onun üstün qüdrətini düşünməyən, buna görə də Onun böyüklüğünü qiymətləndirə bilməyən qövmünə Allahın varlığını və böyüklüğünü qəbul etdirmişdir. Və bundan sonra onları öyündən almağa və qorxub çəkinməyə dəvət etmişdir:

“De: “Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?” Onlar mütləq: “Allahındır!” - deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə düşünmürsünüz?” De: “Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?” Mütləq: “Allahındır!” - deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə qorxmursunuz?” De: “Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan

**kimdir?” Onlar mütləq: “Allahındır!” - deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə nə cür döndərilirsiniz?”” (“Muminun” surəsi, 84-89).**

***Həz.Məhəmməd (s.ə.v.) Allahın tövbə gətirənlərin  
günahlarını bağışlayacağını müjdələmişdir***

Allah mərhəmətlilərin ən mərhəmətlisidir. Allahın səmimi bəndələri bir xəta etdikləri zaman bədbinliyə qapılmazlar. Çünkü insanlar xəta edərkən kədərlənməməli, dərhal Allaha yönələrək Ondan bağışlanma diləməlidirlər. Allah Hz.Məhəmməd (s.ə.v.) bu barədə qövmünə belə söyləməsini əmr etmişdir:

**“De: “Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (“Zumər” surəsi, 53).**

***Allahın yolunun yeganə doğru yol olduğunu  
bildirmiştir***

İnsanın şərəfli və gözəl bir həyat yaşaya biləcəyi yeganə yol Allahın çağırduğu yoldur. Başqa varlıqların rızasını axtararaq Allaha şərik qoşanlar həm dünyadakı həyatında, həm də ölümündən sonrakı axırət həyatında böyük bir təhqirlə qarşılaşacaqlar. Buna görə də Hz.Məhəmməd (s.ə.v.) qövmünə dünya və axırət nicatını verən əsl yolun Allahın yolu olduğunu təbliğ etmişdir:

**“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütərəmi tapınacaq və Allah bizi düzgün yola yönəldikdən sonra yer üzündə şəsqin dolaşarkən şeytanların azdırıldığı adam kimi geriyəmi dönəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” -**

**deyərək haqq yola çağırırdılar!. De: “Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir” (“Ənam” surəsi, 71).**

### **Allahın gizlinlərin gizlisini bildiyini xəbər vermişdir**

Bəzi insanlar gizli bir pislik edərkən bunu heç kimin görmədiyini düşünərək sevinirlər. Lakin Allah göylərdə və yerdə olan hər şeyi bilir. O, insanın hər an etdiyi hər şeyə şahidir. İnsanlar dünyada etdikləri hər şeyin hesabını hər kəsin toplaşlığı din (qiymət) günündə Allahın hüzuruna çıxaraq verəcəklər. Hz.Məhəmməd (s.ə.v.) bu mühüm həqiqətə diqqət etmiş, qövmünə Allahın hər şeyi bildiyini, bir şeyi gizləsələr də, açıqlasalar da Allahın bundan onsuz da xəbərdar olduğunu xatırlatmışdır. Bu barədə olan ayələrdən bəziləri belədir:

**“De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkarla da çıxartsanız, Allah onu bilir. Çünkü O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir!” (“Ali-İmrən” surəsi, 29).**

**“De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!”” (“İsra” surəsi, 96).**

**“Ögər onlar üz döndərsələr, de: “Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. Şübhəsiz ki, aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!”” (“Ənbiya” surəsi, 109-110).**

**“De: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batılı inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!”” (“Ənkəbut” surəsi, 52).**

**“De: “Siz dininizi Allahımı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi**

**biləndir!” (“Hucurat” surəsi, 16).**

**Allahdan başqa bir qoruyucusunun olmadığını müxtəlif nümunələrlə açıqlamışdır**

İnsanın tək dostu və qoruyucusu onu Yaradan Allahdır. Ancaq Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəmirlər. Onlar Allahın varlığına və üstün qüdrətinə əhəmiyyət verməməyə çalışırlar. Ancaq elə anlar vardır ki, insan Allahdan başqa heç bir varlığın ona əsla kömək etməyəcəyi həqiqətini çox yaxşı anlayır.

Hz.Məhəmməd (s.ə.v.) də insanlara bu həqiqəti xatırlatmışdır. Məsələn, insan bir sıxıntıya, bir zərərə uğradığı zaman onun Allahdan başqa çağıracağı heç bir köməkçi yoxdur. İnsan belə bir hadisə ilə qarşılaşarkən Allaha şərik qoşduğu varlıqların ona heç bir faydasının olmayacağıni anlayır. O halda insanın hələ fürsət varkən ona xatırladılan bu həqiqət üzərində düşünməsi, Rəbbimizdən başqa heç bir kimsədən kömək görməyəcəyini unutmaması lazımdır. Bu barədə Hz.Məhəmməd (s.ə.v.) qövmünə bu xatırlatmanı etmişdir:

**“De: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gələsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınız mı? Əgər doğru danışanlar sizinse deyin görək!” Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bələni aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi undarsınız” (“Ənam” surəsi, 40-41).**

**Müsəlmanlara qəlblərinə iman verdiyi üçün Allaha şükür etmələrini xatırlatmışdır**

Allah yer üzündə iman edənlərin sayının həmişə az olacağını, ancaq bu azlığın əbədi olaraq cənnətə qovuşacağını bildirmiştir. Buna görə də iman bir insana həyatında verilən ən

böyük lütfıldır (nemətlərdən) biridir. Ancaq Peyğəmbərimizin (s.ə.v.) dövründə bəzi insanlar iman gətirdikdən sonra sanki Hz.Məhəmmədə (s.ə.v.) bir yaxşılıq edibmişlər kimi ona minnət qoymağın başlamışlar. Son dərəcə yanlış olan bu məntiqi açıqlamaq üçün Hz.Məhəmməd (s.ə.v.) öz qövmünə belə xatırlatma etmişdir:

**“Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qo-yurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!”” (“Hucurat” surəsi, 17).**

### ***Quranı Allahın göndərdiyini təbliğ etmişdir***

Hz.Məhəmmədə (s.ə.v.) tabe olmaq istəməyən inkarçılar Quranı inkar etmək üçün bir çox bəhanələr irəli sürmüdüllər. Bu iddialardan ən böyüyü Quranın Hz.Məhəmməd (s.ə.v.) tərəfindən yazılmış iddiasıdır. Halbuki Quranın içində onun insan yazısı olmadığını təsdiq edən saysız möcüzələr vardır. Hz.Məhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:

**“De: “Onu göylərin və yerin sərrini bilən nazıl etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!”” (“Furqan” surəsi, 6).**

**“De: “Bir söyləyin görək, əgər Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, uzaq bir nifaq içində olan kəsdən daha çox azmiş kim ola bilər?!”” (“Fussilət” surəsi, 52).**

Quran Allahın öz bəndələrindən istədiklərini, onların yaradılış məqsədini, dünyada və axırətdə necə davranışlarının lazımlığını və insanın öyrənməli olduğu daha bir çox şe-

yi bildirən bir kitabdır. Hz.Məhəmməd (s.ə.v.) öz qövmünə Allahın kəlamı olan Quran barədə belə söyləmişdir:

**“De: “O çox böyük xəbərdir! Siz isə ondan üz döndərirsiniz!” (“Sad” surəsi, 67-68).**

**Allahdan başqa heç bir varlığın Quranı nazil etməyə gücünün çatmadığını bildirmiştir**

Quranın insan tərəfindən yazıldığını iddia edənlər onun sahib olduğu möcüzələrdən, Allahın özündə sonsuz hikməti ehtiva edən sözlərindən xəbərsizdirlər. Halbuki Quran insanın, hətta bütün insanların və cinlərin də birlikdə yaza bilməyəcəkləri bir kitabdır. Və Hz.Məhəmməd (s.ə.v.) bu barədə qövmünə belə bildirmiştir:

**“De: “Əgər insanlar və cinlər bir yerə yiğişib bu Quran'a bənzər bir şey gətirmək üçün bir-birinə kömək et-sələr, yenə də ona bənzərini gətirə bilməzlər”” (“İsra” surəsi, 88).**

**“Yoxsa: “Onu özündən uydurdu!” - deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırin!”” (“Yunus” surəsi, 38).**

**Quranın müsəlmanlar üçün bir müjdə və hidayət rəhbəri olduğunu bildirmiştir**

Bu mövzudakı bir ayə belədir:

**“De: “Ruhülqüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!”” (“Nəhl” surəsi, 102).**

Yenə Hz.Məhəmməd (s.ə.v.) Quranın insanı hidayətə yönəltdiyini bu şəkildə təbliğ etmişdir:

**“De: “Əgər mən azsam, bunun zərəriancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. Həqiqətən, O eşidəndir, yaxındır” (“Səba” surəsi, 50).**

***Qövmünə duanın əhəmiyyətini bildirmiş və onları Allaha dua etməyə çağırmışdır***

İnsanın Allaha yaxınlığının artmasına səbəb olan ən mühüm ibadətlərdən biri duadır. İnsan istədiyi hər şey üçün Allaha dua etməlidir. Və Allah qullarının bütün dualarına əvəz verəcəyini xəbər vermişdir. Buna görə də Allahdan bağışlanmağı uman, dünyada səmimi bir mömin kimi yaşamaq, axırətdə də əbədi bir qurtuluş yurdu olan cəmməti qazanmaq istəyən hər mömin dua ibadətini yerinə yetirir, Quranda əmr edildiyi kimi, Allaha tez-tez dua edir. Hz.Məhəmməd (s.ə.v.) duanın Allah dərgahındakı qiymətini müsəlmanlara belə təbliğ etmişdir:

**“De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiyəmətiniz olar? Siz təkzib etdiniz. Buna görə də yaxanızdan əl çəkməyəcəkdir!”” (“Furqan” surəsi, 77).**

***Hesab günü heç kimin başqasının günahlarına görə cavab verməyəcəyini xəbər vermişdir***

Dini yaşamaq istəyən bir çox insan yaxın ətrafindan etdiyi ibadətlər üçün “bunları etməyə ehtiyac yoxdur, mən sənin günahlarını öz üzərimə götürürəm” kimi sözlər eşidir. Lakin hesab gündündə hər kəs Allahın qarşısında dayanıb təkbaşına hesab verəcək. O gün hər kəs yalnız öz əməlinə görə məsuliyyət daşıyacaq. Heç kimdən başqalarının günahları soruşulmayacaq, heç kim də heç kimin günahını öz üzərinə götürməyəcək. Hz.Məhəmməd (s.ə.v.) bu məsələni belə təbliğ etmişdir:

“De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən On-dan başqa Rəbbimi istərəm? “Hər kəsin qazandığı gü-nahancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O za-man sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir” (“Ənam” surəsi, 164).

***Qövmünə dünya həyatının faydasının axırətlə müqayisədə çox az olduğunu bildirmiştir***

Allahın Hz.Məhəmmədin (s.ə.v.) qövmünü sınadığı imta-hanlardan biri müharibə olmuşdur. Bu insanların bir qismi sa-vaşa çıxməq lazımlı olanda insanların onlara bir zərər vermə-sindən qorxmuş və arxada qalmaq istəmişlər. Əlbəttə, bunun altında ölüm qorxusu və dünya sevgisi var. Halbuki dünya həyatı çox qıсадır. İnsan müharibədə və ya başqa bir yerdə mütləq Allahın onun üçün müəyyən etdiyi vaxtda öləcək. Bu səbəblə ölməkdən və ya başqa bir şeydən qorxaraq Allahın rizasını qulaqardına vurmaq insanın axırəti üçün çox böyük bir itkidir. Bu səbəblə Hz.Məhəmməd (s.ə.v.) öz qövmünə dünya həyatının faydasının az olduğunu təbliğ edərək əsl yurdları olan axırət üçün çalışmalarını əmr etmişdir:

“O şəxsləri görmürsənmi ki, onlara: “Əl çəkin, namaz qılın, zəkat verin!” - deyilmişdi. Onlara cihad etmək va-cib olduqda isə, içərilərindən bir qismi Allahdan qor-xan kimi və ya daha artıq insanlardan qorxuya düşə-rək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandı-raydın!” - dedilər. Onlara söylə: “Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axırət daha xeyirlidir. Sizə xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”” (“Nisa” surəsi, 77).

Eyni şey Allahın əmri olan hər bir məsələyə də aiddir. Allahın bəyəndiyi əxlaqı insanlara izah etmək, müsəlmanlara fayda vermək, dinə xidmət etmək bəzən insanın nəfsinə bəlkə də zidd ola bilər. Müsəlmanın yerində fədakarlıq etməsi lazımlı ola bilər. Amma Allahın rızasını qazanmaq məqsədilə yaşayın həqiqi bir mömin üçün belə anlar böyük bir fürsətdir. Çünkü çox qısa olan dünya həyatında şeytanın itki kimi göstərməyə çalışdığı fədakarlıq axırətdə insana böyük bir fayda gətirəcəkdir.

**Dünyada sahib olduqlarına Allahın rizasından daha çox dəyər verən insanlara Allahın əzabını xatırlatmışdır**

Dünya Allahın insanları imtahan etdiyi bir yerdirdir və Allah insanların sahib olduğu hər şeyi insana onu sınaamaq üçün vermişdir. İnsanın bu həqiqəti bilərək şükər etməsi və sahib olduğu şeylərlə yalnız Allahın rızasını qazanmağa çalışması lazımdır. Halbuki bir çox insanlar sahib olduqlarını Allaha şərrik qosur. Hz.Məhəmməd (s.ə.v.) bu insanlara Allahın əzabı barədə xəbərdarlıq etmişdir:

**“De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsinə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (“Təvbə” surəsi, 24).**

**İnkarçıların mütləq məğlubiyyətə uğrayacağını bildirmişdir**

Tarix boyu inkarçılar iman gətirənlərə qarşı nəticəsi olma-

yan bir mübarizə aparmışlar. Bu mübarizə iman gətirənlərin Allaha olan imanını və Allah dərgahindakı dərəcəsini artırıdı-ğı halda inkarçılar üçün böyük bir itkiyə çevrilmişdir. Allah heç bir inkarçı cəmiyyətin möminlərə zərər verməsinə izn verməmişdir. Əgər inkarçılar bir uğur qazanmış kimi görün-sə də Allah bunu mütləq möminlərin xeyrinə çevirmişdir. Allahın bir çox ayədə də bildirdiyi kimi, hər zaman üstün gə-lənlər “Maidə” surəsində bildirlən “Allahın tərəfdarları”dır. Bu, inkarçıların dünyada qarşılaşacağı bir məğlubiyyətdir. Axırətdə isə bu insanlar etdiklərinin əvəzini içində əbədi qalaqları cəhənnəmin əzabı ilə alacaqlar. Allah Hz.Məhəmmədə (s.ə.v.) inkarçılara belə deməsini əmr etmişdir:

**“Kafir olanlara de: “Siz məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!” Necə də pis yerdir!” (“Ali-İmran” surəsi, 12).**

**Xatırlayıb öyünd almaları üçün qövmünə onlardan  
öncə inkar edən qövmlərin uğradığı aqibəti  
xatırlatmışdır**

Daha öncə bəhs edilən peyğəmbərlərin həyatından da göründüyü kimi, tarix boyu Allahın elçisinə müqavimət göstermiş bütün qövmlər tövbə edib səhvlərini düzəltmədikləri təqdirdə böyük bir əzabla qarşılaşmışlar. Əlbəttə, digərlərinin bundan düşünüb öyünd alması və onların başına gələnin öz başlarına da gəlməməsi üçün qorxub çəkinməsi lazımdır. Bu səbəblə Hz.Məhəmməd (s.ə.v.) öz qövmünü keçmiş qövmlərin başına gələnləri düşünməyə və bundan öyünd almağa də-vət etmişdir:

**“De: “Yer üzünü gəzib dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”” (“Nəml” surəsi, 69).**

**“De: “yer üzünü dolaşın və sonra görün ki, yalançı de-**

yənlərin aqibəti necə oldu?”” (“Ənam” surəsi, 11).

**“De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi”** (“Rum” surəsi, 42).

### *Qövmünə ölüm dən qacışın qətiyyən mümkün olmadığını xatırlatmışdır*

Axirətə inanmayan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Bu insanlar ölümü özlərindən uzaqlaşdırmaq üçün hər şeydən istifadə edirlər. Halbuki hər insan üçün Allah dərgahında müəyyən olunmuş bir ölüm vaxtı vardır və o an gəldiyi zaman insan bunu heç cürə təxirə sala bilməz. Bu səbəblə Hz.Məhəmməd (s.ə.v.) qövmünə nə qədər çalışırsa çalışıssın, harada olursa olsun, mütləq öləcəklərini xatırlatmışdır:

**“De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz”** (“Əhzab” surəsi, 16).

**“Onlara belə de: “Sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!””** (“Səba” surəsi, 30).

### *Qövmünə ölümün bir son olmadığını, əksinə, Allaha dönüş olduğunu təbliğ etmişdir*

Cahil cəmiyyətlərdə bir çox insan ölümlə hər şeyin bitəcəyini zənn edir. Halbuki ölüm insanların həqiqi həyatının başlandığı andır. Zənn edilənlərin əksinə olaraq bir son deyil, bir başlanğıcdır. İnsanlar öləndən sonra Allahın qarşısında hesab verəcək və bu hesab anından sonra əbədi qalacaqları məkəna gedəcəklər. Hz.Məhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti belə xatırlatmışdır:

**“De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!””** (“Səcdə” surəsi, 11).

### ***Qiyamətin nə zaman qopacağını Allahdan başqa kimsənin bilmədiyini söyləmişdir***

İnsanları düşündürən məsələlərdən biri də qiyamət saatının nə zaman gələcəyi ilə bağlıdır. Lakin Allah qiyamət saatını Özündən başqa heç kimin bilmədiyini bildirmiş və Hz.Məhəmmədə (s.ə.v.) bu mövzuda verilən suallara belə cavab verməsini əmr etmişdir:

**“Camaat səndən o saat barədə soruşar. De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat yaxındır”** (“Əhzab” surəsi, 63).

**“De: “Məni sizin qorxudulduğunuz əzabin yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm!”** (“Cin” surəsi, 25).

**“Əgər onlar üz döndərsələr, de: “Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınımı, uzaqmı olduğunu bilmirəm”** (“Ənbiya” surəsi, 109).

### ***İnkarçılara yenidən diriləcəklərini təbliğ etmişdir***

Əsl həyatın dünyada yaşadıqları həyat olduğunu düşünən inkarçılar Hz.Məhəmmədə (s.ə.v.) təkrar diriləcəklərinə inanmadıqlarını söyləmişdilər. Bu səbəbdən Allah Hz.Məhəmmədə (s.ə.v.) onlara bu şəkildə cavab verməsini əmr etmişdir:

**“Onlar: “Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?” -deyirlər. De: “İstər daş olun, yaxud dəmir! Və ya ürəyinizdə böyük bir məxluq bilin!”.** Onlar deyəcəklər: “O

halda bizi kim qaytaracaqdır?” De: “İlk dəfə sizi yoxdan yaradan Allah!” Onlar sənə başlarını bulayıb: “Bu nə vaxt olacaqdır?” - deyə soruşacaqlar. De: “Bəlkə də, bu yaxın zamanda!”” (“İsra” surəsi, 49-51).

Allaha və Peyğəmbərinə (s.ə.v.) qarşı təkəbbür  
göstərib axirəti inkar edənlərin qiyamət günündə  
Allaha boyun əyarək diriləcəklərini bildirmişdir

İnkarcılar özlərindən başqa bir varlığa boyun əymək qürrurlarına ağır gəldiyi üçün Allahın varlığını inkar edər və peyğəmbərə tabe olmazlar. Halbuki onlar qiyamət günündə diriləcək, Allahın böyüklüyünü, gücünü və onlara verəcəyi əzabı görəcəklər. Bu səbəblə Allah Hz.Məhəmmədə (s.ə.v.) “təkrar diriləcəyikmi” deyə soruşan inkarcılara bu şəkildə cavab verməyi buyurmuşdur:

“Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!”  
De: “Bəli, özü də zəlil olaraq” (“Saffat” surəsi, 16-18).

Allahın ayələrinə iman gətirməyənlərə cəhənnəmə  
gedəcəklərini söyləyərək onlara xəbərdarlıq etmişdir

İnkarcılar Quran əxlaqının onlara təbliğ edilməsinə görə son dərəcə böyük bir kin və qəzəb hiss etmişlər. Quranda bu insanların içlərində iman edənlərə qarşı nə qədər böyük bir kin bəslədikləri xəbər verilir. Allah Hz.Məhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:

“Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: “Sizə bundan daha pisini xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!”” (“Həcc” surəsi, 72).

Ayədən də göründüyü kimi, Hz.Məhəmməd (s.ə.v.) inkarçıların bu kinin müqabilində heç bir nəticə ala bilməyəcəklərini, əksinə, əbədi bir əzabla üzləşəcəklərini bildirmişdir. Bundan başqa, Allaha və Peyğəmbərinə (s.ə.v.) qarşı çıxanların cəhənnəmdə əbədi qalacaqlarını da başqa bir ayədə belə xəbər vermişdir:

**“Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və Onun Peyğəmbərinə ası olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”” (“Cin” surəsi, 23).**

**Cəhənnəmin əbədi bir əzab yeri olduğunu bildirmişdir**

Qövmün inkarçıları bir müddət cəhənnəmdə qalsalar belə sonra cənnətə gedəcəklərini iddia etmişdilər. Hz.Məhəmməd (s.ə.v.) isə cəhənnəmə layiq olan inkarçıların orada əbədi qalacaqlarını belə təbliğ etmişdir:

**“Onlar: “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” - deyərlər. Onlara söylə: “Siz Allahdan belə bir vəd almışınız mı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?” Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (“Bəqərə” surəsi, 80-82).**

**Allahdan qorxub çəkinənlərin cənnətə gedəcəklərini xəbər vermişdir**

**“Söylə: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi**

yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövçələr və Allah rızası vardır. Allah, həqiqətən, bəndələrini görəndir!” (“Ali-İmran” surəsi, 15).

*Həz.Məhəmməd (s.ə.v.) qövmünə ədalətli olmayı əmr etmişdir*

“De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüüzü Ona tərəf tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıda-caqsınız!” (“Əraf” surəsi, 29).

*İnsanı hər cür sıxıntıdan qurtaranın Allah olduğunu təbliğ etmişdir*

“De: “Gizlində dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükr edənlərdən olarıq” -deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?” De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Bütün bunlardan sonra siz yenə də şərik qoşursunuz?”” (“Ənam” surəsi, 63-64).

*Həz.Məhəmməd (s.ə.v.) Kitab əhlini də şirk qoşmadan yalnız Allaha ibadət etməyə çağırmışdır*

“Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-biri-mizi Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!”” (“Ali-İmran” surəsi, 64).

*Ən gözəl adların Allahın olduğunu və  
Allahı bu adları ilə təsbih etməyimizi əmr etmişdir*

“De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz, çünkü ən gözəl adlar yalnız Ona məxsusdur. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı uca tut!” (“İsra” surəsi, 110-111).

## NƏTİCƏ

Bu kitabda Allahın peyğəmbərlərindən bir hissəsinin gönüldərildikləri cəmiyyətlərdə apardığı təbliğatı göstərməyə çalışdıq. Burada məqsəd isə həm Allahın bu şərəfli peyğəmbərlərinin üstün əxlaqi xüsusiyyətlərini və dini təbliğ etmək məsələsində göstərdikləri səmimiyyət, səy və qətiyyəti xatırladaraq onlara olan hörmət və sevgimizi təzələmək, həm də təbliğ etdikləri mövzuların əhəmiyyətinə diqqət cəlb etməkdir. Digər tərəfdən də bu peyğəmbərlərin göndərildikləri cəmiyyətlərə bildirdiklərini bir daha xatırlayaraq özümüzdəki çatışmazlıq və səhvləri gözdən keçirib düzəltməkdir. Çünkü Quranda olan bütün qissə və məlumatlar hər şeydən öncə möminlərin öyündən alıb düşünməsi və doğru yolu tapması üçün bildirilmişdir.

Quranda bildirilən peyğəmbər qissələri və peyğəmbərlərin qövmlərinə olan təbliğləri o dövrdə yaşayan insanlar üçün nə qədər yolgöstərən oldusa, bu gün bizlər üçün də bir o qədər hidayət qaynağıdır. Bu qissələr gələcəkdə yaşayan insanlar üçün də eynilə yolgöstərən olmağa davam edəcəkdir. Allah Quranın bu xüsusiyyətini insanlara “**Həqiqətən, bu Quran ən doğru yola yönəldir...**” (“İsra” surəsi, 9) ayəsi ilə xatırlatmışdır. Bu səbəblə Quranın hər ayəsi kimi peyğəmbərlərimizin təbliğlərinin bildirildiyi hər qissədə də möminlər üçün “**ən doğru yola yönəldən**” xəbərlər vardır. Çünkü Allahın Məhəmməd Peyğəmbərə (s.ə.v.) olan “...Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!” (“Nisa” surəsi, 113) xitabından da başa düşüldüyü kimi, Quranın hər ayəsində möminlərə “**bilmədiklərini öyrədən**”, onlara “**yolgöstərən**” hikmətləri var.

Bax, bu kitab da peyğəmbərlərin qissələrində bildirilən hikmətləri görməyə, düşünməyə və həyata keçirməyə bir dəvətdir.

## TƏKAMÜL YALANI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə ortaya atılmış, ancaq heç bir müvəffəqiyyət qazana bilməmiş elmdən uzaq bir sayıqlamadan başqa bir şey deyil. Canlı aləmin cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə elmin kainatda və canlılarda çox açıq bir “nizam” olmasını sübut etməsi ilə çürümüşdür. Beləliklə, bütün kainatın və canlıların Allah tərəfindən yaradılması həqiqəti elm tərəfindən də sübut olunmuşdur. Təkamül nəzəriyyəsinə ayaqda saxlaya bilmək üçün bu gün bütün dünyada aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, bu həqiqətlərin birtərəfli şəkildə izah olunmasına, elm görüntüsü altında söylənən yalanlara və yol verilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat da həqiqəti ört-basdır edib gizlədə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixindəki ən böyük yalan olması faktı son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinistlərin iddialarının tamamilə yanlış olduğunu ortaya qoymuş və bu həqiqət bir xeyli alim tərəfindən qeyd edilmişdir. Ələlxüsus da ABŞ-da biologiya, biokimya, paleontologiya kimi müxtəlif elm sahələrində çalışan alımlər darvinizmin artıq öz qüvvəsini itirdiyini görür, canlıların mənşəyini artıq “idraki nizam” (intelligent design) qavramı əsasında açıqlayırlar. Bəhs edilən “idraki nizam” bütün canlıların Allah tərəfindən yaradılmasının elmi cəhətdən sübut olunmuş bir dəlilidir.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini başqa əksər çalışmalarımızda bütün elmi təfərrüatları ilə qeyd etdik və qeyd etməyə davam edirik. Ancaq bu məsələ çox

əhəmiyyətli olduğu üçün burada da bir çox məsələləri xülasə etmək zəruri və faydalıdır.

### ***Darvini yixan çətinliklər***

Təkamül nəzəriyyəsi tarixi kökləri qədim Yunanistana qədər gedib çıxan bir təlim olsa da o, yalnız XIX əsrə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəmİNə salan ən mühüm hadisə Carlz Darwinin 1859-cu ildə nəşr edilən “Cinslərin mənşəyi” adlı kitabı oldu. Darwin bu kitabda canlıların müxtəlif növlərinin Allah tərəfindən ayrı-ayrılıqda yaradılması gerçəyinə qarşı çıxırdı. Darwinə görə, bütün cinslər müstərək bir atadan gəlirdi və onlar zaman ötdükcə kiçik dəyişikliklər sayesində bir-birindən fərqlənmişdilər.

Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi. O, özü də bunu qəbul edirdi ki, bu nəzəriyyə yalnız “ortaya atılan məntiq fikir” idi. Hətta Darwinin öz kitabındaki “Nəzəriyyənin çətinlikləri” başlıqlı geniş hissədə də etiraf etdiyi kimi, bu nəzəriyyə bir çox mühüm sual qarşısında aciz qalırdı.

Darvin belə zənn edirdi ki, onun nəzəriyyəsinin qarşısında dayanan çətinliklər elmin inkişafi ilə aradan qaldırılacaq, yəni elmi kəşflər bu nəzəriyyənin elmi əsaslarını gücləndirəcək. O, bunu kitabının çox yerində bildirmişdi. Ancaq durmadan inkişaf edən elm Darwinin bu ümidişlərinin tam əksinə olaraq həmin nəzəriyyənin başlıca müddəalarını bir-birinin ardınca sarsıdırdı.

Darvinizmin elm qarşısındaki möğlubiyyəti üç əsas başlıqla incələnə bilər:

1. Bu nəzəriyyə həyatın Yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2. Darwinizm nəzəriyyəsinin ortaya atdığı “təkamül mexanizmləri”nin həqiqətdə təkmilləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.

3. Daşlaşmış bitki qalıqları və torf qatları təkamül nəzəriyyəsinin irəli sürdüyü proqnozların tam əksini ortaya çıxarır.

Bu bölümde bu əsas müddəaları onların mahiyyəti baxımından incələyəcəyik.

### ***Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi***

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin ibtidai dünyada təxminən 3,8 milyard il əvvəl meydana çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiyini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana getirməsi və belə bir təkamül əgər həqiqətən də olubsa, bunun izlərinin daşlaşmış bitki qalıqlarında, torf qatlarında niyə tapılmasına darvinizm nəzəriyyəsinin cavablandırma bilmədiyi suallarıdır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində dayanmaq lazımdır: bəhs edilən o “ilk hüceyrə” necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir föv-qəltəbii müdaxiləni qəbul etmədiyi üçün “ilk hüceyrə”nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən əsas bioloji qanunlara zidd iddiadır.

### ***“Həyat həyatdan gəlir”***

Darvin öz kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünkü onun dövründəki ibtidai elm canlılarının çox sadə bir quruluşa malik olduğunu güman və iddia edirdi. Orta əsrlərdən bəri böyük etimad bəslənən və “spontan generasiya” adlanan nəzəriyyənin tərəfdarları cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirməsinə

inanırdı. Bu dövrdə bögəklərin yemək qalıqlarından, siçanların isə buğdadadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat etmək üçün hətta qəribə təcrübələr də aparmışdılar. Çirkili bir parçanın üstünə bir az buğda qoyulmuş, bir qədər gözləyərlərsə, bu çulgaşmadan siçanların meydana gələcəyi zənn edilmişdi.

Çiy ətin qurd salması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki daha sonralar məlum olacaqdı ki, ətin üstündə yaranan qurdalar öz-özünə meydana gəlmir, milçəklərin gətirib ora qoyduğu gözlə görünməyən sürfələrdən çıxırlar.

Darvin özünün “Cinslərin mənşəyi” adlı kitabını yazdığını dövrdə isə elm dünyası belə hesab edirdi ki, bakteriyalar cansız maddələndən meydana gəlir. Halbuki məşhur fransız bioloqu Luis Paster təkamülün əsası olan bu inancı Darwinin kitabından nəşr edilməsindən beş il sonra qəti olaraq rədd etdi. Paster apardığı çalışma və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə edirdi: “Cansız maddələrin həyat əmələ getirməsinə dair iddia daha qəti olaraq tarixin arxivinə verilmişdir” (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, Marcel Dekker, New York, 1977, səh. 2).

Təkamül nəzəriyyesinin tərəfdarları Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarıandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü bir daha və qəti şəkildə aydın oldu.

### **XX əsrдəki nəticəsiz səylər**

XX əsrдə həyatın mənşəyi mövzusu ilə bağlı proseslərin önündə gedən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezis-

lərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışların nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: “Təəssüf ki, hüceyrənin mənşəyi problemi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq məsələni təşkil edir” (Alexander I. Orarin, *Origin of Life*, Dover Publications, New Üork, (1936), 1953 (rerrint), səh. 196).

Oparinin arxasında gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. S.Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək proteinlərin tərkibindəki bir neçə üzvi molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qalması və təcrübədə itifadə edilən atmosferin gerçek dünya atmosferindən çox fərqli olması gələcək illərdə ortaya çıxacaqdı (“New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, Kasqm 1982, ss. 1328-1330).

Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7).

Həyatın mənşəyi məsələsini açıqlamaq üçün təkamülçülərin XX əsrдə apardığı bütün səylər nəticəsiz qaldı. San Diego Skripps İnstytutundan olan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: “Bu gün XX əsri ar-

xada qoyarkən hələ XX əsrə daxil olanda malik olduğumuz ən böyük həllini tapmamış problemlə qarşı-qarşıyayıq: həyat Yer üzündə necə başladı?" (Yeffrey Bada, Earth, Cubat 1998, səh. 40).

### ***Həyatın kompleks quruluşu***

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox ciddi çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışlıq quruluşa malik olmasıdır. Canlı varlığın hüceyrəsi insan övladının düzəldiyi texniki məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yiğaraq canlı hüceyrə əldə etmək mümkün deyil.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün  $10.950^{-də} 1$ -dir. Ancaq riyaziyyatda  $10.50^{-də} 1$ -dən aşağı olanlar "imkansız" sayılır. Hüceyrənin nüvəsində yerləşən və özündə genetik bilgini gizlədən DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın əgər kağıza köçürülməyə çalışılsa, 500 səhifədən ibarət olan 900 cildlik bir kitabxananın meydana gələcəyi hesablanır. Bu nöqtədə çox maraqlı bir dilemma da var: DNT ancaq bəzi xüsusiləşmiş proteinlərin köməyi ilə cütləşə bilir. Ancaq bu proteinlərin sintezi də ancaq DNT-dəki məlumatlara uyğun olaraq həyata keçir. Bir-birinə bağlı olduqlarına görə cütləşmənin meydana gələ bilməsi üçün onların ikisinin də eyni anda mövcud olması lazımdır. Bu isə həyatın özü-özündən meydana gəlməsi barədəki ssenarini çətin-

liyə salır. San Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü alim, professor Lesli Orgel (Leslie Orgel) “Scientific American” jurnalının 1994-cü ilin oktyabr ayındaki sayında bu həqiqəti belə etiraf edir:

“Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni vaxtda təsadüf nəticəsində əmələ gəlməsi hətta ehtimaldan da həddindən artıq uzaqdır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə insan həyatın kimyəvi yollarla ortaya çıxmasının heç vaxt mümkün olmaması nəticəsinə gəlmək məcburiyyətində qalır” (Leslie E. Orgel, “The Origin of Life on Earth”, Scientific American, c. 271, Ekim 1994, səh. 78).

Şübhəsiz ki, əgər həyatın təsadüflərlə ortaya çıxmasının qeyri-mümkünlüyü təsdiqlənirsə, bu vəziyyətdə onun fövqətəbii şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət isə əsas məqsədi yaradılışı rədd etmek olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarıır.

### **Təkamülün xəyalı mexanizmləri**

Darvinizm nəzəriyyəsini puç edən başqa ikinci böyük məsələ bu nəzəriyyənin “təkamül mexanizmləri” kimi ortaya atdığı iki anlayışın da əsl həqiqətdə heç bir təkmilləşdirici güccə malik olmamasının sübuta yetirilməsidir. Darwin ortaya atıldığı təkamül iddiasını tam şəkildə “təbii seleksiya” mexanizminə bağlamışdı. Onun bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görünürdü: “Cinslərin mənşəyi təbii seleksiya yolu ilə”.

Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun olan güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı hey-

vanlar tərəfindən hürkündülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətlilərdən və güclülərdən meydana gəlməlidir. Ancaq bu mexanizm maralları əlbəttə, təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə malik deyil. Darwin də bu həqiqətin fərqində idi və “Cinslərin mənşəyi” kitabında “faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz” demək məcburiyyətində qalmışdı (Charles Darwin, *The Origin of Species: A Facsimile of the First Edition*, Harvard University Press, 1964, səh. 189).

### ***Lamarkın təsiri***

Yaxşı, bəs bu “faydalı dəyişikliklər” necə meydana gəldi? Darwin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşmış fransız bioloqu Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən onların nəsildən-nəslə boyları uzanıb.

Darvin də buna oxşar misallar gətirmiş, məsələn, “Cinslərin mənşəyi” kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir müddət sonra balinalara çevrildiyini iddia etmişdi (Charles Darwin, *The Origin of Species: A Facsimile of the First Edition*, Harvard University Press, 1964, səh. 184).

Amma Mendel tərəfindən kəşf olunmuş və XX əsrədə inkişaf edən genetika elmi ilə öz qəti təsdiqini tapmış atavizm

qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq darmadağın etdi. Beləliklə, təbii seleksiya bütünlükə təsirsiz bir mexanizm olaraq qaldı.

### ***Neodarvinizm və mutasiyalar***

Darvinistlər isə bu vəziyyətə bir çözüm tapa bilmək üçün 1930-cu illərin axırlarında “Müasir sintetik nəzəriyyə”ni, da-ha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdırılar. Neodarvinizm təbii seleksiya konsepsiyasına “faydalı dəyişiklik-lərin səbəbi” kimi mutasiyaları, yəni canlıların genlərinə radiasiya kimi xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi.

Bu gün dünyada təkamül adına hələ də qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə Yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının “mutasiyalara”, yəni genetik pozuntulara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməz, əksinə, onlara həmişə zərər verərlər.

Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsirancaq zərər verir. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:

“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirler. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə əlahiddələşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Büyük ehti-

malla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə, onu dağdır” (B.G. Ranganathan, Origins?, The Banner Of Truth Trust, Pennsylvania, 1988).

Bu günə qədər heç bir faydalı mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsinin “təkamül mexanizmi” kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, onları şikəst edən bir genetik hadisədir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərcəng xəstəliyidir). Əlbəttə, zərərverici bir mexanizm “təkamül mexanizmi” ola bilməz. Təbii seleksiya isə Darwinin də qəbul etdiyi kimi, “özbaşına heç nə edə bilməz”. Bu həqiqət bizlərə təbiətdə heç bir “təkamül mexanizmi”nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığını görə isə təkamül deyilən xəyalı mərhələ də ola bilməz.

### *Daşlaşmış qalıqlarda keçid formalarının izi yoxdur*

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin baş verməməsinin ən açıq sübutu isə daşlaşmış bitki qalığı qatları, torf laylarıdır. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmiş və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək mərhələ-mərhələ davam etmişdir.

Bu vəziyyətdə iddia edilən uzun dəyişiklik müddəti boyunca saysız-hesabsız “ara cinslər”in meydana gəldiğini və yaşadığını qəbul etmək lazımdır. Məsələn, keçmişdə özündə balıq xüsusiyyətlərinin olmasına baxmayaraq bir yandan da bəzi sürünenlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünen canlılar yaşamış olmalı idi. Yaxud da sürünenlərin

xüsusiyyətlərinə malik olarkən bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünen-quşlar ortaya çıxmalı idi. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlıları olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara “ara keçid forması” adını verirlər.

Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayıları və növləri milyonlarla, hətta milyardlarla olmalıdır idi. Və bu qəribə canlıların qalıqlarına mütləq daşlaşmış qalıqlarda, torf laylarında rast gəlinməli idi. Darwin “Cinslərin mənşəyi”ndə bunu belə açıqlamışdır: “Əgər nəzəriyyə düzgünərsə, cinsləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşamasına dair sübutlar da təkcə daşlaşmış bitki qalıqları qatları arasında tapılı bilər (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179.).

### Darvinin puç olan ümidi

Ancaq XIX əsrin ortalarından bu yana dünyanın dörd bir tərəfində daşlaşmış qalıqlar tədqiq edilsə də həmin laylarda bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılmış qazıntı və araşdırma zamanı əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə olaraq göstərdi ki, canlılar Yer üzündə birdən-birə, nöqsansız və qüsursuz bir şəkildə ortaya çıxıblar.

Tanınmış ingilis paleontoloqu Derek U.Eger özü təkamülçü olsa da bu gerçəyi belə etiraf edir:

“Problemimiz budur ki, geoloji layları, daşlaşmış qatları bütün təfərrüati ilə araşdıranda, istər cinslər, istərsə də siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşıırıq: mərhələli təkamüllə inkişaf edən yox, Yer kü-

rəsində birdən-birə meydana gələn qruplar görürük (Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133)

Yəni bütün canlı növləri daşlaşmış laylarda aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkildə ani olaraq ortaya çıxırlar. Bu isə Darwinin düşüncülərinin tam əksi və canlı növlərinin yaradıldığını göstərən çox güclü dəlildir. Çünkü bir canlı növünün özü-özündən təkmilləşməsinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmاسının yeganə izahı o cinsin yaradılmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:

“Yaradılış və təkamül hazırda yaşayan canlıların mənşeyi haqqında iki mümkün açıqlamalardır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayesində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərinin təkamülü yolu ilə meydana gəlməlidirlər. Amma onlar əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar (Douglas Y. Futuyma, Science on Trial, Pantheon Books, New York, 1983, səh. 197).

Daşlaşmış qalıqlar da canlıların Yer üzündə qüsursuz və mükemmel şəkildə ortaya çıxdığını göstərir. Yəni cinslərin mənşeyi Darwinin iddiasının əksinə olaraq təkamül deyil, yaradılışdır.

### **İnsanın təkamülüü nağlı**

Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəmə gətirdiyi məsələ insanın mənşeyi məsələsidir. Bu məsələdəki darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi məxluqlardan əmələ gəldiyini bildirir. 4-5 mil-

yon il bundan əvvəl başlandığı qəbul edilən bu mərhələdə müasir insanla onun əcdadları arasında bəzi “ara forma”ların yaşadığı iddia olunur. Həqiqətdə isə bütünlüklə xeyali olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:

1. Australopithecus
2. Homo habilis
3. Homo erectus
4. Homo sapiens.

Təkamülçülər insanların guya ilk meymunabənzər əcdadlarına “cənub meymunu” mənasına gələn “australorithecus” adını verirlər. Bu canlılar həqiqətdə nəslə tükənmiş bir meymun cinsindən başqa bir şey deyil. İngiltərə və ABŞ-dan olan lord Soli Zuckerman (Lord Solly Zuckerman) və prof. Carlz Oksnerd (Charles Oxnard) kimi dünyanın iki məşhur anatominin australorithecus nümunələri üzərində apardıqları çox əhatəli çalışmalar bu canlıların yalnız nəslə kəsilmiş bir meymun cinsinə aid olmasını və onların insanlarla heç bir oxşarlığa malik olmadığını göstərmişdir (Solly Zuckerman, Beyond The Ivory Tower, Torlinger Publications, New York, 1970, ss. 75-94; Charles E. Oxnard,

“The Place of Australorithecines in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, səh. 389).

Təkamülçülər insan təkamülünün sonrakı mərhələsini də “homo”, yəni insan olaraq təsnif edirlər. İddialara görə, homo sırasındaki canlılar australorithecus-lardan daha çox inkişaf etmişdilər. Təkamülçülər bu fərqli canlılara aid fəsilləri ard-arda düzərək xeyali bir təkamül cədvəli təşkil edirdi. Bu cədvəl xeyalidir, çünkü həqiqətdə bu müxtəlif siniflər arasında təkamül əlaqəsinin olduğu heç vaxt sübut edilməmişdir. Təkamül nəzəriyyəsinin XX əsrəki ən mühüm müdafiəçilərindən biri olan Ernst Mayr (Ernst Mayr) “Homo sapiensə

uzanan zəncir həqiqətdə itkindir” deyərək bunu qəbul edir (J. Rennie, “Darwin’s Current Bulldog: Ernst Mayr”, *Scientific American*, dekabr 1992).

Təkamülçülər *australorithecus-homo habilis-homo erectus-homo sapiens* sıralamasını tərtibləyərkən bunların hər birinin ondan sonra gələnin atası olması təsvirini yaratmağa çalışırlar. Halbuki paleoantropoloqların son tapıntıları *australorithecus*, *homo habilis* və *homo erectus*-un dünyanın müxtəlif bölgələrində eyni dövrlərdə yaşadıqlarını sübut etmişdir (Alan Walker, *Science*, c. 207, 1980, səh. 1103; A.J.Kelso, *Physical Anthropology*, 1. nəşr, J.B.Lippincott Co., New York, 1970, səh. 221; M.D. Leakey, *Olduvai Gorge*, c. 3, Cambridge University Press, Cambridge, 1971, səh. 272).

*Homo erectus* sinifinə daxil edilən insanların bir hissəsi müasir dövrlərə qədər, *homo sapiens neandertal* və *homo sapiens* isə *sapiens* (müasir) insanla eyni şəraitdə yan-yanaya yaşamışlar (*Time*, noyabr 1996).

Bu isə əlbəttə, bu siniflərin bir-birinin əcdadı olması iddiasının qüvvədə qalmadığını aydın şəkildə ortaya qoyur. Harvard Universiteti (ABŞ) paleontoloqlarından Stefan Cey Quld (Stephen Jay Gould) özü bir təkamülçü olsa da darvinizm nəzəriyyəsinin bu çətinliyini belə izah edir:

Əgər bir-biri ilə paralel olaraq yaşayan üç müxtəlif hominid (insanabənzər) çizgisi varsa, elə isə bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən meydana çıxmış ola bilməz. Bunların biri digəri ilə müqayisə ediləndə təkamül nəticəsində bir inkişaf ardıcılılığı göstərə bilmirlər (S.J. Gould, *Natural History*, c. 85, 1976, səh. 30).

Qısaşı, mətbuatda və ya dərs kitablarında qeyd edilən və xəyalların məhsulu olan bəzi “yarımeymun, yarıinsan” canlıların şəkilləri ilə, yəni ancaq təbliğat yolu ilə güclə saxlan-

mağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdırın, xüsusilə australorithecus fəsilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və mötəbər alimlərindən biri lord Soli Zakerman özü bir təkamülçü idi, amma o da ortada meymunabənzər canlılardan insana gəlib çıxan həqiqi bir nəsil ağacının olmadığı nəticəsinə gəlmişdir.

Lord S.Zakerman bir də maraqlı bir “elm şkalası” hazırlamışdı. O, elmi olaraq qəbul etdiyi elm sahələrindən elmdən uzaq olaraq qəbul etdiyi elm sahələrinə qədər bir cədvəl təşkil etmişdi. Lord S.Zakermanın bu cədvəlinə görə, elmi, yəni konkret faktlara əsaslanan elm sahələri kimya və fizikadır. Cədvəldə bunlardan sonra biologiya elmləri, sonra da sosial elmlər yerləşir. Cədvəlin sonunda, yəni ən elmdən kənar hesab edilən hissədə isə telepatiya, “altıncı hiss” kimi “hissdən-kənar dərk etmək” anlayışı, bir də “insanın təkamülü” vardır! Lord Zakerman cədvəlin bu hissəsini belə izah edir:

Obyektiv gerçəkliyin sahəsindən çıxıb da bioloji elm olaraq qəbul edilən bu sahələrə, yəni hissədən kənar idraka və insanın daşlaşmış tarixinin izah edilməsinə daxil olanda təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, öz nəzəriyyələrinə qəti olaraq inanan bu adamların hətta bəzi ziddiyətli qərarları eyni anda qəbul etməsi də mümkündür (Solly Zuckerman, Beyond The Ivory Tower, Torlinger Publications, New York, 1970, səh. 19).

İnsanın təkamülü nağılı da öz nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi daşlaşmış qalıqları əvvəlcədən qəbul etdikləri fikirlərinə uyğun olaraq izah etməkdən ibarətdir.

## **Darvin düsturu!**

Bura qədər qeyd etdiyimiz bütün texniki sübutlarla yanaşı təkamülçülərin necə cəfəng bir inanca malik olmasını bir də uşaqların da başa düşəcəyi qədər aydın bir misalla xülasə edək.

Təkamül nəzəriyyəsi canlı aləmin təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerdə yiğilaraq əvvəlcə hüceyrəni, sonra da eyni atomlar hər hansısa bir şəkildə digər canlıları və insanı meydana gətirmişdir. İndi fikirləşək. Canlı aləmin əsasları olan karbon, fosfor, azot, potassium bircə canlı da meydana gətirə bilməzlər. İstəsəniz bu məsələdə bir “təcrübə” aparaq və təkamülçülərin əslində müdafiə etdikləri, ancaq uca səslə deyə bilmədikləri iddianı onların adından “Darvin düsturu” ilə incələyək.

Təkamülçülər canlı aləmin əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən çoxlu sayda böyük çənin içində bol miqdarda qoysunlar. Hətta adı hallarda olmayan, ancaq bu qarışığın içində olmalıdır dedikləri bəzi ləvazimatları da bu çənə əlavə etsinlər. Qarışqların içində istədikləri qədər (təbii şəraitdə əmələ gəlməsi mümkün olmayan) aminosit, istədikləri miqdarda da (birinin də təsadüfən meydana gəlmə ehtimalı 10-950 olan) protein doldurunsular. Bu qarışığa istədikləri kimi istilik və rütubət versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırırlar. Çənlərin yanına da bu dünyanın ən məşhur alimlərini dəvət etsinlər. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il davamlı olaraq çənlərin yanında gözləsinlər. Bir canlinin meydana gəlməsi üçün hansı şərtləri mövcud olmasına inanırlarsa, həmisiñdan istifadə etmək sərbəst olsun. Ancaq nə edirlərsə-et-

sinlər, o çənlərdən qətiyyən bir canlı çıxara bilməyəcəklər. Zürafələri, şirləri, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, yemişləri, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuzquşularını, qırqovulları, müxtəlif rəngli kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Burada adını qeyd etdiyimiz bu canlı varlıqların tək bir hüceyrəsini də əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə yiğilaraq hüceyrəni əmələ gətirə bilməzlər. Sonra yeni bir qərar verərək bir hüceyrəni iki yerə ayıran, daha sonra bir-birinin ardınca fərqli qərarlar verən, elektron mikroskopunu kəşf edən, sonra öz hüceyrə quruluşunu bu mikroskopun altında incələyən professorları da əmələ gətirə bilməzlər.

Maddə ancaq Allahın üstün yaratması ilə canlı ola, həyat tapa bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə təfəkkür və idraka tamamilə zidd olan bir cəfəngiyatdır. Təkamülçülərin ortaya atdığı iddialar ətrafında bir az düşünmək haqqında yuxarıda danışılan nümunədə olduğu kimi bu həqiqəti də aydın şəkildə göstərir.

### ***Gözdəki və qulaqdakı texnologiya***

Təkamül nəzəriyyəsinin heç vaxt izah edə bilməyəcəyi başqa bir məsələ isə gözdəki və qulaqdakı mükəmməl hissəmə (lamisə) keyfiyyətidir.

Gözlə bağlı mövzuya keçməzdən əvvəl “necə görürük?” sualına qısa da olsa cavab verək. Bir cisimdən gələn şüalar gözə tərs olaraq düşürlər. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beyinin arxa tərəfindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə ötürülür. Bu

elektrik siqnalları sıra ilə davam edən icraatlardan sonra bəyindəki bu mərkəzdə görüntü olaraq hiss edilir və görülür.

Bu məlumatdan sonra indi bir az fikirləşək. Beyin işıq üçün qapalıdır. Yəni beynin içi qapqaranlıqdır, işıq beynin olduğu yerə qədər gedib çıxa bilməz. Görüntü mərkəzi deyilən yer zülmət qaranlıq, işığın heç vaxt çata bilmədiyi, bəlkə də heç vaxt rast gəlmədiyiniz qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlığında işıqlı, parlaq bir dünyani seyr edirsiniz. Həm də bu o qədər aydın və keyfiyyətli bir görüntündür ki, XXI əsrin texnologiyası da hər cür imkan sahibi olmasına baxmayaraq bu görüntünü əldə edə bilməmişdir. Məsələn, hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın. Sonra başınızı qaldırın və ətrafiniza nəzər salın. İndi gördüyünüz aydınlıq və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə görmüsünüz mü? Bu qədər aydın bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin istehsal etdiyi ən mükəmməl televizor ekranı da verə bilməz. 100 ildir minlərlə mühəndis bu aydınlığı əldə etməyə çalışır. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Yenə də bir televiziya ekranına baxın, bir də əlinizdə tutduğunuz bu kitabı. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizor ekranı sizə ikiölçülü bir görüntü göstərir, halbuki siz üçölçülü, dərin bir perspektivi görürsünüz.

Uzun illərdir on minlərlə mühəndis üçölçülü televizor hazırlanmağa, gözün görmə keyfiyyətinə yiyələnməyə səy göstərir. Bəli, üçölçülü televizor sistemini hazırlaya bildilər, ancaq onu da eynəksiz görmək mümkün deyil. Bu eyni zamanda səni bir üçölçülü sistemdir. Arxa tərəf daha bulanıq, qarşı tərəf isə kağızdan hazırlanmış dekorasiya kimi görünür. Heç vaxt gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntüsü

ola bilməz. Kamerada da, televizorda da mütləq görüntüyü itki-si baş verir.

Təkamülçülər bu keyfiyyətli və dəqiqlik görüntünü təşkil edən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi bir adam sizə otağınızın bir küçündəki televizorun təsadüflər nəticəsində meydana gəldiyini, “atomlar bir yerə toplandı və bu göstərən cihazı meydana gətirdi” desə, nə fikirləşərsiniz? Minlərlə adamın bir yerə yığışaraq düzəldə bilmədiyini şüursuz atomlar necə edə bilər?

Gözün gördüyündən daha ibtidai olan bu görüntünü meydana gətirən cihaz təsadüfən meydana gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi aydın məsələdir.

Bu məsələ qulaq üçün də eynidir. Xarici qulaq ətrafdakı səsləri qulaq çömcəsi vasitəsilə yığışdır. Orta qulaq aldığı səs tirtəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri elektrik siqnallarına döndərərək beyinə göndərir. Eynilə görmə məsələsində olduğunu kimi eşitmək icraatları da beyindəki eşitmə mərkəzində həyata keçir.

Gözdəki vəziyyət qulaq üçün də qüvvədə qalır, yəni beyin işığa olduğu kimi səsə də qapalıdır, səsi keçirmir. Dolayı ilə ətraf nə qədər gurultulu da olsa beynin içi tamamilə səssizdir. Buna baxmayaraq ən dəqiqlik səslər beyində hiss edilir. Səs keçirməyən beynimizdə bir orkestrin simfoniyalarını eşidərsiniz, izdihamlı bir məkanın bütün gurultusunu eşidərsiniz. Ancaq həmin anda həssas bir cihazla beynimizin içindəki səs səviyyəsi ölçülsə, burada mütləq bir səssizliyin hakim olduğu görünəcək.

Dəqiqlik bir görüntüyü əldə edə bilmək üçün indiyə qədər texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər

onlarla ildir ki, davam edir. Səsi qeyd etmək cihazları, çoxlu elektrik aləti, səsi qeyd edən musiqi sistemləri bu səylərin bəzilərinin nəticələridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada işləyən minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq qulaqdakı dəqiq və keyfiyyətli bir səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi alətini fikirləşin. Səsi qeyd edəndə mütləq səsin bir hissəsi itir və ya az da olsa mütləq xışlı əmələ gəlir. Musiqi cihazını açanda musiqi başlamamışdan əvvəl bir xırıltılı səsi mütləq eşidəcəksiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər çox dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi xırıltılı və ya pozuntulu səs hiss etməz, səs necədir, onu tam və dəqiq olaraq eşidir. Bu vəziyyət insan yaradıldığı gündən indiyə qədər bu cărdür.

Bu günə qədər insan oğlunun istehsal etdiyi, hazırladığı heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və uğurlu bir lamişə sistemi ola bilməmişdir.

Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa çox böyük həqiqət var.

### **Beynin içindəki görən və eşidən şüur kimə aiddir?**

Beynin içində cürbəcür rəngli bir dünyani seyr edən, simfoniyaları, quşların səsini eşidən, çiçəkləri iyiləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəlməsinə dair çoxlu təfərrüatlar oxuya bilərsiniz. Ancaq bu məsələ haqqındakı həqiqətə heç bir yerdə rast gələ bilməzsınız ki, beyində bu elektrik siqnallarını görüntü, səs, iy və hiss olaraq qavrayan kimdir? Beyinin içində

gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyni təşkil edən sinirlərə, yağ təbəqəsinə və sinir hüceyrələrinə aid deyil. Buna görə də hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist materialistlər bu suallara heç vaxt cavab verə bilmir. Çünkü bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyac hiss etməz. Bunlardan da başqa fikirləşmək üçün beynə də ehtiyacı olmaz.

Bu aydın və elmi həqiqətləri oxuyan hər bir insanın beynin daxilindəki bir neçə santimetrlük, qapqaranlıq məkana bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığışdırıan Allahı fikirləşib, Ondan qorxub Ona sığınması lazımdır.

### *Materialist inanc*

Bura qədər araşdırıcılarımız təkamül nəzəriyyəsinin elmi kəşflərlə açıq şəkildə ziddiyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındaki iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və dünyanın daşlaşmış qatları darvinizm nəzəriyyəsinin vacib saylığı keçid formalarının yaşımadıqlarını göstərir. Belə də təkamül nəzəriyyəsinin əlbəttə ki, elmə zidd bir fikir kimi kənara atılması lazımdır.

Tarix boyu təkamül modeli kimi bir çox düşüncə sistemi elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəni təkidlə elmi gündəmə gətirmək isteyirlər. Hətta bəzi adamlar bu nəzəriyyənin tənqidini “elmə hücum” kimi qələmə verməyə çalışır. Görəsən nəyə görə?

Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq ehkamçı bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırular və

darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər.

Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur genetik və tanınmış təkamülçü olan Riçard Levontin “əvvəlcə materialist, sonra alim” olduğunu belə etiraf edir:

Bizim materializmə bir etiqadımız var, aprior (əvvəlcədən qəbul edilmiş, doğru sayılan, təcrübədən asılı olmayan, təcrübədən qabaq mövcud olan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin istiqamət və qaydaları deyil. Əksinə, materializmə olan aprior bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də ilahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik (Richard Lewontin, “The Demon-Naunted World”, The New York Review of Books, 9 yanvar 1997, səh. 28).

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir ehkam olmasının açıq ifadəsidir. Bu ehkam maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdıǵına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər “ilahi bir açıqlamanın səhnəyə girməməsi” üçün bu qənaəti müdafiə etməkdə davam edirlər.

Canlıların mənşeyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncə ilə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcək-

dir: “Bütün canlılar üstün bir gücü, məlumata və aqla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan var edən, canlıları da yaradıb şəkilləndirən Allahdır”.

### ***Təkamül nəzəriyyəsi bəşər tarixinin ən təsirli sehridir***

Burada bunu da bildirmək lazımdır ki, əvvəlcədən qəbul edilmiş mənfi fikirləri olmayan, heç bir ideologiyanın təsiri altında qalmayan, ancaq aqlını və məntiqini işlədən hər bir insan elmdən və mədəniyyətdən uzaq olan cəmiyyətlərin xurafatlarını əks etdirən təkamül nəzəriyyəsinin inanılması mümkün olmayan bir iddia olduğunu asanlıqla başa düşəcəkdir.

Yuxarıda da qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içində çoxlu atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışmasından vaxt ərzində fikirləşən, dərk edən, kəşflər edən professorların, tələbələrin, Eynşteyn, Hubbl kimi elm adamlarının, Frenk Sinatra, Carlton Heston kimi sənətçilərin, bununla yanaşı ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, professorlar, mədəni, təhsilli insanlardır. Buna görə də təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli sehri” ifadəsini işlətmək daha münasib olacaq. Çünkü bəşər tarixində insanların aqlını başından bu dərəcədə alan, ağıl və məntiqlə fikirləşməsinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia da yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Raya, bəzi afrikalı qəbilələrin totemlərə, Səba xalqının günəşə sitayış etməsindən, Hz.İbrahimin tayfasının öz əlləri ilə düzəldiyi bütlərə, Hz.Musanın xalqının qı-

zıldan düzəltdiyi buzova sitaş etməsindən daha dəhşətli və qəbul edilməz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların idrak qabiliyyətinin qapanacağını və həqiqətləri görməkdən aciz vəziyyətə düşəcəyini əksər ayələrində bildirir. Bu ayələrdən bəziləri bunlardır:

“Həqiqətən, inkar edənləri əzabla qorxutsan da, qorxutmasan da onlar üçün birdir, iman getirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!” (“Bəqərə” surəsi, 26-7).

**“...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafıl olanlar da məhz onlardır!”** (“Əraf” surəsi, 7/179).

Allah başqa ayələrdə isə bu insanların möcüzələr görsələr də inanmayacaq qədər sehrləndiklərini belə bildirir:

**“Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də “Gözümüz bağlanmış, biz sehrlənmişik” deyərlər”** (“Hicr” surəsi, 15/14-15).

Bu qədər geniş bir kütlənin üzərində bu sehrin təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildir bu sehrin pozulmaması isə sözlərlə deyilə bilməyəcək qədər heyrətamız bir vəziyyətdir. Çünkü bir və ya bir nəçər insanın imkan xaricində olan ssenarilərə, cəfəngiyat və məntiqsizliklərlə dolu iddialara inanması aydın ola bilir. Ancaq dönyanın dörd bir tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə yiğilib, fəvqəladə bir təşkilatlanma, nizam-intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlı aləm üçün uyğun olan hər cür xüsusiyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının sehrlən başqa bir izahı və adı yoxdur.

Həmçinin Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi adamların etdiyi sehrlərlə insanları təsir altına aldıqlarını Hz.Musa və firon arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz.Musa firona haqq dini başa salanda firon Hz.Musa ya öz “elmlı sehrbazları” ilə insanların yığışdıqları bir yerdə qarşılaşmalarını istəyir. Hz.Musa sehrbazlarla qarşılaşanda əvvəlcə sehrbazlara onların mərifətlərini göstərməsini əmr edir:

**“(Musa:) “Siz atın!” dedi. Onlar (əllərindəkini yerə) atdıqda adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər” (“Əraf” surəsi, 7/116).**

Göründüyü kimi, fironun sehrbazları gözbağlamalarla - Hz.Musa və ona inananlar istisna olmaqla - insanların hamısını sehrləyə bilmışdır. Ancaq onların atdıqlarının əvəzində Hz.Musanın göstərdiyi dəlil onların bu sehrini, ayələrin ifadəsi ilə desək, “uydurub düzəldikləri bütün şeyləri udmuş”, yəni təsirsiz hala gətirmişdir:

**“Biz də Musaya: “Əsanı tulla!” deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəldikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəldikləri yalanlar isə batıl oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər” (“Əraf” surəsi, 7/117-119).**

Ayədə də bildirildiyi kimi, əvvəl insanları sehrləyərək öz təsiri altına bu adamların etdiklərinin bir saxtakarlıq olmasına üzə çıxıb təsdiqlənməsindən sonra qeyd edilən adamlar pis vəziyyətə düşmüşdülər. Günümüzdə də bir sehrin təsiri ilə elm pərdəsi altında çox cəfəng iddialara inananlar və buları müdafiə etməyə həyatlarını həsr edənlər əgər bu iddiyalardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə açığa çıxanda və “sehr pozulanda” onlar da pis vəziyyətə düşəcəklər.

Təkamül nəzəriyyəsini müdafiə edən və ateist bir filosof olan Malkolm Maqqric (Malcolm Muggeridge) belə bir vəziyyətdən qorxduğunu belə etiraf edir:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrin gələcəyin tarix kitablarındakı ən böyük gülünc vəziyyətlərdən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən olan bir hipotezin inanılmaz bir sadəlövhəklə qəbul edilməsini heyrət içində qarşılıyacaqlar (Malcolm Muggeridge, The End of Christendom, Grand Rarids: Eerdmans, 1980, səh. 43).

Bu gələcək uzaqda deyil, əksinə, çox yaxın bir gələcəkdə insanlar “təsadüflər”in tanrı ola bilməyəcəyini başa düşəcəklər və təkamül nəzəriyyəsi bəşər tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq tanıdlacaq. Bu şiddətli sehr böyük sürətlə dönyanın dörd bir tərəfində özünün insanlar üzərindəki təsirini azaltmağa başlamışdır. Təkamül yalanının sırrını öyrənən əksər insanlar bu yalana necə inandıqlarını heyrət və təəccüb içində götür-qoy edirlər.

*“Sən pak və müqəddəssən!  
Sənin bizə öyrətdiklərindən başqa biz  
heç bir şey bilmirik. Hər şeyi bilən,  
hökəm və hikmət sahibi Sənsən”  
(“Bəqərə” surəsi, 232).*